

## Ömür Urası

Sabir Əhmədli

Kamil kişinin rəhmətə getmiş dostu, rayon qəzetiñin redaktorunun oğlu, çox çalışdı, maşını çiləkəndən çıxara bilmədi.

Haramı hələ belə lov görməmişdi. Mal-qara, xırda, iribaş heyvan sürü-sürü sürünlür, baş götürüb gedirdi. Maşın maşına dirənmişdi. İtlər boğazındakı zənciri torpağın üstüylə sürüyür, toz qovzayaraq şütyürdü. Yiyələri yiğışib, köklü-köməcli evdən çıxanda, köpəklər zəncirləri qoparıb düşmüşdülər bunların ardınca.

Arvad-uşağıñ üz-gözündən zəhər damır, kişilər hirs-hikkədən çatlayırdılar.

Bir ara maşınla daha bircə addım da getmək olmadı. Kişi, Kamilin oturacaqda yanına qoyduğu fotoaparati götürdü. "Jiquli"nin pəncərəsindən qarşılaşdıqları mənzərəni çəkmək istədi. Ötüb keçən maşılardakı kişilər "Jiquli"dəki adamın niyyətini anlayıb acıqlandılar: "Çəkmə!" Qadınlar, qızlar da şəkillərinin çəkilməyinə yol vermədilər.

Kamil kişini daşındırdı: "İstəmirlər, çəkmə! Bir xata çıxaralar." Vurardılar maşını da, onların bu günündə şəklini basmaq istəyən kişini də. Gözlərinə heç nə görünmürdü.

Radiatorunda su qaynayan "Jiquli" daha irəliləyə bilmir, bir saata bir kilometrdən artıq getmirdi.

Kişi Kamilə dedi:

— Gedə bilməyəcəyik. Dönək Beyləqana. İcra Hakimiyyətinə baş çəkək. Hər halda onlar bilərlər, bu nə hay-həşirdir.

Kamil razılaşdı, maşını geri döndərib sürdü Beyləqana.

Beyləqan İcra Hakimiyyətinin həndəvərində, artırmada xeyli adam toplanmışdı. Beyləqan İcra başçısı cavan adamdı. Kişini tanıdı, artırmadaca onlara söylədi:

— Ermənilər dünən Cəbrayıla giriblər. Rayon mərkəzini tutub, ordan enişə, Arazbasara irəliləməkdədirlər. Yuxarı getməyin! Əhmədbəyli, Dördyolayricini vururlar. Orada bir yük maşınını top mərmisiylə dağıdıblar. Dörd adam ölüb.

Onlara dörd-beş kişi yanaşdı. Yerlilər, Cəbrayılın Şahvəlli kəndindəndilər. Kişidən rica etdilər: Beyləqanın icra başçısından xahiş etsin, onlara iki yük maşını versin. Orada, kənddə xeyli taxił qalıb. Gedib onu götürsünlər.

Kişi onların ricasını icra başçısına çatdırıldı... Sonra, üstdən xeyli keçmiş, Bakıda eşitdi ki, Beyləqanın icra başçısı kişinin sözünü yerə salmayıb, şahvəllilərə iki maşın verib. Onlar gediblər kəndə. Giriblər anbara. Maşınları taxilla yükləməyə başlayıblar. Demə ermənilərin əlində imiş, yağılar güdürmüşlər. Hamisini maşını-taxilli girov götürüb'lər.

Beləliklə, 93-cü il avqustun 22-dən 23-nə keçən gün erməni silahlı qüvvələri Cəbrayılı tutmuşdular.

Ağdam, Füzuli-Qarabulaq, Laçın, Qubadlı, Zəngilan rayonlarını da işgal etmişdilər. Ağlaşığmaz qəziyyə idi.

ATƏT-in hər yığıncağından, hər sammitdən sonra gözləyirdilər: ermənilər Dağlıq Qarabağdan əlavə tutduqları yeddi rayonu qaytaracaqlar. Ölkə başçıları, prezident, qəzətlər, televiziya yeddi il ev-eşiyindən, yurd-yuvasından qaçaq düşüb, didərginliklə ömür çürüdən insanları inandırmağa çalışırdılar: "İşğal edilmiş rayonlarımız yaxın vaxtda azad ediləcək. Biz torpaqlarımızı müharibəsiz, sülh yolu ilə qaytaracayıq!" Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcərin Dağlıq Qarabağa qatışacağı yoxdur. Ermənilərin zəbt etdikləri həmin rayonlar ərazi, əhalicə Dağlıq Qarabağdan böyükdü. Rusyanın hərbi köməyi və fitvəsi sayasına ermənilər Azərbaycan torpaqlarını basıb, Arazbara çıxmışdilar. Ruslara da elə bu lazımdı. Erməni bəhanəsiylə onlar SSRİ vaxtı, ondan qabaqsa Çar vaxtı Rusyanın sərhəddi olmuş İranla araya yenidən yiyələnmişdilər...

Kişi Cəbrayılın işğal edildiyi günü belə xatırlayırdı. Zaman keçdikcə gün, ay, hətta il unudulur, beyində bircə o ilişib qalırıdı: onun doğulub, boy-aşa çatdığı yurd ermənilərin əlindədir. Bu, nağıł, uydurma deyil, acı həqiqət, gerçəkdir.

Kişi qaçqın sayılmasa da, onun doğma yurdda axıramacal tikib, başa gətirdiyi evi düşmən caynağına keçmişdi.

Onun erməni işğalından bir qədər əzəl tikdiyi alt-üst, ikimərtəbə ev başa gəlməkdə, tamamlanmaq üzrə olanda, ermənilərin top-raket atəşləri başlamış, qrad, stingerlə şəhərciyi vurmuş, evləri dağıtmışdır. Yaxşı deyiblər: "Sən saydığını say. Gör, fələk nə sayır."

O, Bakıdan köçüb, doğma yurdda yaşamağa hazırlaşlığı ayaqda, onun yerliləri tərpənib, gəlib tökülmüşdülər Bakıya, Abşeronə, indiyədək tanı'yıb bilmədikləri məskənlərə.

Tarix boyu ermənilər heç zaman Azərbaycanın bunca torpağına yiyələnə bilməmişdilər. On səkkiz-iyirminci illərdə erməni-daşnaklar Azərbaycanın kənd-şəhərlərinə girib, olmazın əməllər, vəhşilik-yırtıcılıq törətmışdilər. Lakin bizimkilər tezliklə onları qovub çıxarmışdilar torpağımızdan.

Bu dəfə yox. Bu dəfə budur, yeddi ildir ermənilər tutublar Azərbaycanın iyirmi faiz torpağını-ərazisini. Oturublar Qarabağda. Orada istədiklərini edirlər. Başçılarımız vəd verməkdən usanmışlır: "Bu gün-sabah torpaqlarımızı azad edəcəyik. Qaçqın düşmüş el-oba öz yurduna qayıdacaqdır." Ermənilərsə bildirirdilər: "Qarabağ bizim qədim torpağımız, mədəniyyət məskənimizdir. Oranı qanımızla azad etmişik. Qaytara bilirsiniz, buyurun, gəlin!"

Onlar torpaqlarımızı tutmaqdən üstəlik bizə yandıq verir, meydan oxuyurlar. O erməni ki, indiyədək biz onu yazıq, əfəl, aciz sanmışaq, qorxaq bilmışik.

Dünya ermənilərin mənafeyini güdüür, bütün xacəpərest aləmi, Avropa, Amerikada sakinləşmiş erməni diasporu onlara yardım edir, havadarlıq göstərirdi. Bizimkilərsə iqtidat-müxalifət cəbhəsinə bölünüb, bir-biriylə çəkişir, öcsəir, bitib-tükənməz didişmədən qurtarıb, Qarabağın azadlığından ötrü iş görə bilmirdilər.

Yeddi il keçmişdi. Günə çevir bu yeddi ili, gör neçə gecə-gündüz eləyir. Onun hər ani ürək ağrısı, ah-ufla doluydu. Adını bilmədikləri yerlərə, yad oba-oymaqlara sığınmışdilar. Bakı qaçqınlar şəhərinə çevrilmiş, paytaxtın ovqatı, görünüşü büsbütün dəyişmişdi. Bir yandan yeni burjuuların imarətləri, qəsrlər ucalır, şirkətlər, firmalar, xarici, əcnəbi ofislər yerləşir, məhlə içi, köhnə dalanların arasından, tinlərdən yeni malikanələr baş qaldırır, on səkkiz, iyirmi qat binalar ucalır, başqa yandan, Yasamalda, Xutorda, Alatavada, Badamdarda taxta, kardon sığınacaqlar, it damına bənzər daxmalar, dəmir evciklər, bakılıların quşxanasına oxşar yuvaciqlar, hinlər quraşdırılırdı. Qaçqınlar oturaqlaşır, doğma ev-eşiyə qayıtmaq istəyi silinsəyir, soyuyurdu. "Qaçqın" sözü daha ötəri yox, yurdsuz, didərgin insanların tale-qisməti təki səslənirdi.

Saathli, Qalaqayın, Biləsuvar, Bərdə, Ağcabədi həndəvərində yüzlərlə qaçqın çadırı qurulmuş, daha heç zaman səfərə çıxmayaşı qaçqın vaqonları saxlanmışdı.

Çadırlar tərkəmə ellərinin qədim yaylaqlarda qurulan alaçıqları, dəyələri andırırdı. Fəqət dinc, asudə yaşayış timsalı olan alaçıqlar hara, üzündən acliq, yoxsulluq yağan cindir çadırlar hara? Bin-bərəkət yuvası, qaymaq dadan alaçıqların yavanlığı, ağartısıyla ellər dolanındı. Cindirindən cin ürkən çadırlarda bir qarın çörəyə möhtac yazıqlar inləyirdi. Yayda dəmir vaqonların içərisi od tutub yanır, uşaqlıq qovrulurdu. Bir vaxt polad yollarda şığıyan vaqonların altına, kölgəyə sürünləndi arvad-uşaq. Çölün yağışı-qarı təpələrinə döyür, qışın şaxta-borani ürəklərini dondururdu. Ölən ölmüş, canı qurtarmışdı, qalansa neçə yol olüb-dirilmişdi. Dilənçi kökünə düşmüşdülər. Qapıları

tıqqıldadır, tanınmamaqdan ötrü üz-gözlerini bürüyür, özgə səs çıxarırdılar: “Bacı! Əhd eləmişəm. Yeddi qapiya düşüb pay istəyəcəyəm. Vallah, dilənçi deyiləm!”

Qaçqınlıqda doğulmuş körpələrin yeddi yaşı başa gəlirdi. Bu colma-cocuq siğindıqları universitet yataqxanalarının yaxınlığında, ilahiyyat fakültəsinin təkminarəli məscidinin həyatındə oynayırıdı. Beşmərtəbə tələbə yataqxanaları, onların arasından qalxan, ayaqdan başa xırda alver köşkləri quraşdırılmış daş pilləkən, hər birinə on-on beş baş ailənin yerləşdiyi otaqçalar, mənzilə çevrilmiş tualet-ayaqyollar olmuşdu onların məskəni.

Təsəlli o idi ki, “Torpağımız sülh yolu ilə azad ediləcək. Ölüm-itim olmayacaq, şəhərlərimiz topa tutulmayacaq, kəndlər yandırılmayacaqdı.” Qapılara əsgər meyidləri gəlməyəcək, qızlar nişanlısız, gəlinlər ərsiz qalmayacaqdı.

Bu, yaxşı deyildimi? Buna görə hər əzaba dözmək olardı. Yoxsa... “Qan su yerinə axar, başları çəkdiyindən artıq müsibət çəkər, yenidən ölüm-fəlakətlə üzləşərdilər...”

...Geriyə köç hələ başlamamışdı. Prezident, milləti dönə-dönə inandırmağa çalışırdı: qaçqın-köçkünlərin geri — yurdlarına qayıtması, onların yurddan qaçqın düşməyindən qat-qat ağır başa gələcək. İşğaldan azad edilmiş yerləri təhlükədən qurtarmaq, təmizləmək, dinc yaşayışdan ötrü lazımı şərait yaratmaq böyük vəsait istəyir...

Köçən yurdun qədrini düşən yurdda bilərlər. Əzab-əziyyət, çəkdikləri zillət onda canlarından çıxacaq, yox olacaqdı — doğma yurda, doğma torpağa qayıtsınlar.

Yurda hamidan qabaq, birinci can atan bu kişi oldu. Doğrudur, onu qaçqın-köçküñ saymaq olmazdı. Amma onun bircə günsə yaşamadığı evi də işğal edilmişdi.

Onların rayonuna, Arazbara qatar işləməyə başlamışdı. Bütün o torpaqlar, Ziyaratdan Araza, dəmir yol dayanacaqları — Mahmudlu, Soltanlı, Xudafərin, Qumrax Mıgriyacan, hamısı dular. Azadlıq, müstəqillik qazanmış Azərbaycan sinirlərinin bu parçasında, İranla Azərbay ermənilərin işğalı altındaydı. Rus-erməni hərbi birləşmələri Arazboyunu tutmuşcan arasında bizim öz əsgərlərimiz deyil, işgalçı erməni yaraqları, rus dövlətinə hərbçiləri dayanırdılar. Azərbaycanın-türklə yox, xacpərəst rusla, eməniylə sərhəd olmayı İranın ürəyindəndi.

Kişi yeddi il qabaq, yurdu tərk edən eli, yollarda törənmiş tixaci, sıxlığı, qaçqın həşirini gözü qabağına gətirib, güman etdi ki, əhali geri, yurda qayıdarkən, qaçqındakindan artıq bir köç törənəcəkdi.

Nə qədər qırılsa, ölsə də, doğulan oləndən çox olmuşdu. Qaçqinkən, o dünyaya köçəndən artıq əkmiş, törətmışlər. İndi bütün bu qaçqın millət geri dönməkdəykən, yollardan keçib getmək, əlbət ki, çətin olacaqdı. Odur ki, kişi işğaldan qurtulmuş rayona qatar işlədiyini öyrənib, qət etdi: düşmənin tərk etdiyi doğma yurda qatarla yollansın...

Qaçqın düşmüş kütlə olan-olmazını satıb, toplayıb Bakıda, Sumqayıtda, ölkənin başqa-  
başqa əyalətlərində mənzil, ev almış, yurd salmışdır. Bəs indi, əsl yurda qayıdarkən,  
isnişdikləri təzə yurdalar, evlər, mənzillər necə olacaqdı? Qoyub qaçıqları dədə-baba  
yurdlarının itkisi qabağında yeni sığınacaqlar umud yeri, təsəlli olmuşdu onlara. Yerli  
əhali illərlə Bakıda, Sumqayıtda ev növbəsinə dayanıb, kooperativ mənzil tikintisini  
gözləyirdi: tikinti başa gəlsin, onlar mənzilsizlikdən qurtulub, rahat bir yaşayışa  
qovuşsunlar. Onların bu umudunu qaçqınlar büsbütün puç etmiş, zorla soxulmuşdular  
yarımcıq binalara, mənzillərə.

Bəs o çətinliklə, çırpışma ilə ki, həmin mənzilləri tutmuşdular, oranı necə buraxıb  
getsinlər? Bəlkə, yaman gündə onlara sığınacaq olmuş yurdu versinlər onun əsl  
sahiblərinə, minnətdarlıqla tərk etsinlər özgə mənzillərini?

Kişini yandırıb yaxan odu ki, bunca qaçqının bircəsi bir böyüyün, nazirin, rəisin,  
president aparatından, Nazirlər sovetindən bircə imkanlı-imtiyazlı kəsin evinə yaxın  
düşməmiş, oranı tutmamışdır. Fəhlə fəhləyə, yoxsul yoxsula qənim çıxmış, bir-birinin  
haqqına yiylənmişdilər. Yurdu işgal edilmiş qaçqın, evsizlikdən əzab çəkən - tavanasız  
yoxsulun göz tikdiyi mənzil zəbt edilmişdi.

— “Kişisən, sənin kəndini, şəhərini düşmənə satmış qeyrətsiz yekələrin, başçıların evinə  
gir! Tut rüşvətxor qudlurların, müftəxor rəislərin haramla ucalmış malikanələrini,  
imarətlərini. Onların birinə beş, on qaçqın ailəsi yerləşərdi. Özü də sizinçün halaldan-  
halal sayılardı. Eləcə sizin kimilərin sayasına, onaların qanı-canı bahasına tikilmiş,  
alınmışdı o qəsrlər.

Yox, nazir, rəis, məmur, sahibkar yurduna yaxın düşə bilməmişdilər. Şəhərdəki  
malikanələr bir yana, varlıların bağ-evinə girsə, oranı tutsa idilər, dəlmə-deşik çadırlara,  
uçuq daxmalara, od tutub yanın dəmir vaqonlara ehtiyac qalmazdı.

Evin, kənd-kəsəyini atıb qaçanların gücü özləri kimi yoxsula, arxasızça çatmışdı.

Torpaq yeddi il erməni xainlərin ixtiyarında qalmışdı. Allah bilir hər arasında, hər  
addımda mina basdırılıb, kəhrizləri, bulaqları zəhərləyiblər. Onların yaşanmaz kökə  
saldığı, xarabaya çevirdiyi yurdalarımız qoy təmizlənsin, xata-baladan qurtulsun. Bizim  
yaşamağımıza zamin dursun hökumətimiz, onda yiğışib qayıdırıq yerimizə-yurdumuza.  
Yoxsa, bunca zillətdən sonra niyə özümüzü dirigözlü ölümün qucağına ataq? Ölüm dən  
qurtarır, yenidən gedək ölümün cənginə?

Beləliklə, şəhərlərdə, Bakıda tutduqları mənzilləri öz adlarına, arvad-uşağa yazdırıb,  
qanunla sənədləşdirib, sonra gedəcək, köçəcəkdilər. Başına gələn başmaqçı olar.  
Qaçqınlıqda tutduqları mənzillər də olacaqdı qazanc, yeddi illik yurdsuzluğun əvəzi.

Kişi əhd etmişdi: "Torpaqlarımız alınsın, Qarabağ işgaldən qurtulsun, geri dönenlərin birincisi mən olacam. Biryolluq gedəcəm. Bir də Bakıya qayıtmayacam. Həyatımın sonu, ömür urası yenicə tikdirdiyim, bircə günsə yaşamadığım evdə başa gələcək."

Bakı dəmir yol vağzalı, qatar ayağı tünlük olmadı. Yeri sonuncu vaqonda idi. Yanaşdı yamyaşlı vaqona. Bu vaqon ona tanış, mərhəm göründü. Vaqon bələdçiləri — səkidə, vaqon pilləsinin önündə dayanmış bir cüt, iki oğlan da kişiyyə tanış göründü. Səliqə səhmanlı üst-başları təmiz uşaqlardı. Dərhal kişiyyə mehribanlıq göstərdilər. Biri dilləndi:

—Müəllim! Düz yeddi il qabaq sizi həmin bu vaqonda öz yerimizə aparmışıq.

Müəllimin yadına düşdü: Dəmir yol idarəsi onların rayonuna bir vaqon bağışlamışdı. Həmin vaqonla onların rayonundan olan sərnişinlər gedirdi, onlara bilet satırdılar. Qulluq edən, bələdçiysə bu bir cüt ağbəniz, səliqə-səhmanlı oğlandı. Özləri də rayonun Horovlu kəndindəndilər. Kişi bir-birinə bənzəyən oğlanları seçilən ləhcəsindən tanıdı. Külli Qarabağın bütün başqa yerlərindən Arazbarın bir neçə kəndi, horovlular da "c"-ləri "j"-laşdırır, "gedəjəm"yox, "gedəcəm", "bajı"yox, "bacı" söyləyirdilər. Düz bu olduğu halda, gülüş doğururdu.

"J"laşma kişinin yadına daha iki əhvalatı salındı.

Universiteti yenicə bitirib, gəlib doğma yurdda, doğma məktəbdə müəllimliyə başlamışdı. Dərs saatı azdı, üstəlik ona "tərbiyəçilik" işi də vermişdilər—"yarım stavka." Tərbiyəçilik də olsun axşamlar internata baş çəkmək. Müəllim axşamlar, məktəbin yaxınlığında uşaq bağçasının iki otağında yerləşmiş internata gəlirdi. İnternatda başlıca olaraq, kənddən gələn uşaqlar yaşayırıdlar. Müəllim baxırdı dərsdən sonraki saatları uşaqlar necə keçirirlər.

Bir kərə, müəllim bir oğlanı aradı, yataqxanada görmədi. Növbətçi bildirdi "Müəllim! O, ucuna gedib." Uşaqları gülmək tutdu. Başqa birisi başa saldı: Demə növbətçi bildirirmiş ki, müəllimin görmək istədiyi şagird "ujin" — şam yeməyinə gedib. Yemək—öynələrin adı bir qayda olaraq internatda rusça bildirilirdi: "Zavtrak," "Obed," "Ujin." İntəhası növbətçi horovlu olduğundan "j"ni cılaşdırılmışdı.

Bir də...uşaq birinci sınıf gedirmiş. Hərfləri yenicə öyrənirmişlər. Bir gün də dərsdən evə dönəndə, anası balacadan soruşur: "Oğlum, bu gün hansı hərfi öyrəndiniz?" Uşaq anasına deyir: "Ana! Vallah adı yadımda qalmadı. Amma bir hərfdi, adamın dalını dağıdırdı!" Valideynlər anlamışdı: Müəllim həmin gün onların uşağına "j" hərfini öyrədibmiş.

"J" hərfinin tank, zirehli maşın qabağını saxlayan "dəmir kol"a da bənzəri vardı.

“J”ları “c”laşdırın Horovlunun şıpsırın qaraşırə üzümü olurdu. Gərlərə dırmanmış tənəklərdən iri-iri salxımlar sallanırdı. Horovlular bu salxımları xincimlayıb sıxır, mələs çaxır çəkirdilər. İki çapma stəkan iç, döndərsin səni şir-nərə.

Bu kəndin, doğrudan da nər kimi bir kişişi vardi. Uca, qollu-qamətli. Başını dibdən ülgüclə qırxdılar, sıfət, kəllə olardı qıp-qırmızı, lalıq. Hambal deməyə dil varmir. İricə bir yük maşınının götürdüyüncə yük götürürdü. Onda minik, maşın azdı. Bakıdan, başqa yerlərdən gələnlər, gəlib elə ki, rayonun dəmir yol dayanacağında qatardan düşdülər, qalırdılar buradan o yana, necə, nə ilə gedəcəklərin qayğısına. Qatar dayanacağından aralı, dağavar kəndlərinin adamları daha artıq çətinlikə üzləşirdilər. Ən çox da ermənilər. Yay gircək, istilər düşcək ermənilərin Qarabağa köçü başlayırdı. Bakıdan, başqa isti yerlərdən gəlirdilər qonşu Hadrutun kəndlərinə. Dağlar başında, səpsərin yaylaqlarda bumbuz bulaqlı, səfali məskənlərdə dincəlir, istidən-bürküdən qurtulurdular. Tağ, Tuğ, Banazur, Hərəkül, Dolannar, Daşbaşı, Mulkədərə — Bakıdan yüklənib gələn emənilər Cəbrayılla Hadrut arası bu kəndlərə üz tuturdular. Qatarla Mahmudluda düşəndən sonra həmən kəndlərə çatmaq yekəcə bir zavala, əndişəyə çevrilirdi. Bununla belə, Bakıda qalmır, barlı-barxanalı gəlirdilər Qarabağın dağ məskənlərinə. Elə ki, vaqondan düşdülər, yüksərini dayanacağın sakısında bir yerə tolayıb, gözləyirdilər. Kim yanaşacaq, hansı minik onları aparacaq, çatdıracaq gəldikləri dağ kəndlərinə? Müşgündü.

Elə bu ayaqda Horovlu nəri çıxardı meydana. Başlayırdı erməni yükü ilə şəllənməyə. Çamadanları, iri bağlamaları üst-üstəndən belinə bağlayıb, üz tuturdu Mahmudlu yoxuşuna. O, Mahmudlu stansiyasından Cəbrayıla on altı kilometr dağavar yolu uğurla başa vururdu. Bununla yol bitmirdi. Cəbrayıldan da harsını çatdırırmalıydı dağ başındaki düşərgəyə, erməni kəndinə. Ora, erməni kəndi də yoxuşdan yoxuş. Sürücülərin çoxu oraya getmir, maşının dik yoxusu dırmanacağına bel bağlamırıldı.

Horovlu nəri gedirdi. Yoxuşun ən sərt yerində düşünürdü: “Niyə ermənilər həmişə dağların təpəsinə, yüksəyə can atır, oralarda yurd salır, məskən tuturlar? Yoxsa onlar bizim — türkün qorxusundan oralarda bənd almayıb, əlçatmazlara dırmanıblar?

Bütün yolu yük yiyəsi onun ardınca yortur, çalışırkı geri qalmasın. Elə olurdu yük yiyəsi-harsın daha gedə bilmir, yorulub, əldən düşürdü. Onda Horovlu nər onunla yenidən danışır, yollaşır, harsını da götürürdü yükün üstünə, belinə. Bu görünüşdə də Horovlu çatırdı mərkəzə. Çamadan, bağlama, onun üstəndə yekə bir erməni övrət minib kişinin belinə, qıçlarını aşırıb, sallayıb kişinin boynundan aşağı. Hələ buradan da Zamzura, Banazura aparmalıydı o, onun yükünü.

Erməni kəndində gətirdiyi qonağın sayasına onu xoş qarşılıyır, yedirib içirirdilər. Dollannarın tut arağı, erməni şorabası. Qayıdır rayon mərkəzinə gəldikdən sonra Dollannarda içdiyinin üstündən iki stəkan Horovlu çaxırı vurur, dönürdü doğrudan-doğruya bir qızmış nərə.

O da heç vaxt “j” demir, onun da ləhcəsində “j”lar “c”laşırdı: “Aparacam!,” “Çatdıracam!”

Həmin səfərlərin birində, Mahmudludan yenə bir axçını yükü ilə götürüb, tərpənmişdi baş yuxarı. Fuğanlı dikində kişi anladı ürəyi sözə baxmir. Axçını belindən düşürüb, yükü yerə salıb, süründü çinar altındaki bulağın gözünə. Çatar-çatmaz ürək dayandı.

Bununla da Horovlu nərinin “c”laşmış səfərlərinə son qoyuldu.

Qatar tərpəndi. Bakı həndəvərini dolandı. Bələdçi qardaşlar yatacaq - ağrı paylamağa başladılar. Tərtəmiz, ütülü balış üzləri, sovruqlar. Bəlkə, qaçqınlara yardımından verilmişdi.

Heybət dərəsindən çıxıb, Ələtə doğru irəliləməkdə idilər. Dəmir yol boyunca, onunla qoşa uzanan avtomobil yollarında minik, tərpəniş seyrəkdi. Kişi toxtadı. Qalaqayın, Saatlı, ondan oyana Beyləqana da yollar belə olacaqdı, hələ qaçqın el qalxmamış, xil dəbərməmişdi: “Naxır geri dönəndə, axsaq qabağa düşər.”

Bizimkilər 93-ün axırı, 94-ün başlanğıcında Qarabulaq-Füzuli mahalının bir neçə kəndini döyüslə erməni işgalindən azad edə bilməmişdilər. Arazbar obaları, Horadız, Bəhmənli, Şükürbəyli düşməndən alınmışdı. Kişi həmin yerlərə yollanmış, kəndlərimizin nə kökə salındığını görmüşdü. Ermənilər oba-oymaqları başdan-başa yandırmış, evləri uçurub dağıtmışdilar.

Bəhmənli alınandan üç gün keçmiş oraya bir neçə cavan gəlmişdi, bir “Moskviç” masınınında. Yerliyidilər. Onları, azad edilsə də, işgal, döyük zolağına girdiklərindən tutub gətirmişdilər alay qərargahına. Demə, igidlər kəndlərinin düşməndən azad edildiyini bilib, gəlibmişlər qələbəni “qeyd etsinlər”, doğma yurdda yeyib-içsinlər.

Kişi həmin yurd sevərlərlə görüşdü, onlara dedi: “Gərək indi yox, kəndinizi düşməndən azad edən döyükçülərin ilk cərgəsində buraya, doğma yurda girəydiniz. Doğma yurdun azadlığı uğrunda vuruşmaq əvəzinə, gəlmisiniz kef çəkməyə!”

Kişinin rayonu bütünlükə işgal edilmiş, istər dağavarda, istər Arazbarda bircə oba özümüzdə qalmamışdı. Lələ təpəsindən o yana, Mehdíli, Mərcanlı, Soltanlı, Xudafərin, Qumlağ... Miğriyacan ermənilər ələ keçirmiş, Dağlıq Qarabağı aşağı, Arazbardan da Ermənistanla birləşdirmişdilər... Həmin ərazini ermənilər qaytarmışdilar Azərbaycana. Qatar yenidən Mincivanadək işləyirdi.

Qaçqın vaxtı Arazın o tayı, İrana keçə bilənlər oradan bu yana baxıb, ermənilərin bu tay kəndlərdə nələr törətdiyini görə bilməmişdilər. Bütün Arazbar obalarını yandırmış, viranəyə çevirmiş, abadlıq məhv edilmişdi. Bir də, bizim kəşfiyyatçılar gizli yollarla işgal altında olan rayona keçə bilmiş, bir çox yerləri ləntə çəkmişdilər. Əksər binalar, evlər dağıdılmış, sökülmüşdü rayon mərkəzində. Ermənilər tutduqları məsgənlərdə yaşamaq niyyətində deyildilər, yoxsa yandırmaz, dağıtmazdılardı...

Müharibə başlanmadan bizimkilər iranlı qardaşlarla görüşür, get-gəl olurdu. Yüz illər boyu kəsilmiş ara açılmışdı.

İranlılar gəlir, qonaq olur, bu tayda olan evləri görüb köks ötürüb deyirmişlər: “Niyə tanrınzı təpik atırsınız?! Sizin tikdiyiniz evlər bizim ağalarından qat-qat dəyərli, gözəldir!”

Evlərin əksəri dağılmışdı. Bir qismini də həmincə iranlı qardaşlarımız bu taya keçib, düşmənimiz ermənilə sövdələşib söküb aparmışdilar.

İşgal edilmiş yurdalar əhalisizdi, olan yalnız hərbçilər, yaraqlılardı. Harada idi ermənidə onca əhali, gətirib buralara da çıxınlar, yaşasınlar Azərbaycanda. Görünür, ermənilər tutduqları Azərbaycan kənd-şəhərlərini axıracan saxlaya biləcəklərinə inanmırıldılar. Onlar köcüb getmiş Qarabağ ermənilərini bu yerlərdə sakinləşdirə bilməmişdilər, gəl-gör, başqa erməni ola. Əksərən ermənilərin yaşadığı Dağlıq Qarabağ kəndləri əhalisiz qalmışdı. Arada gəlir, baş çəkir, əkib biçir, yiğib-yığışdırıb gedir, qalmırdılar.

Kişi düşünmüştü: Əzəlcə özü getsin, baxsin. Azad edilmiş yurdda yaşamaq olarmı? Elə ki, qalmaqdan ötrü şərait düzəldi, onda qayıdib uşaqları-nəvələri də götürüb gələcəkdi. Gəlsinlər, babalarının tikdiyi yurdda gen-bol yaşayıb dincəsinlər. Könülləri tutsa, onlar da biryolluq qalsınlar. Hər şey təbii, canlı, saf. “Yoxsa — kişinin körpələrə ürəyi yanardı-bunların bildiyi, gördüyü büsbütün süni, qondarma, televiziya şübhəsinin göstərdiyidir. Anlayışları büsbütün bayağı, dayazdır.”

Kişinin çox da geniş olmayan, yiğcam həyəti vardi. Qarellə, yemşan, həmərsün, üç cövüz, dağdağan. Bir parça torpaqla bu ağaclar da düşmüşdü ona. Kişi başlayacaqdı əkib-becərməyə, torpaqda çalışmağa.

Onun dostu Əli müəllim yaxşı bağ-bağça salır, ağaç becərir, şitil əmələ gətirirdi.

Məktəbdən yuxarı, çaylaq başında bir tala yer vardi. Orada nəinki bağ salmağa, bircə ağaç göyərtməyə də kimsə girişməmişdi.

Dostu orada bir iş başlamışdı, çaylaq başını dördərmışdı əməllicə bir istirahət guşəsinə, şəhərsayağı parka...

O gəlib müəllimin yenicə tikilməyə başlayan yurduna baş çəkdi. Baxışları həyəti dolandı. Yabani bitkilərə göz dikdi. Kişiye dedi: “Bura mənim xoşuma gəlmir. Burada əməlli bir bağça salmaq olar. Siz Bakıya gedəndə həyat açarının birini verərsiniz mənə. Mən burada iş görəcəm.”

Kişi dostunun niyyətini anlayıb ondan rica etdi: "Sənə açar veririk. İstədiyin qaydada bura əl gəzdirərsən. Amma yabanı ağaclarla, çöl bitkilərinə toxunma!".

Kişinin yabanı ağaçdan xoşu gəlirdi.

Bir gün kişi rayon prokuroru ilə onun maşınınında gedirdi cəbhə xəttinə, Sirik səmtə. Baxdı ki, məktəbdən bir qədər yuxarıda, Şahvələddiləndən bəri — enişə, rayon mərkəzinin başına yaxın yerdə bir darvaza ucalıb. Bu darvaza burada olmamalıydı. Kim qondarmışdı onu? Maşını saxlayıb, düşüb baxdılar. İri alaqapı, dəmir darvazanın üstünə rusca, ermənicə yazılmışdı: "Kolxoz im.K.Marksa".

Kişi də, prokuror da mat qaldılar. Ermənilərin Hərəkül kəndi buradan üç kilometr yuxarıdaydı. Bura Şahvələddlinin, rayon mərkəzinin ərazisiydi. Bəs haylar hansı haqla kəndlərinin həddini buraya, lap Cəbrayılin başına çatdırmışdılar?

Kişi prokurora dedi: "Günü bu gün, bu gecə bu darvaza buradan götürülməlidir. Prokuror deyilənə əməl etdi. Ermənilər dəmir darvazanı möhkəm qaynaq etmiş, dayaqları dərinə pərçimləmişdilər. Bizimkilər gecə səhərədək çalışıb, əlləşib darvazanı çıxarmış, itirmişdilər. Hərəkülün darvazasını Şahvələddiləndən aşağı keçirməkdə ermənilərin bir niyyəti varmış. Çaylaq başındaki park keçəcəkmiş onların ərazisinə.

Rayon mərkəzi, həndəvər bombardmana tutulanda, Çaylaq başındaki park da dağıdıldı, alt-üst oldu.

Dostun əsəbləri korlandı, onu apardılar Bakıya. Həkimlər, dava-dərman, heç bir köməyi olmadı. Oğlanlarının Mərdəkanda bağlı vardı.

O gün onunla hüzr yerində görüşdü. Büsbütün dirçəlmiş, sağalmış, on yaş cavanlaşmışdı. Kişinin heyrətləndiyini görüb, onu agah etdi: "Səhərlər gün çıxmazdan oyanıb, çıxıram evdən. Bir də axşam girirəm mənzilə. Bütün günü açıq havada, bağda, ağaclarlayam, dirrik, bostanda çalışıram. Məni bağ sağaltdı. Dava-dərmanı da həmincə gündən atmışam qırğına."

Onun həyatındə, bir parça torpaqda iş başlayacaq, yurd abadlaşacaqdı. Kişi yol verməyəcəkdi onun həyatındəki ağaclar məhv edilsin. Hətta ən yaxın dostunu da qoymazdı, hansı xeyirxah niyyətlə olur-olsun, illərdən bəri yiysiz qalmış yurdda keşikçi təki dayanmış ağacları yox etsin.

O, Bakıda ömür sürmüşdü. Bununla belə, şəhərə heç cür bağlama bilmirdi. Elə bil burada yolüstü dayanmışdı, bir köç düşərgəsiydi, tərpənib gedəcəkdi.

Bakıda yaşamağı o, üç şərtlə bağlayır, bununla mümkün sayırdı:

Şəhərin yaxşı yerində mənzilin, bağın və maşının olsun! Onun əli bunların heç birinə çatmamışdı. Halbuki onun hər üç istəyi yerinə yetirmək imkanı olmuşdu.

Bir kərə qardaşı ilə oturmuşdular onun Yasamaldakı üç otaqlı mənzilində. Qardaşı mənzilə göz gəzdirdi, ona üzünü tutub söylədi: “Bir-iki ildən sonra bizim uşaqlar rayonda orta məktəbi bitirib gələcəklər Bakıya, ali təhsil almağa, burada oxumağa. Onlara mənzil gərək olacaq. Aylıq kirayə tutulan mənzil, təhsil ərzində, bir neçə ildə, eləcə bir evin xərcini aparacaq. Gətir bir iş görək! Eşitmışəm sizin Birlik kooperativ ev tikir, özü də gözəl yerdə dəniz qırığında. Orada sən də yazılı kooperativ mənzilə. Neçə otaq istəyirsən-üç, dörd otaq. Onun haqqını, xərcini mən ödəyim. Ev başa gələndə sən köç oraya. Bu mənzil qalsın bizə, uşaqlara”.

Onu yola gətirməkdən ötrü qardaşı bir söz də verdi: “Bir yağı içində “Jıquli” də gətirib qoyarıq sənin yeni mənzilinin qapısına”.

Kiçik qardaş götür-qoy etdi, düşündü. Bu haqq hesaba getmədi. Halbuki bunlar büsbüütün gerçək, baş tutan işdi. Sonralar eşitmışdı ki, Birliyin kooperativ tikdiyi binada bir çoxları eləcə həmincə bu üsulla, əzəlki evini satmaqla, onun sayasına gözəl mənzilə yiyləniblər. Bu, özünə sığışdırmadı belə alış-verisi. Bağ da yenə elə. Ona da imkan vardi, ardınca düşməmişdi...

Bakı bağlarından bizim rayon əhalinin xoşu gəlmir. Bu bağlara “bağ” demək də bizimkilərin fikrincə doğru deyil, hətta gülündür. Qalın-qayım kənd bağları hara, Qarabağın meşə təki ucaboy, gör-gövdəli ağacların büründüyü bağlar hara, bu yastı-yapalaq, qum basmış yerlər hara. Əyalətdən gələnlərin sayasına bunlarda da kənddə bitən meyvə və ağacları görünməyə başlayıb...

Yox, Bakı bağlarının öz gözəlliyi var, bunu gəlmələr duymur. Bura təbiətin hər cür nemətini, hər cür meyvə, nadir bitkilər yetirir, baş verir. Zeytundan püstə-badamacan. Ağ, qara şanı misilsizdi. Dəniz başdan-başa sağlamlıq, sinir, əsəb ilacı, loğmandır. Eləcə, onun rayonda sarsılmış, əsəbləri büsbüütün korlanmış dostunu Mərdəkan bağı sağalmadımı?

Bütün bu fürsət onun əlinə düşmüş, amma yarımmamışdı. Bəlkə, ona görə ki, o, Bakı ilə həmişlik bağlanmaq, ömrünün sonunadək şəhərdə qalmaq istəmirdi. Milyonlarla kütlə içində itirsən. Bir-birinə baxa-baxa ötürlər. Tanınmazlıq, bilməzlik insanı üzür, kiçildir. Kənddə hər kəs aydın, bəlli. Kiminlə qarşılaşırsan o sənə salam verir, sən ona. Bu salam sənin varlığını, yaşadığını bildirir. Gerçək bir davranış.

Bu sayaq köckünlük, şəhərə uyuşmamaq axırı gətirib oraya çıxarmışdı: kişi doğulduğu yerdə bir parça torpaq almışdı. Yeri ona Mirzəcanlı kolxozu, idarə heyəti vermişdi. Mirzəcanlı şəhərə — rayon şəhərciyinə bitişik olsa da, ayrıca kolxoz, qədim yerdə. Bakıda

yaşayan ziyalılar, imkanı olanlar kənddə, ata-baba yurdlarında yeni evlər tikməyə başlamışdır. Kişi xeyli yubanmış, savaya düşmüşdü...

“Nə biləsən tikdiyin ev yağıya qismət olacaq. Bu evdə bircə gün yaşaya bilməyəcəksən!” - deyir, yanıb yaxlırdı kişi.

Kişi Horovlu qardaşların xidmət göstərdiyi vaqonda Saathıdan ötünçə bunları düşünməkdə idi. Bələdçi oğlanlar hərdən ona baş çəkir, xidmət göstərmək istəyirdilər. Kişi vaqonda tanış arayırdı. Ordan yer-yurddan sorağı olan bir kəs. Bir yandan da çəkinir, özünü əndişəyə salmaq istəmirdi. Gedib, hər şeyi öz gözüylə görə yaxşıdır, nəinki yolda kimdənsə soruşsun. Bu da təəccüb doğuracaqdı: “İndiyədək bu kişinin doğrudanmı doğma yurda nə baş verdiyindən xəbəri yoxdur. Belə də soyuqqanlılıq olar?”

Təkcə kişinin tikdiyi ev yox, gəl üstünə bacıgilin, qardaşının, övrət sarıdan—qohum-əqrabanın evlərini. Hamısını yanaşı qoysan, elə bir qəsəbə, bir şəhərcikcə olardı. Ağlaşılmaz, inanılmaz bir qəza! Bu necə olmuş, necə baş tutmuşdu? Türk görəndə əsim-əsim əsən erməni gör, bizi doğma yurddan qaçırtmış, yurd-yesir etmişdi: “Ay musurman! Yeddi ermənini bir dərədə tək görmüsən?” deyib də ələ saldığımız, sarıldığımız erməni başımıza nə müsibətlər gətirdi. Qorxaq, quşurək sandığımız dığalar, haylar, tarix boyu nə qədər uduzmuşdular; nəki hayiflərivardı bizdə, hamısını aldılar.

Deyirdilər ermənilər işgal altındaki şəhər, kəndlərdə bütün evləri, taxtapuşları vertolyotla sökmüş, aparmışdır. Görəsən, onun evinin də üstünü qoparmışdır? Onun yenicə başa gəlmiş evinin taxtapuşu Kanada dəmiriydi, ağappaq, bax üzünə, üzünü qırx...

Axır vaxtlar Bakıda da evlərin üstü dəyişib. Yasamalda, Xutorda, Alatavada evlərin damına qır basmaq əvəzinə, taxtapuş qoyurlar. Əzəlcə istəmir, bəhanələri bu olurdu; “Taxtapuş Bakı xəzrisinə davam gətirməz. Qır əlverişlidir. Amma elə ki, gördülər gəlmələr evlərinin üstünü taxtapuş düzəldir, xəzri də onu söküb uçurmur, onda bunlar da başladılar evləri dəmirlə örtməyə. Bu iş qaćqınlıq başlayalı, işgal edilmiş məsgənlərin əhalisinin Bakıya gəlişi, bir də əksərən “rayonlular”ın Bakıya axını ilə gücləndi.

“Gənclik”də, Xutorda, Alatavada, şəhərin içərilərində yeni imarətlər, binalar ucalır, əntiqə mülklər, malikanəkər tikilir. Onların üstünə qır basmayacaqdırlar. Dəmirlə, kirəmitlə örtürdülər gözəl qəsrləri.

Əslində Bakıya ilk axın, ilk köç erməniylə münaqişədən xeyli qabaqlar başlamışdı. Özü də eləcə Bakıya yaxın yerlərdən. Altıağacdan, Xızı, Siyəzən, Mərəzə, Giləzi — dağ yerlərində daha yaşamaq çətinləşəndə, ərzaq - azuqə çatışmayanda baş götürüb gəlirdilər Bakıya. Yasamalda, Qanlı gölün yaxınlığında, Dərnəgündə daxmalar qururdular. Əlüstü qurulan bu daxmalara “gecəqondular” deyirdilər.

Bakıda eyni tikintilər başlayandan, bu şəhərə gəlmış ilk köçkünlər, Bakı həndəvəri əhalidə əzəlcə tikdikləri evlərə yenidən əl gəzdirdilər. Damları futbol meydanı təki hamar-düz olan evlərin üstünü söküb, kimin imkanı vardi, bir qat, bir mərtəbə də əzəlkinin üstünə gəlir, taxtapuş qoyurdular. Yasamalda yastı yapalaq damlar yox olurdu. Söküb artırır, damına dəmir vurur, kirəmit düzürdülər. Dəmir taxtapuşları Bakıya rayonlular gətirdilər. Sökmək, dağıtmaq əzəlcə, ermənilər gəlməzdən öz əlimizlə baş vermişdi. Çaylağın sağ tayı Qalalı məhləsiyidi. Sağ, əsl yerli sayılan Mirzəcanlı. Mirzəcanlıda üçcə evin taxtapuşu dəmirdi, qalanlar çovustan, ciyənlə örtülmüş daxmalardı. Üstü dəmir mülklər keçmişdən qalma, bəy evləriydi.

Qalalılar Şuşadan bu yerə köçürürləndən sonra ayibalası—çıy kərpicdən tikdikləri evlərinin üstünü dəmir taxtapuşlarla örtmüsdürlər. Dəmirdən qar, yağış keçmirdi.

Qalalı məhəlləsini bütövcə söküb, yerində İcraiyyə Komitəsinə bir iri bina tikdilər. Qalalı ailələrinə Qurban təpəsi, Dəyirman dərəsində həyətyanı - ev yeri verdilər. Əslən şəhərli sayılan qalalılar yeni yurd'lara köçürürləndən sonra, onların yaşayış tərzi dəyişdi. Torpağa bağlandılar, məhrəmləşdilər. Başladılar əkib, becərməyə. Mal-heyvan, qoyun-quzu saxladılar. Bel, külüng də götürüb, əsl kəndçi həvəsiylə çalışmaqdə oldular.

Bu kişinin ata mülkü də Qalalı məhəlləsində idi. Oranı da sökdülər.

Kimin ağlına gələrdi, erməni onların nəsil-kökünün yaşadığı qədim, doğma yurdu tutacaq, tarmar edəcək.

Müəllim elə hey gileyənirdi: "Bilsəydim erməni gəlib torpağımızı, yerimizi tutacaq, orada tikdirdiyim evin xərcinə Bakıda, Abşeronda əməllি�cə bir bağ-evi alardım."

Yayı gedib Nalçikdə, Yesentukidə keçirirdilər. Oralarda qoyduğu pulu toplasayıdı, Bakıda yaxşı yerdə, gözəl bir mənzil alar, bağ da düzəldərdi.

Yay yaxınlaşacağına əl-ayaq çalmazdı, "putyovka"nı haradan tapım, kimə ağız açım.

Erməni təcavüzünün acı nəticələr doğuracağını duyanlar vardi. Biri rayonun baş cərrahı, bu kişinincə qaynı. Kişi onu ağ xalatı qana boyanmış, əlləri qan içində, gecə yarından keçəndə hərbi qospitala çevrilmiş xəstəxanada görmüşdü. Sur döyüşü gedirdi. Balyand həndəvərində çarpışma, şiddətli vuruşma idi. Bizimkilərdən də ölü, yaralanan vardi. Cərrah onları güllədən, qəlpədən təmizləyir, tikir, hala gətirirdi. Üzü bəri olan da vardi, oradaca keçinən də. Hər biri bir elin dayağı, yarasığı olan igidlər can verir, dünya ilə vidalaşdırıldı. Ömrü boyu nə qədər xəstə, meyid görmüş cərrah dözə bilmir, gözündən yaş axır, ağ xalatin yaxasına sıçramış əsgər qanına qarışırı. Bu ayaqda, çarpışmanın qanlı sorağını gözləriylə görəndən sonra cərrah hirsindən əlini qulağına atıb demişdi: "Ermənilər gəlib buranı tutacaqlar. Gəlməsələr, mən bu qulağımı kəsərəm!"

Cərrah qulağını kəsməli olmadı. Onun söylədiyi oldu. Ermənilər doğma yurdumuzu tutdular, işgal etdilər.

Qulaq səhbəti, gecədən ötmüş, vaqonda doğma yurda getməkdəykən, bir də ayrı bir hadisəylə kişinin yadına düşdü.

Müəllim Bakıya hər gələndə milis şöbəsinə baş çəkir, omonçularla görüşürdü. Onların mövqeyi rayonda vacib bir yerdə idi, kişi cəbhədəki hal-əhvalı da onlardan bilir, oraya, cəbhənin özünə də bəzən onlarla gedib, baş çəkirdi. Milis rəisi ilə də görüşürdü. Rəisin adı çıxmışdı, Sur döyüşündə bizimkilərə o başçılıq etmişdi. Ölüm-itim olsa da ermənilərin ən möhkəm cəbhə mövqelərindən birini ələ keçirmiş, tutmuşdular.

Rayona gəlişinin ilk günü, səhər yollandı milis şöbəsinə. Hamısı müəllimi ehtiramla qarşılıdı. Yonəldi rəisin otağına. Dərhal yer göstərdilər, əyləşdi. Səhbətləşdilər. Birdən yadına düşdü, rəis əlini arxasında əyləşdiyi yazı masasının üst siyirməsinə atıb, kişiyə üz tutdu: "İstəyirsən, sənə erməni sırgası göstərim?" Kişi ağzını açmağa macal tapmamış, rəis siyirtməni çəkdi. Masanın üst siyirtməsi siləbəsilə doluydu qara, qılılı qulaqla. Kişinin ürəyi qalxdı.

Milis rəisi sonra başqa rayona, özgə cəbhəyə dəyişildi. Danışıldırılar ki, o, burdan gedəndə, köçəndə xeyli mal-avadanlıq aparıb. Evinə iki farmaş gəbə göndərib. Guya bu farmaşları, xalçaları kişi bizim tutduğumuz erməni kəndlərindən əldə etmişdi. Ancaq belə deyildi, ermənilərdə haradandı elə qədim, qiymətli xalça? Ad-san qazanmış, ığid kimi tanınmış rəisin siyirməsini erməni qulağı ilə doldurmağını bu kişi — müəllim bağışlaya bilmirdi. Doğrudur, tarixən ermənilər bundan qat-qat ağır cinayətlər törətmış, vəhşiliklər etmişdilər. Müəllim bu sayaq davranışını, işgəncə, alçaqlığı müharibə qanunlarına siğışdırırmır, pisləyirdi.

Rayonun icra başçısı kişiyə söz vermişdi; "Müəllim! Rayonumuza alaq, sənin evini əzəlkindən gözəl tikəcəyik!"

Beynəlxalq yardım fondları, xeyriyyə cəmiyyətləri, şirkətlər, firmalar Azərbaycanın işgalla dağdırılmış şəhər, kəndlərini bərpa etməyə, abadlaşdırmağa kömək göstərəcəkdilər.

Müəllim vaqonun bombos dəhlizində açma kətildə əyləşib, təkərlərin dəmir relslərdə qopardığı şaqqlıtı, tappaturup içində düşünürdü: "Mənim evimi tikəndə bir sıra əyintiyə yol verilmiş, bəzi işlər ürəyimcə olmamışdı. İndi, bu dəfə, əgər dağlımsıdışa tikməyə, yenidən qurmağa başlayanda, gərək ilk tikilişdə buraxılmış səhvlər təkrarlanması. Burada deyiblər: "Bir şərim olsun, xeyirim də onun içində" ...

Kim işini bilmış, evinin içini-çölünü, qiymətli nəyi vardi, yükləyib aradan çıxmışdı. Kimi də özünüküylə qalmamış, baş götürüb qaçmış qonşunun da evinə əl qatmışdı. Bu qaçaqaçdan qazananlar da olmuşdu. Can şirindi, ermənin bir saata gələcəyini eşidib,

quruca canı ilə qaçan, ailəlikcə götürürlənlər də az deyildi. Evlər dolu, otaqlar təpili qalmışdı. Əntiqə mebellər, fərşlər, xahılar, ipək-qumaş yataqlar, televizorlar, soyuducular, videolar, hər biri bir istəklə, sevgilə alınmış əşyalar tökülüb qalmışdı. Alçaq erməni dığalarının anasına, bacısına, nişanlısına sataşacaqlarını düşünüb, “Hər şey namusuma qurban!” deyib yubanmadan tərpənmişdilər.

Ermənilər qələbədən artıq, qələbə qazancını daddilar. Böyük variyət, mülkiyyət, mal-qara, taxıl, barama... keçdi əllərinə. İşğal edilmiş minlərlə Azərbaycan kəndinin, şəhərinin var-yoxu daşındı Ermənistana. Şərt kəsibmişlər: “Hansi evə hansı döyüşçü birinci girdi, həmin ev bütün əşyası ilə olurmuş onun. Eləcə də kim düşmən maşınını birinci tutub saxlayırmış, o maşın olurmuş həmin yaraqlının. Əlbəttə, Azərbaycan şəhərləri şirin vədlərin, soyğunçuluq imkanlarının cazibəsindənsə, silah gücünə, hərbi qüvvə və başlıcası, nəhəng rus imperiyasının yardımı, havadarlığıyla alınır, tutulurdu. O ruslar ikicə-üçcə il öncə azərbaycanlılarla həmrəyidilər, Hadrutun on altı kəndini azərbaycanlılar rusların köməyi ilə tutmuşdular, sonra bizimkilər ağılsızlığa yol vermiş, ruslarla aranı pozmuşdular.

Bacısığıl ermənilərin yaxınlaşdığını bilcək, rayon mərkəzi — şəhərdən tərpənib ərinin kəndinə köçdülər. Ən vacib, ən dəyərli avadanlığı da apardılar. Yığışdilar cəbhə zolağından xeyli aralı olan oymağa. Orada, beş-üç evlik oymaqda yenice toxtamışdilar ki, bir səhər gördülər budur, incirli dərənin başından qosunun qabağı açıldı. Ayaqyalın, başıaçıq üz qoydular qaçmağa. Top-tüfəngli, tanklı, döyüş maşınıl yaraqlı hissələr kəndə girməkdə, əhali anladı ki, bunlar erməni deyil, bizim öz əsgərlərimizdir. Döyüş mövqelərini buraxıb, geri çəkilməkdədilər. Sözləri də bu oldu: “Bizə belə əmr verilmişdir!..” Anası rəhmətlik sağ olsa idi, bunlara deyərdi: “Bərəkkallah!”

Kişini nə bacısının, nə qardaşı ailəsinin qaçqın düşərkən nələr çəkdiyi, başlarına daha nələrin gəldiyi maraqlandırmırıdı. Rayon mərkəzində yenice tikib başa gətirdiyi öz evindən, hər yerdən, hər kəsdən artıq bir ev, bir varlığın taleyi düşündürdü.

Qaçqın düşəndən sonra Sumqayıtda, çoxmərtəbə binada, özlərinə sığınacaq tapıb, toxdayan bacısığıl ilk dəfə idi ki, gəlmışdılər qardaşgilə. Bacısı, uşaqları—igidlər, qardaşının ailəsi, qohumlar yığışmışdılər kişinin başına.

Ömrü boyu bircə kərə könlünə toxunmadığı bacısına üz tutub, dedi:

—Onun bircə nişanasını götürməmisiniz. Özünüzün iynə-sapınan yiğışdırıb gətirmisınız. Öleydin onun qabağında. Deyəydilər ağbirçək bacı qardaşını, onun nişanasını qoruyarkən şəhid olmuşdur. O, bundan qat-qat şərəfli, urvatlı sayılardı...

Üz tutdu bacısının əri—yeznəyə, onun boyaboy oğlanlarına, qardaşı uşaqlarına söymək, tüpürmək istədi bunların üzünə: “Qeyrətsizlər! - dedi onlara - Niyə yadınıza düşməyib?! İndinin özündə də onun sayasına yaşayırsınız hamısınız. Onlar, o oğlanlar qalsa idilər, bu

biabırçılıq, qeyrətsizlik əsla baş verməzdi. Erməninin bizim torpağa ayağı dəyməzdi... Mən, onun nəyi qalmışdı, nəyi vardi—şəkilləri, cəbhədən göndərdiyi məktublar, kitabları, gündəlik dəftəri, hamisini, nə qalmışdına ondan, vermişdim, qoymuşdular o evə. Özü də hamisının surəti yox, əslini vermişdim, barı, üzünü də çıxarmamışdım. Siz yarımcə saata onun şəkillərini, məktublarını, sənədləri yiğisdirib götürə bilərdiniz. Götürməmisiniz. Yada düşməyib. Onun sayasına hər ay maaş alırdınız, indi, qaçqınlıq da alacaqsınız!...

Doxsan birinci ilin payızıydı. Kişi rayona gəlmişdi. Ölkəşünaslıq-etnoqrafiya muzeyinin direktoru ona gileyəndi: "Yeznə onu incidir, işləməyə qoymur". Muzey, qəhrəmanın yurdu sayılan ev ölkəşünaslıq muzeyinə baxırdı. Kişi işçilərin ştat cədvəlini alıb, göz gəzdirdi. Kiçik bir muzeydə guya, iyirmi əməkdəş çalışır, oradan maaş alırdılar. Kişi diqqətlə baxdı, gördü buradakı işçilərin, adı siyahıda olanların əksəri yeznənin özcə qohumları, yaxınlardır. Gör iş nə yerə çatmışdı, yeznə, qardaşı gəlinini, üstəlik bir kəndçisini də buraya, muzeyə qaravolçu yazdırmışdı. Kişi maaş cədvəlində bir neçə özgəsini də tanıdı. O kəslər ki, ev muzeyinin qapısını tanımirdi, orada olmamışdilar. Neçə işsizin, təqaüdçünün adı yazılmışdı muzeyin əməkdaşı siyahısına, aylıq donluq cədvəlinə. Görünür, maaşın az bir qismini onlara verir, qalanını mənimsəyirmişlər...

Kişi hələ onda bu işdəklərdən xəbər tutub, əzəlcə bacısını, sonra yeznəni o ki, var danlamışdı. Daha sonra muzey işçisi sayılanları yiğmişdi oraya. Onları məzəmmət etmişdi: "Günlərlə o evə ayaq basmırınız, müftə maaş alırsınız. Halbuki, gündə bircə saat onunçun çalışsaydınız, xeyli iş görmüş olardınız. Onun diviziyyasının, alayının ünvanı var bizdə, muzeydə. Ora ilə ünsiyyət yarada bilərdiniz... Bəlkə, bizim ona yazdığımız məktubları, onun şəxsi əşyaları, dəftəri, başqa əşyaları da saxlanır diviziyanın arxivində? Ala bilərdiniz. Hətta onun ordenlərini, qəhrəmanlıq ulduzunu "Lenin" ordəni ilə almaq olardı. Anasının, rayon əməkçilərinin, veteranların adından SSRİ Ali Sovetinə, Müdafiə Nazirliyinə məktub yazıb istəyərdiniz. Onlar da xalqın, qəhrəmanın elinin ricasına biganə qalmaz, istəyinizi əməl edərdilər. Amma siz nəinki bunu etməmisiniz, burdan buracan heç olmasa ayda ikicə kərə gəlib, muzeyə baş çəkməmisiniz. Onun yolunu, ciğirini tanımırınız."

Qohumların qaçqınkən, Bakıda onun mənzilinə yiğışlığı məclisi kişi bununla bitirdi: "Onu ermənilərə əsil verib qaçmısınız. Tək, yalnız bir ığidin harayını eşitməmisiniz. Elə ona görə də başınıza bu müsibətlər gəlmİŞ, yad qaplarda, onun-bunun kandarında qalmışınız!."

Bu yeddi il ərzində qaçqınların əksəri ev almış, yurd salmışdilar. Təzə olacaqlar onlara az qala, qoyub qaçıqları yurdları, ana torpağı unutdurmuş, soyumuşdular. Bakıda oturaqlaşmaqdalar. Əyin-başları, sir-sifətləri də qaçqınların düzəlmişdi. Elə geyinib-keçinir, bəzənib-düzənirdilər, paytaxtın, Bakının əsl sakinləri onlara həsəd aparırdılar. Toydan-şülədən qalmır, Şuşanı, İsa bulağını, Laçın-Kəlbəcər dağlarını, şerlə, qoşma ilə anır, "Qarabağ şıkəstəsi" üstə zəngulələr vurur, tərk etdikləri yurdun, şəhərin-kəndin

erməniyə verilmə tarixini çalıb-oynamaqla yad edirdilər. Sumqayıt-Bakı yolu, şəhərin ucqar, yaxın məhəllələri, köhnə “Zavaqzalnı” dolmuşdu düşmənə verilmiş şəhərlərin, dağların, çayların adı ilə: “Şuşa”, “İsa bulağı”, “İsti-su”, “Xudafərin”, “Həkəri”, “Bəh-bəh” çayxana, kababxanalarla. Rüsvayçılıqla tərk edilmiş yurdları bu sayaq anmaqla təsəlli tapır, üstəlik qaćqınlığa qədərkindən əsla az qazanmır, varlanırdılar.

Düzünə qalsa, qaćqınlıq təkcə bu ərlərə, igidlərə deyil, icra başçıları, rayonların indiki rəhbərlərinə də sərfəliydi, xoşdu, hər qaćqından, təqaüdçüdən, işcidən ayda beş “məmməd”, bir “şirvan” kəs, onu vur əlli minə, yüz minə, gör nə alınır! Bu mağduru özgə cür qazana bilməzdi. Can qurban belə köçkünlüyü, qaćqınlığa. Başqa, alınmamış rayon başçıları da belə bir aqibəti az qala istəməkdə, ona yönəlməkdəyidilər.

Qızların, ərə gedə bilməyən qarımışların əlinə bəhanə düşmüdü.

Söyləyirdilər: “Sevgilim döyüsdə şəhid olub... Ərim daşaltı vuruşmasında itkin düşüb.” “Mənimkindən yeddi ildir soraq yoxdu.” “Qaćqın” sözü yurdsuz, qeyrətsiz kəslərin timsalına çevrilmişdi.

Qaćqınların ilk dəstələri birbaşa Ermənistandan qovulub gəlmişdi bu yana. İlk qaćqınlar da onlar sayılırdı.

Bizimkilərin böyük səhvi onda olmuşdu ki, Dağlıq Qarabağın milli tərkibini dəyişməmişlər. Axi bizim millət onlara görə çoxdur, çox artır. Ermənilərin çıxıb getməyi, özümüzünlükərin gəlişiyə Bakının, Sumqayıtin sayı öz sayamıza xeyli dəyişmiş, çoxalmışdı. Gərək Dağlıq Qarabağın da tərkibini biz eləcə dəyişə idik. Ermənilər milli çoxluğu bəhanə edib, ayaq açmazdilar üstümüzə, demoqrafik sorğuya əl atmazdilar.

Ölkəmizin beşdə biri erməni işğalında, onların ixtiyarında idi. Beşdə birin əhalisi qaćib dağlımışdı Respublikanın hər yerinə. “Qaćqın statusu”na susayanlar, “Qarabağ müharibəsi əlili,” “Qarabağ müharibəsi veterani” imtiyazı ilə də xeyli barınırdılar. Bu adların gerçək daşıyıcılarından savayı, beləcə sənədin biri bir aylıq təqaüd haqqına satılırdı.” “Qaćqın ovqatı,” “qaćqın ruhu” bütünlükdə yaşayışa, dolanışığa yoluxmuşdu.

Qatar gedirdi, bələdçi qardaşlar çəkilmişdilər kupelərinə, Qaranlıqda eşik, qatarın keçdiyi yerlər görünməsə də, kişi açıq pəncərədən dolan havadan duymuşdu ki, Arazbara yaxınlaşmaqdadılar. Səhərəyaxın vaqonun açıq pəncərəsindən yovşan qoxusu dolur, kimsəsiz boş dəhlizdə çaybasar yeli gəzirdi.

Kişi bütün gecəni gözünü yummamışdı. Nəinki yatmamış, heç bələdçi qardaşların sahmana saldıqları,sovruq çəkdikləri yatağa uzanmamışdı da. Yol yoldaşı bir susqun, sosur insandı. Nə dərdi səri vardısa, dinmir, içində çəkirdi. O, Zəngilana gedirdi. Üzünü kuppenin taxta divarına əvvəl qazanmışdır.

Qatar hər dayanacaqdan keçib, onun getdiyi yerə yaxınlaşdıqca, kişinin nigaranlığı artır, içəri girir, yatmış yoldaşı narahat etmədən, qapını səsləndirmədən yenidən dəhlizə çıxır, pəncərədən vuran çöl havasını sinəsinə çekir, gah da açma kətildə əyləşib dəmir xətlərin, polad təkərlərin səsini, ahəngini dinləyirdi.

Arazbarın Bəhmənli obasından ötdülər. Bir azdan qatar Arazqırığa—ən iri dayanacaq olan Horədizə çatacaqdı.

Horadizi də ermənilər tutmuş, yandırmışdır. Kişi həmin günlərdə Arazbara gəlmışdı. Orada, Horadizdə gördüyü bir mənzərə gözünün qabağından asılmışdı. İkimərtəbə evi dağıtmışdır. Evin yanmış damı altından pəncərədən bir “raskladuşka”asılı qalmışdı... Müəllim kəndin geri alınmasından az sonra buralara gəlmışdı. Aşağı Seyidəhmədli yaxınlığında bir əsgər zəngilanlı balası müəllimə danışdı: “Dayı, vallah, erməniləri qovurduq, dovsan təki qaçırdılar. Altıca kilometr qalmışdı çataq Füzuli şəhərinə. Oranı işğaldan azad edək. Əmr gəldi, bizim hücumumuz dayandırıldı. Yoxsa, o tutuşla gedib, lap Martunini, Xankəndini də alacaqdıq!.”

Kişini Zəngilanlı əsgərin söylədiyi düşündürdü. Uğurlu hücumun nəyə görə dayandırıldığını arayır, səbəbini tapa bilmirdi...

Qatar gecənin qaranlığında Horadizdə on dəqiqəyədək dayandı. Sonra şəhid olmuşları, tank-BTR altında qalıb torpağa qarışmış qurbanları səksəndirmədən səssizcə, aramla tərpənib getdi.

Az sonra müəllimin doğma yurdu, o torpaqlar başlayacaqdı. Yeddi il ərzində erməni yağıların hökm sürdükləri, işğal altında inləyən əraziyə girəcəkdilər.

İşıqlanırdı. Yaxınlaşırdılar Maralyana. Qatar keçmişdə də, indi də Araza lap yaxın olan bu kəndə sübh çağrı çatırdı. Araz üstə dan yeri ağarmaqda idi.

Orada Maralyan məktəbi önungə bir heykəl olmalıydı. Dinc vaxtlarda qatar kəndin önungən ötəndə, ora—məktəb və onun önungəki abidə görünürdü. Görəsən, o abidə qalırdımı, yerində idimi? Ermənilər Şuşada Üzeyir bəyin, Natəvanın, Bülbülün abidələrini gülləyə tutmuş, dərmə-deşik etmişdilər. Bizimkilər sonra heykəlləri ala bilmiş, Bakıya gətirmişdilər. Bəs qalan abidələr? Axı, ermənilərin zəbt etdikləri rayonlarda, şəhərlərdə milli abidələr çox idi, tariximizin nişanələri vardi. Həmin yerlərin ermənilərin olduğu iddiasından əl çəkməyən diğalar doğma torpaqlarımızdan bütün izimizi, nişanəmizi silmək, götürmək istəyirdilər.

Bəs onun qardaşının abidəsi necə? Kimsə söyləmir, bir soraq vermir. Kişi özü soruşmaq, xəbər almaqdan elə bil çəkinirdi. Bir nanəcib onun nigaranlığı qabağında üzə olmasa da, dalda söylərdi: “Bunca millət məhv olub gedir. Bu da dirinin halına ağlamaqdansa, ölüyə yanır.”

Tulus yamacında, kənd qəbiristanında dəfn edirdilər onu—bacanağı. Öz vəsiyyətilə, o, şəhər məzarlığında yox, kənd gorgahında dəfn olunmasını etmişdi öləcəyinə əmin olduqda. Rəhmətliyin üstünü torpaqla örtdükdən sonra milis dəstəsi təqaüdçü polkovnikin məzarı başında avtomat tüfənglərdən yaylım atəşini açıb, onunla vidalaşdırılar. Yuxarıdan, rayon mərkəzi səmtdən qalxan gurultu qəbir üstdəki yaylım atəşinə qovuşdu. Ermənilər həmin anlarda rayon mərkəzini raket atəşinə tutmağa başladılar. Dəfn mərasiminə Bakıdan gəlmış qohum-əqrəba ordan bir də rayon mərkəzinə qayıtmayıb birbaşa tərpəndilər Bakıya, öz maşınlarında. Rayon mərkəzi qorxuluydu.

Kişi mindi “Komitet Mamed”in QAZ-69-na. Yollandılar mərkəzə. “Komitet Mamedin” dostu və qohumu, bu kişinin bacanağı, polkovnik birbaşa döyüsdə yaralanıb, ölməmişdi. Amma müharibə içində, iş başında ömrünü bitirmişdi, buna görə də onu şəhid saymaliydlər. Sur döyüşündə şəhid olmuş beş əsgər meyidini aparıb, hər birini öz yerinə, ailəsinə çatdırmaq gərəkdi. Bu işi polkovnikə tapşırılmışdılar. O, meyidləri maşına yiğdi, getmişdi. Ağırıldı. Doğmaca övladının, ərinin, sevgilisinin intizarını çəkən insanların həyətinə, qapısına birdən-birə yolunu gözlədiyi igidin meyidini gətir... Şəhidləri çatdırmışdılar yerinə, ocağına. Bütün bu acı səfər onunla bitmişdi ki, polkovnikin özünün ağır xəstəliyi fəsad vermişdi. O, bilmirdi ələcsiz azara tutulduğunu. Kişi özü də məskənlərinə çatdırıldığı əsgər meyidlərinin ardınca o dünyaya getdi.

“Komitet Mamed”in “QAZ-69”nu Həsən bəy ayricında keşikçi əsgərlər saxlayıb, bildirdilər: “Şəhər atəş altındadır. Ermənilər qradla vururlar. Getməyin!”

Keşikçilərin sözünə baxmayıb, sürüb getdilər. Aşağıda, Çinar meydanında kişi, “Komitet”lə xudahafızlaşış, düşdü. Ermənilər rayon mərkəzini qrada tutmuşdular, raket atəşini yenicə səngimişdi. Onun zərbəsindən artıq, səsi, ulartısı vahiməliydi. Az qalırdı adamın beyni dəlinsin, qulaqları partlasın.

Bu dəfəki zərbənin biri Çinara dəymışdı.

Əhalinin rayon mərkəzində yaşayan, yaxında olanların xeyli qismi qaçıb dolmuşdu İcraiyyə komitəsinin zirzəmisinə. Kişi oraya gedib baxdı. Bət-bənizi qaçmış qadınlar, qızlar arasında qardaşı arvadını da gördü. O, zirzəmidə görünməyindən utandı, başını aşağı dikdi. Elə bil bu binaya, onun zirzəmisinə buradakılardan artıq, onun ərki çatırdı. Bina Qalalı məhəlləsinin yerində, məhəllə söküləndən sonra tikilmişdi. Qardaşarvadı həmin Qalalı məhəlləsinə gəlin gəlmışdı.

Çinarın Çökək məhlənin üstünə əyilmiş böyük bir şaqqası qopub düşmüdü yerə. Kişi başını qaldırıb, ağacın qradla dağıdılmış gövdəsinə baxdı. Yoxdu onun aradığı...

Çinarın o şaqqasında qol-qanad elə bitmişdi, orada sanki bəmbəyaz bir qız çılpaq uzanmışdı. Canlıca bir məxluq—bütün əndamı, döşü, başı, məmələri, sinəsi, qıçları,

paçası, budları, yanı aşkarca seçilirdi. Qəsəbənin ərgən cavanları onu sevələyir, oxşayır, ağızları çatmasa da, ona öpüşlər göndərirdilər. Dəliqanlıların eləsi olurdu Çinara dırmanır, sürünlürdü qanadın üzəriylə ağac qoynunda uyumuş qız-pərinin üstünə. Çatır, uzanırdı onunla yanaşı, qucurdu Çinar qızı Çinarəni.

Çinar kəhrizindən sənəkdə, güyümədə su götürməyə gələn qızlar, gəlinlər başlarını yuxarı qaldırıb, Çinar qoynunda uzanmış yaşıdlarına baxmaqdan utanır, onun yerinə xəcalat çəkirdilər...

Bu dəfəki raket atəsilə Çinarın həmincə pəri uyumuş qanadı qoparılmış, yerə salınıb məhv edilmişdi.

Ötən müharibəni qələbə ilə bitirib, doğma yurdu, evinə qayıdan döyüşçülər Vətənə çatarkən ilk növbədə Çinar altına gəlir, qocaman pir—Çinara və onun qoynundakı pəriyə dua edir, nəzir verirdilər...

Tarixlər şahidi qocaman Çinarın bir parçası, onunla birgə, ağacın qoynunda uyumuş qız vurulmuş, yanıb, külə dönmüşdü.

Kişi Çinarın altına tökülmüş qol-qanada diqqət etdi. Yox, orada qız, canlıya bənzər heç nə qalmamış, puç olmuşdu.

Oradaca bir qadına da raket qəlpəsi dəymışdı. Onun qanı axındı. Oraya yaxın istehsalat idərəsinin rəisi İltifat yaralı qadının qolundan yapışıb, onu atəş altında çıxarıb, zirzəmiyə aparmağa çalışırdı.

Kişi Çinar altında baş götürüb, yönəldi Yuxarı meydana, qardaş abidəsinin yanına. Bir saatdan artıq davam edən raket həmləsindən rayon mərkəzində xeyli yer dağılmış, zədələnmişdi. Qayaburundakı alabəzək restoran, Çaylaq arasındaki qəlyanaltı, daha bir neçə bina uçurulmuşdu.

Bazar başı—Yuxarı meydanda ucalan qəhrəman abidəsi—qardaş heykəli yerində idi.

Kişinin raket zərbəsindən çəkinmədən, rayon mərkəzinə can atlığı bundandı - qardaş heykəli...

O, alaqqaranlıq vaqon dəhlizində, öz kuplesinin kandarında, açma kətildə əyləşib, göz dikmişdi qatarın keçib getdiyi yolların aramla işıqlanmaqdə olan ötəri mənzərəsinə. Az sonra Maralyana çatacqacqdı qatar. Görəsən, Aşıq Pərinin heykeli necə, qalırdımı? Ermənilər bu Arazqırığı kəndi də tutmuşdular; aşiq Pərinin buradakı abidəsinə toxunmuşdular mı? Arazbarlı şairənin adını, tarixçəsini ermənilər eşitmiş, bilmış olardılar.

Maralyanlı aşiq Pəri Qafqazı işgal etmiş rus-çar qoşunlarının başçılarından biri erməni general Mədədovun qardaşı Mirzəcana şerlər qoşmuş, onu mədh etmiş, oləndə də Mirzəcanın adına ağı deyibmiş. Ermənilər Arazqıraqlı şairəyə xor baxmaz, onun abidəsini qoruyardılar...

Eləcə də, onun qardaşının abidəsinə gərkək ermənilər etinasız yanaşmaya idilər. Bu kişi Osvensində olmuşdu, Polşaya gedərkən. Orada, faşistlərin ölüm düşərgəsində bir sənədlə tanış olmuş, bilmədi: almanlar üç milləti yaramaz sayıb, hər üçünü bütünlükə qırmaq, yer üzündən silmək istəyirmişlər: Yəhudü, qaraçı, bir də... erməni. Faşistlərin yahudiləri, qaraçları qırıldığı bəlli, erməniləri də ucdantutma qıracaqlarını kişi bilmirdi. Ermənilər ötən böyük müharibədə candərdi döyüşmüş, əsirlikdə milliyətlərini gizlətməyə çalışmışdılar. Alman faşistləri millətinə tanışalar, dərhal öldürəcəkdilər.

Bu baxımdan gərkək ermənilər onları qırmaq niyyətində olan bir düşmənə qarşı döyüşmüş hər kəsi özlərinin xilaskarı saya idilər. Belələrinin təəssübünү çəkə idilər. Kişinin güvəndiyi bir də bu idi. Onun qardaşına doğma yurdda abidə qoyulmuşdu; o həm də qonşu milləti fəlakətdən qurtarmış, igidliliklə döyüşmüş şəhid olmuşdu...

Vaqon dəhlizində əyləşmiş kişini qatar şaqqa-suqqundan seçilən bir hənir, açılmış səhərin sədasi ayıldı. Dəmir xətlər yeddi il Bakıdan gələn qatar sürüşünə həsrət qalmış, susmuşdu. Deyilənə görə, ermənilər Mığriyacan qatar İslətmisidilər Arazbarda.

Ürək döyüntüsü, nəbzi sayı, ölçürər. Azman polad çarxların dəmir xətlərdə qopardığı şaqqa-çuqqu saymaqmı olar? Maralyan Arazdan ayrılma arxin altında, qədim bir obadır. Yeddi il bu yollarda get-gəl kəsildiyindən, dəmir yol boyu qamışlar xamlamış, qalxıb çəpər təki sıxlasmışdı. Bu yolla gedən qatarın pəncərəsindən bütün kənd görünərdi. İndi kişi vaqon pəncərəsindən keçəcəkləri kəndi, kənd məktəbini görməyə çalışırdı. Yox, qamışlar kəndi, məktəbi pərdə təki qapayırdı. Müəllim nəinki məktəbi, onun qarşısındaki abidəni, heç Maralyanın bir bucağını da görə bilmədi. Əlini pəncərədən eşiye çıxartdı. Qamış qılınc təki az qaldı barmaqlarını kəssin. Dərhal əlini çekdi.

Horovlu oğlan - bələdçi yaxınlaşdı. Müəllimin pəncərə önündə oturmaqdə istəyini anladı. Dedi: "Qatar Maralyanda iki dəqiqə dayanır. Bu səfər deyəsən durmayacaq! Maralyanlılar da Horovlu oğlan təki "j"ları cilaşdırır. Bunların ləhcəsi Arazın biz tayindansa o tay - Qaradağ mahalının danişığına daha artıq bənzəyirdi.

Sizə çay gətirimmi? - soruşdu müəllimdən, ağlına gəldi ki, səhər ertə vaqonda gedən sərnişin, ahil insandan ötrü bir stəkan təzə çay yerinə düşər. Müəllim çaydan imtina etdi.

Oğlu—böyüyü ilə kişi söhbət edirdi. O, dedi: "Qabaqlar bizim yerimiz barədə deyirdilər: oranın adamı kimi saf, səxavətli insan olmaz. İndi daha o insanlar, o sıfətlər yoxdur".

Kişi dar dəhliz boyunca baxdı. Vəqonlarda sakinləşmiş qacqınların yaşayışını görməyə, ağlına götürməyə çalışdı... Köçkün doğulmuş, iki-üç yaşında qacqın düşmüş uşaqların, colma-cocuğun üzünə baxır, danışğını dinləyirən, ürəyin ağrır. Od tutub yanan qızmar vəqonlarda böyümüş cocuqlar yaşadıqları vəqonların nə vaxtsa tərpəndiyini, getdiyini heç cür anlamır, elə bilirlər bu təkərlər ancaq Bərdənin, Ağcabədinin çölündə, düz-biyabanda dayanıb qalmaqdan ötrüymüş...

Qatar, iki Horovlu qardaşın bələdçilik etdiyi vəqon bir vaxt Horovlu nərin yüklü-yaplı erməni harslarını daşıdığı dayanacaqda saxlandı. Bələdçi qardaşlar ayrılan ayaqda ona bir köməklik göstərmək istədilər. Kişinin nə çamadani vardı, nə özgə yükü. Eləcə gülümsər üzlə, səhər-səhər ayaqları doğma torpağa dəysin deyə bələdçi oğlanlar vəqondan düşüb, iki-üç addım ardınca gəlib onu ötürdülər.

Kişinin gözləri qatarın dayandığı səki—platforma boyu gəzdi.

Bakıdan çıxandan buraya dək, bütün yol boyu heç bir dayanacaqda bununtək geniş, sahmanlı, döşeli dayanacaq yoxdu. Bu səkini Vəlixanov düzəltmişdi, ona bir neçə işinə görə rəhmət oxuyurdular; biri də Arazqırğındakı bu qatar dayanacağıydı. O, rayona gələndə qoşulduğu ilk işlərdən biri hamanca bu dayanacağı qaydaya salmaq olmuşdu. Şorəkət, xam torpaqda sübhədən gecəyədək işləmiş, qatar boyu, on altı, bəlkə də artıq vəqonun boyunca səki tikmişdilər. Ağır işdi. Katib, axşam iş bitənə macal oraya baş çəkir, harası xoşuna gəlmir, təpinirdi: "Sök, köpəkoğlu! Yenidən tik!"

Bu işdə Vəlixanovun yaxın köməkçisi, bu kişinin dostu, mərkəzdə, Çaylaq adasında gözəl park salmış icraiyyə komitəsinin müaviniydi. O idi işin üstə, obaşdan fəhlələrlə gəlir, onlarla gedir, katibin göstərişiyələ qururdular.

Bu səhər həmin dayanacaqda qatardan, işgaladək olduğundan büsbütün az, iki-üç nəfər düşdü. Elə bil yol azmışdilar, qatardan düşcəyin qalmışdilar neyləsinlər. Kişi dayanacaq işçilərinin yönəltmə məntəqəsinə baxdı; taksilər çox vaxt orada saxlamırdı.

Tanış aradı kişi, stansiya işçilərindən görmək istədi. Dəmiryolçu, dayanacaq xidmətçisi onu görüb salam verdi, yubanmayıb ötdü. Kişi istədi bundan o yana, mərkəzə tanış sürücülərlə getsin. Baxdı, ikisini-üçünü yaxından tanıydı: Miri kişi, onun uşaqlıq dostu, birgə quzu otardıqları İmili—qəssab Məhəmmədin oğlu, heç biri gözünə dəymədi...

Səkidən aralı, azacıq çökəkdə iki "taksi" dayanmışdı. Kişi az qala çəşdi. Xaliscə səhər taksiləri, özü də xarici, əcnəbi maşınlardı. "Pijo", o biriysə "Hunday." Bunlar necə gəlib çıxmışdilar buraya? Sədaqətli insanlardı, maşınlarını da götürüb, rayonun işğaldən qurtulduğunu bilcək, yolanmışdilar doğma yurda. Bakıda taxi dayanacaqlarında sərnişin gözləməkdən gözləri yorulmuşdu. Burada darixmazdilar. İlk qacqınları yurdlarına, evlərinə çatdırmaq olduqca savab sayılardı.

Kişi yanaşdı “Hunday”a. Sürücü yoxdu, maşın boşdu. Görünür, şofer getmişdi sərnişin gətirsin.

Kişi maşının qabaq qapısını açıb, girib oturdu boş kabinədə, sürücü ilə yanaşı olan yerdə.

Stansiya ermənilərə də gərək olduğundan, Qafan, Mığriyacan qatar işlədiyindən ona toxunmamışdır. O tay, İrana keçən bizim qaçqınlar oradan bu taya baxanda görmüşdülər ermənilər kənd-obaları necə sökür, dağıdırılar. Mahmudlu işğalın dağıdıcı əlini elə bil görməmişdi. Bəlkə, köşələr belə güman edirdilər ki, yenə də onlar Bakıdan, Dağlıq Qarabağa yaylamağa gələsi olacaqlar, onda dəmiryol dayanacağı onlara gərək olacaq.

Sürücü gəldi, bir qadın, qızı və körpə ilə. Körpə yəqin qızının idi, qadının nəvəsi olardı, amma onu nənə qucağına götürdü, sanki körpə qızının deyil, özünün olduğunu anlatmaqla, yaşını xeyli əsgildir, özünü cavanlaşdırırırdı. Sürücü kişiyə dərhal tanış gəldi. Onu Yasamal bazarı ilə üz-üzə taksi dayanacağında, eləcə həmin bu “Hunday”la dayanıb sərnişin gözləyən görmüşdü. O da kişini tanıdı və onu ərklə əyləşdiyi yerdən tərpətmədi, həm də iyəsi görünməyən maşına mindiyindən qınamadı. Qadın, qız, körpə də ger-geyimliyidilər. Elə bil rayona, kəndə toya gəlmisdir. Bəlkə bununla, bu əyin-başla qaçqın yox, qonaq olduqlarını, başqa niyyətlə buraya gəldiklərini qandırmaq istəyirdilər...

Dəmiryol dayanacağından rayon mərkəzinə doğru birinci tərpənən də Yasamal bazarı önündəki dayanacaqdən canı qurtarmış “Hunday” oldu.

“Hunday” Mahmudlu dikini od təki qalxıb, çıxdı TTS-in kandarına. İri darvazadan görünən tikililər yerində idi. Oradan maşın götürüldü üzü yuxarı.

Obadan aralı bina kənd məktəbiyidi. Yalqızlıqda tikilmiş məktəb kimsəsizdi. Səhərin bu çağlarında uşaqla dolu olan məktəb yolu bomboşdu. Cocuqların, müəllimlərin bu yolda görünməsindən ötrü hələ günlər keçməli, qaçqın kənd əhli qayıtmalıydı ev-eşiyinə.

Məktəb yalnızdı, taxtunuşun söküldüyü dərhal bilinirdi.

Sürücü qımışdı. Sezdirdi: belə mənzərə ilə hələ çox qarşılaşacaqsınız.

Məktəbin qənşərindən ötən, rayon mərkəzinə gədər asfalt döşəli yolla “Hunday” döşüatlanmış yaxınlaşdı Sayağa. Bu yerdə yaşayış yoxdu, çobanlar, tərəkəmə məhlim olsun deyə buraya ad qoymuşdu. Yolun altı, çökəkdə bir topa qamışlıqdı.

Kişi dərhal xatırladı: “Elcan!”.

Yeddi il ərzində bu yerlərdə çox hadisə baş vermişdi. Bundan sonra dərə-təpə, yer-yurd orada baş vermiş, müharibə vaxtı olmuş hadisə ilə xatırlanacaqdı.

Eləcə də qamışın qalxıb, adama boy vermədiyi bu tala.

Elcanla Sirik mövqeyində tanış olmuşdu. Sirik rayonun dağlıq istehkamıydı. Ermənilər oraya yaxın düşməmişdilər, son döyüslərdək. Ziyarat dağından, Tejdən bəri, yamaclarında idi səngərlərimiz. Buradan Şuşaya, Laçın yoluna çıxməq olurdu. Həmin mövqedə Şakirin batalyonu dayanır, o, qoruyurdu yeri. Şakir vaxtilə kişi ilə bir məktəbdə işləmiş idman müəllimi, “boksyor” Hüseynin oğluydu. 92-ci ilin payızında o, rayona gələndə Sirik mövqeyilə maraqlanmış, bilmüşdi ki, orada Hüseyn müəllimin oğlunun başçılıq etdiyi batalyon dayanır. Özü də olduqca etibarlı, möhkəm bir hərbi dəstədi, ermənilər ondan silir, Şakirin adı gələndə çəkinirdilər. Kişi Sirik mövqeyini, Hüseyn müəllimin oğlunu görmək, onunla tanış olmaq istədi. Sirik böyük güclü eldi, rayonun ehtiram bəslənən obasıydi, Hacı Qaraman ocağı bu dağ kəndinin yaxınlığında idi. Siriklilər Qaraman ocağına ibadət edir, ona and içirdilər.

Kişi rayona gələndə ona ehtiramla yanaşan prokurorla bir dolanır, onun göy “QAZ-69”undan yarınındı. Siriya prokurorla birlikdə yollandılar. Əslində Qarabağın dağa yolu oradan keçirdi və elə Sirik səmtdən, o yüksəklikdən başlayırdı. Rayon mərkəzindən Siriya yol büsbütn dikdi, yoxusu. Təpərsiz maşınlar yoxusu çıxa bilmir, yağış-yağmurda təkərlər sürüsür, yolda qalrıdı.

Batalyon kəndin yaxınlığında, vaxtilə pioner düşərgəsinin yerləşdiyi binada idi. Burada kişi batalyon komandiri, zabitlərlə görüşüb tanış oldu. Hüseyn müəllimin oğlu boy-buxunlu, görünüşlü bir cavandi. Buradaca onlar əsgərlərə də yaxınaşıb, onları dinlədilər. Ovqat yaxşı idi, ermənini gec-tez əzəcəklərinə əmindilər.

Burada kişi Elcanla tanış oldu. Bu, cavanca, yaraşıqlı, tələbə görünüşlü bir “şəhər uşağı”ydı. Cavanlığına baxmayaraq, olduqca məsuliyyətli bir iş tapşırılmış, etibar etmişdilər ona. Batalyonun qərargah rəisiydi. Görünür hərbi işi bilirdi, Moskvada hərbi məktəb bitmiş, bir neçə il Rusiyada hərbi xidmətdə olmuşdu. O, müəllimə mehribanlıq göstərdi, onu öz kabinetinə gətirdi. Bura kiçik bir otaqça, həm onun—qərargah rəisinin iş otağı, həm də yaşadığı mənzildi. Masanın üstündə, divarda artist şəkilləri, “kino uluzlarının” portretləri vardı. Bir də şüşə altına bir çox dünya ölkələrinin əskinasları, kağız, sikkə pulları qoyulmuşdu. Bu da onun hobbisi, əyləncəsiydi.

Qərargah rəisi olmaqla öyünən Elcan gün-güzərəndən söz açdı. Axırı da gətirdi ora: O, subaydı. Amma burada, kənddə subay olduğunu bilmirdilər. Onu dilə tutar, kənd qızlarıyla evləndirmək istəyərdilər. Odur ki, demişdi evlidir, yoldaşı orada, Bakıdadır... Bakıda isə, doğrudan da ailəsi, ata-anası qalmışdı. Yaxınlarda Bakıya getmişdi, evlərinə, ata-anasına baş çəkib gəlmışdı. Müəllimə bir sırrını də açdı. Bu payız onun toyu olacaqdı. Evdən, şəhərdən bir qədər pul gətirib, burada, Sirikdə yaxşı qoyunlar olur. On qoyun alıb, verib kənddə saxlayırlar. Bunları toydan ötrü almışdı.

Aparacaqdı şəhərə. Ev telefonlarını yazıb verdi müəllimə. Rica etdi Bakıya qayıdanda atasına zəng çalsın, tanış olsun onunla. Həm də bu görüşü söyləyib, onu xatircəm etsin...

Bakıya döncək kişi Elcanın atasına zəng çaldı. Telefonda onunla tanış oldu. Elcanın atası bilirdi ki, kişidən qabaq o da gedibmiş Siriyə. Oğlunun işindən, dolanışığından, kənd elindən olduqca razı qayıtmışdı. İnşallah, allahın köməyi payızda oğlunu evləndirəcəkdi. Sirikdə bəslənən qoyunlardan da arxayındı.

Üstdən aylar keçir, kişi Elcanın atmasını xatırlayır, düşünürdü, görəsən necə oldu oğlunun xeyir işi, toyu, evlənməyi? Nə əcəb Elcanın atası bu kişini toyaya çağırmayıb?...

Bir gün günorta üstü ona zəng oldu. Elcanın atasıydı. Kişinin ağılına gəldi, yəqin oğlunun—Elcanın toyuna dəvət edəcək.

Rayonda işlər gərginləşib, ermənilər harınlaşıblar, qanlı döyüslər gedir, belə ayaqda, əlbəttə, batalyon qərargahının rəisi toyunu yubadır.

Elcanın atası onun yanına, iş yerinə gəldi.

Buradaca oğlunun başına nə gəldiyini söyləyib, kömək aradı.

Sirik səmtdə ermənilər hücuma keçmişdilər. Bu, onların qonşu Füzuli və Laçın, Qubadlı səmtdən başlanan hücumların bir cinahıydı. Eləcə, həmin hücum qabağı bizim dövlət bir iş görmüşdü. Bütün yerli könüllü—özünü müdafiə dəstələrini, bölkələri tərksilə edib buraxmışdilar. Halbuki ermənilər onlardan, nizami qoşundan daha artıq qorxurdular. Sirikdə batalyon komandiri Şakir də orada mövqe tutmuş özünümüdafiə bölüyüňə güvənirdi. Onları buraxandan sonra ermənilərin hücumu başlamışdı. Şakirin batalyonunun mühasirəyə düşmək qorxusu varmış. Bərk döyüşüblər, erməni yaraqlıları sayca da, silahca da bunlardan üstündülər. Şakirgil az itki verməklə çəkilməyə başlayıblar. Sirik, ondan aşağıkı kəndlər—Qalaçıq, Hovuslu alınıb, nəhayət, ermənilər rayon mərkəzini işgal edib, irəliləyişlər Arazbasara doğru. Araza çəkilməkdə Şakirin batalyonu Tulus, İmambağı istiqamətində də bir neçə ağır döyüsdə olub. Nəhayət, erməni tanklarının, zirehli maşınların birgə hücumu qarşısında Şakirgil də Araza enməyə başlayıblar.

Oradaca—Sayaqda qərargah rəisi Elcan yaralanır...

Kişi onun ardınca, onun sorağıyla rayona getmişdi, artıq rayon yoxdu, Ziyaratdan Arazacan, bütün ərazini erməni yaraqları işgal etmişdilər. Elcanın atası Arazbarda bizim qoşunların mövqələrini gəzib-dolaşıb, oğlunun döyüş yoldaşlarını tapır. Onlar söyləyirlər: Elcan Sayaqda yaralanır. Onu “Təcili yardım”la göndərirlər Soltanlıya. Ordansa yaralı zabiti keçirirlər İranı.

Atası oğlunun ardınca İrana da keçir. Gedir Təbriz, İsfahan, Tehranda hərbi xəstəxana-hospitalları gəzir; söyləyibmişlər oğlu orada sağalmaqdadır. Kişi İranı dolanır, oğlundan bir soraq verən olmur, geri dönür.

Elə bilir əsir düşüb, ya başqa bir qəza üz verib.

Kişi Elcanın atasına ürək-dirək verib yola saldı. İşin necə baş verdiyini bir qaçqın hüzüründə Hüseyn müəllim danişdi: Hüseyn müəllimin öz oğlu Şakiri sonra dəyişmişdilər Ağdam cəbhəsinə. Orada o, sinəsini dələn bir neçə avtomat gülləsindən şəhid olmuşdu...

Elcan barədə Hüseyn müəllim söylədi: Nə İran, nə başqa yer? Elcan Sayaqda ağır yaralanır. Apara bilməyiblər. Ermənilər onlara çatmaqda, Şükürbəyli təpələrinin başından enməkdə imişlər. Elcanı ağır yaralı halda qamışlıqda gizlədib, çəkilirlər Araza. Axıramacal görürlər, Elcan, bir əlində tapança, sürüñür çıxın yola. O məqamda erməni yaraqlıları da artıq təpələrdən enibmişlər, zirehli maşınlar, tanklar gəlmiş. Bu minvalla Elcan yola çıxıb, erməni döyüş maşınları ilə... Bundan o yanını görmək onlara nəsib olmasa da, ağıllarına gətirirdilər. Yaralı Azərbaycan zabiti, erməni zirehliləri, tanklar...

Əsir olsa, bir soraq çıxardı. Bəlkə yaralı halda, əsir düşməsin deyə gənc zabit özünü vurmuş, canına qəsd etmişdi...

Bunları sonra görüşərkən müəllim, kişiyyə söyləmədi...

Əl üzməkdənsə, qoy gözləsin...

“Hunday” sürücüsü gözünü keçəcəyi yoldan çevirib, bir topa qamışlığı baxdı. Maşının büdrəyəcəyini görüb, dərhal diqqətini topladı...

Sayaq çökəyində qamışlar tərpəşir, yaralı qərargah rəisi, gənc leytenant qamışların arasıyla sürüñür, yola çıxmaga can atıldı.

Çöllər, öruslər sürüşüz, çobansızdı. Buralarda istehkam, səngər gözə çarpmırıdı. Deməzdin bu yerlərdə erməni yaraqlıları olub. Amma torpağın üzəriylə yad, özgə bir hənir dolasırdı.

Bu da Cada! Bazar-çaya, Sisyan dağlarına yollanarkən burada, Cadada köç düşür, bir ara dincəlirdilər. Mal-heyvan ayağıyla yaylaqlara bir həftəlik yoldu. Sürüləri otara-otara gedib çıxırdılar. Yolüstü düşəcək—yurdularvardı. Biri də Cada idi.

Ermənilər Qarabağa cummazdan bizimkilərin ayağını Bazar-çay yaylaqlarından kəsdilər. Bura Zəngəzur sayılırdı, qədim Azərbaycan yurdlarıydı. Qarabağın hər vilayətinin,

Cəbrayıl, Cavanşir qəzalarının orada, o dağlarda yurdu, otlaqları bəlliyydi. Qarabağ ellərinin, Arazbarın qoyunu-malı orada yaylayırdı.

Ermənilər axır vaxtlar yaylağa gedən hər qoyuna bir manat istədilər. Sonra nırxi qaldırıb, keçdilər üç manata. Axırı beş manata qalxıb, yolu kəsdilər. Qadağa elə bərkidi, elə yasaq qoyuldu, dəyənəyi ilə erməni canına vəlvələ salan Mərcanlı eli də Bazar-çarşıya köçə bilmədi.

...Onunla görüşməyə, məsləhət almağa redaksiyaya bir ziyan gəlmışdı. Kənd adamina bənzəyirdi, görüb-götürmüştü. O, əzəlcə kişiyə bir qoşma oxudu. Qoşmanı respublika prezidentinə—Heydər Əliyevə həsr etmişdi. Kişi dinlədi və kənd şairinə söylədi: Prezidentə həsr edilmiş qoşmani çap etsələr, prezidentin bundan xoşu gəlməyəcək. Şerin səviyyəsi onu qane etməz. Elə bil əslində qoşma bəhanə imiş, heç kişinin özü də onun çapından ötrü sinoy getmirdi. Söhbət tərəkəmədən, yaylaqlardan, qoyunlardan, köçdən düşdü. Bu işlərə yaxşı bələd olan kişi söylədi ki, Bazar-çay yaylaqları hökumətin razılığı ilə 1976-cı ildə verilmişdi Ermənistana.

Kişi yanıb yaxıldı. Bəs başlıca işi, dolanışıqi qoyun sürürləri, davar bəsləmək olan biz köçərilər neyləyə idik? Göydən bizə yaylaqmı göndəriləcəkdi? Erməninin nəyinə gərəkdi o dağlar? Xaçpərəstinki donuzdu. Donuza yaylaq gərək deyil.

Bazar-çaydan başlayıb, ta Şahbuz üstə Biçənəyə, Ordubad dağlarınıcan ger-geniş bir ərazini qavrayan Qarabağ yaylaqları demə, bizim öz rəyimizlə erməniyə verilibmiş...

Cadani keçdilər, maşın yolundan sola bir cığır ayrılır, Həsən bəy yoxusu, ondan yuxarı pendir zavodu. Dağılmışdı.

Cəbrayılın şəhər sovet sədriylə qəssab Üzeyirin nəvəsi—qəssab Üzeyiri bax, buradaca əsir götürmüştülər. İki il əsirlilikdə qaldıqdan sonra hər ikisini erməni əsiriyələ dəyişmişdi bizimkilər. Müəllim bu əhvalatı eşitcək dərhal çalışıb, ətsatan Üzeyir oğlanı gətirmişdi evinə, Bakıya. Üzeyirgillə müəllimin qohumluğu çatırdı. Üzeyir oğlana babasının adını qoymuşdular. Baba Üzeyir də qəssab—ət satındı. Dükani Qalalı məhəlləsinə yaxın, döngədə idi. Onda balaca idilər. Çıxırdılar eşiyə, Üzeyirin əmilərinin ət dükanının qabığına. Əmi boy-buxunlu, istiqanlı bir insandı. Uşaqları görəndə dindirir, qılıq göstərir, hərdən onlara ət büküb verirdi aparsınlar evə. Baba Üzeyir 37-ci il qəzasına gəlmişdi. Nəyin üstə? Kimsə ət alanda gileyənmişdi; “Ət niyə yavandır?” Üzeyir kişi söyləmişdi: “Sovet qoyunudur.” Bunu bəhanə edib onu tutdular. Uzağa aparmayıb, eləcə Dəyirman dərəsində güllələmişdilər.

Üzeyir əminin nəvəsi onlara gəldi. Başlarına gələni özü kişiyə danışdı, bircə rica etdi ondan: “Danışdıqlarını kimsəyə söyləməsin. Emənilər bilər, bizim orada əsirlər var, onları incidərlər.”

İki cavan Veysəlli kəhrizinin üstə yeyib içirlər. Şəhərin əhalisi qacıbmış, rayon mərkəzinin də kimin əlində olduğu da aydın deyilmiş. Bunlar düşünürlər, bəlkə ermənilər hələ girməyiblər Cəbrayılın özünə. Gedək görək, şəhər nə haldadır.

Şəhər soveti sədriylə ətsatan kəhriz üstə yeyib-içib, "QAZ-24"ə minib, Həsən bəy yoxusu ilə qalxırlar pendir zavoduna doğru. Onlardan irəlidə bir "Jiquli"də gedirmiş. Beyləqanın həkimi imiş. Yaxınlaşırlar pendir zavoduna. Zavodun qabağında hərbi geyimli yaraqlılar görünür. Elə bilirlər bizimkilər, öz əsgərlərimizdir. Catmağa az qalmış anlayıblar: görünənlər bizimkilər yox, erməni əsgərləri, diğalardır. Geri dönmək istəyiblər. Onlardan qabaqda gedən "Jiquli"ni saxlayıbmışlar. Bunları da oradaca qamarlayırlar. Soruşublar: "Haraya gedirsiniz?" Bunlar da cavabında söyləyiblər: "Cəbrayıla!" Erməni yaraqlıları gülüblər: "Çatdınız, düşün!"

Hər ikisini maşından düşürüb, gözlərini bağlayıb, qatıblar qabaqlarına.

Üzeyir—nəvə belə danışdı hadisənin gerisini: "Endirdilər üzü enişə. Duyurdum ki, bura Həsən bəy yoxusudur. Saxladılar bir yerdə, üzümü alov qarsdı. Dedim bəs, məni atacaqlar alovun içİNƏ. Bir xeyli aparandan sonra su şırtısı eşidildi. Hüseyn ağa kəhrizinin şırnalarıydı.

İşgaldan qabaq Cəbrayılın raykom katibi olub, xeyixah işlər görmüş Vəlixanovun savab əməllərindən biri də bu—"Dostluq bulağı"ydı. Yal başına Hüseyn ağa kəhrizinin suyunu Vəlixanov çıxarmışdı. Katib melioratordu, su işini yaxşı bilirdi. Kimsə inanmamışdı, Dəyirman dərəsindən Hüseyn ağa kəhrizinin suyunu yala, Füzuli-Mahmudlu yolayırıcına çıxarmaq olar. İllərdən bəri batmış, lağımları tutulmuş kəhrizi işlədən, açan da Vəlixanov olmuşdu. Dərədəki kəhriz suyunun yolayırıcına çıxarıldığını görən əhali rəhmətə getmiş birvaxt ki katibin ruhuna dualar oxuyur. Yalın başında, yolayırıcında kəhrizin suyu on dörd şırnaya bölünmüdü. Hər respublikanın adına bir şırna qoyulmuşdu, Ermənistandan başqa...

Erməni yaraqlıları nəvə Üzeyiri saxlayırlar şırnaların önündə. Soruşurlar: "Bura haradır?" Oğlan cavab verir: "Dostluq bulağı"dır! Onda erməni yaraqlıları acı-acı söyləyiblər: "Biz indi sənə göstərərik əsl dost necə olar!".

Hər ikisini aparırlar Xankəndinə. Orada əzab-ışgəncə verir, səhərdən axşama qamçı altında işlədirmişlər. Üzeyiri tanıyıblar, Cəbrayılda ətsatan oğlandı, buna görə ona çox da işgəncə verməyiblər. Amma cavan sovet sədrini alçaldıb, təhqir ediblər. Gətiriblər Azərbaycan bayrağını. Sovet sədrindən tələb ediblər ki, tüpürsün bu bayraqa. Sovet sədri bayraqa yox, ermənilərin üzünə tüpürüb. Onu nə gözlədiyini anlasa da, öpüb üç rəngli bayrağını...

Əsirlərlə dəyişdirilib, çətinliklə vətənə qaytarıldıqdan sonra sovet sədri əsarətdə aldığı zərbələrə, işgəncələrə dözməyib, öldü. Üzeyirsə yenə babasının sənətində, Bakıda ət dükanında işləməkdə idi.

El yolu, Cadanı keçcək irəlidə, yalda şəhərsayaq evlər ağarışardı. Dəmir taxtapuşlu, alt-üst evlər keçmişdə sərhədçilər şəhərciyi idti. Sərhədçi şəhərciyi ermənilər Cəbrayılı almazdan çox qabaq sökülmüşdü. Kösələr nə qurğu qurdularsa, bu yerdə sərhədçi dəstəsi ləğv edildi. Onların komandanlığı, qərargah bütünlükə köçürüldü Hadruta. Halbuki bütün bu ərazi, İranla ara, sərhəd zolağı Cəbrayıł torpağıydı. Qurğu o zamandan qurulur, ermənilər sərhəd dəstəsini keçirirmişlər əllərinə.

...Sərhədçilər köçüb gələndən sonra onların şəhərciyi qalmışdı kimsəsiz, yiyesiz. Gözəl məskəndi, qəşəng küçələr, daş evlər, ağaclar oranı əsl yaylaq düşərgəsinə bənzərdirdi. Tərtəmiz, səliqə-səhmanlı saxlayırdı sərhədçi əsgərlər oranı. Rayon mərkəzinin sakinləri yola gəzməyə çıxanda bu yerlə doğma yurdun yarasığı təki öyünürdülər.

Bolşevik inqilabından qabaq tikilmiş ikimərtəbə aq daş binalar, başdan-başa açıq eyvanlar, hətta at tövlələri də gözəldi. Küçəboyu güllüklər salınmış, əbrişin, qovaq, görüs ağacları ucalırdı. Sərhədçi komandirlər, yaşıl furajkalı əsgərlər ucqar əyalət şəhərinə güc, təpər gətirdi. Uşaqları içəri girməyə qoymasalar, icazə olmasa da sərhədçi şəhərciyinin həndəvərində, tövlələrdən kürünüb tökülmüş peyinlikdə oynamaqdan yorulmurdu.

Bir müddət baxımsız, yiyesiz qalan şəhərciyi yarəhmədlilər, xankışılırlar elə kökə saldılar, tanıları qalmadı. Görən gözlər ağlasın! Köçüb getmiş əsgər yurdu oldu bir xaraba. Eyvanları, daş artırmaları büsbütün söküb apardılar, pəncərə, qapılar, tavan döşəmələr çıxarıldı... Evləri yaraşığa mindirən dəmir taxtapuşlar da söküldü. Viran qoydular sərhədçi yurdunu. Daha sonra rayonun bir sıra idarə-müəssələrini köçürüb, yeləşdirdilər orada. Əl gəzdirib, bir balaca görünüşə saldılar. Mədəniyyət, maarif şöbəsi, səhiyyə, paliklinika da köcdü oraya. Sərhədçilərin at tövləsi oldu cərrahlıq şöbəsi...

Köçüb getmiş yaşıl furajkalı əsgərlərdən, bazar günləri iri zənbillərlə şəhərin cumasına çıxb meyvə, məhsul alan komandır övrəti rus qadınlarından, hərdən köhlən belində şəhəri dolanan zabitdən ötrü darixirdilər...

Sərhəd alayının köçüb getməyinə heyfslənirdilər. Sərhədçilər burada qalsalar, köçürülməsəydi Hadruta, Qarabağ çarşışmasında onların Cəbrayıla xeyli köməyi çatardı. Yol verməzdilər ermənilər gəlib sərhədçi yurdunda at oynatsınlar.

Sərhədçi şəhərciyinin alt-üst daş evləri görsəndi. Dəyirman dərəsi, o üz—rayon mərkəzi xeyli çökəkdə idi.

Keçdilər çörək zavodunu. Bura salamatdı, bəlkə erməni işgalçılari çörəklərini burada bişirirmişlər. Ondan o yana Cəbrayıl-Füzuli yolayırıcı, “Dostluq bulağı!”

Buraya çatcaq, bütün gəlib gedənlər ayaq saxlayır, maşınlar dayanırdı. On dörd şırnadan buz təki soyuq, səpsərin, saf su vurur, fişqırıb gölcüyə töküldürdü. Dayan o gölcüyün qırığında, bax suların tərpənişinə. Bu havadan ud, canın-cəsədin büsbütn təzələnib, təravətlənəcək. Suyun həniri ilə beynindəki qara-qura, his-pas silinib gedəcəkdi.

Yolcular düşüb əl-üzlərini yuyur, su götürürdülər. Səpsərin, dupduru su yayın qızmarında tanrınn göndərdiyi misilsiz nemətdi, Aşağılardan, aranlardan Arazbar, Mahmudlu, Horadiz, Haramı, Qaradonlu, Beyləqandan da buraya neçə kilometr yol sürüb, gəlib “Dostluq bulağı”nın üstə əyləşir, yeyib-içir, şırnaların səsini dinləyir, dincəlir, gedəndə qabları, qüyüm, sənək, kuzələri əvəzsiz su ilə doldurub apanırdılar uşaqlarına, evlərinə...

Yolayırıcında kişi sürücüyü dedi:

—“Dostluq bulağı”nda saxla!

Sürücü maşını Cəbrayıl-Qarabulaq-Füzuli yolayırıcında saxladı. Hər birinə bir respublikanın adı qoyulmuş on dörd şırnının hamısı bağlanmış, suyu kəsilmişdi. Tək bircə şırnadan su sızmış idi. Ermənilər ona öz adlarını vermişdilər.

Sürücü dilləndi:

— Ermənilər bütün şırnaları bağlayıblar. Təkcə birini saxlayıblar!

—“Armeniya!”—daşa oyma ilə yazıb qoymuşdular şırnının üstünə.

Düşdülər. Həmişə üstü insanla dolu olan kəhriz kimsəsizdi. Bircə qurnadan tökülən sudan sərinlikdənsə, qəlb üzündən soyuq sezildirdi.

Ana, qızı, körpə yeridilər tək şırnının üstünə. Üzlərinə su vurmadılar. Vaqondaykən sıfətlərinə çədikləri bəzək-düzək, vəsmə-sürməni tərpətməsinlər.

Kişi əllərini qoşalayıb, gölcüyə saldı, iki-üç kərə su ilə doldurub üzünə çırıldı. Bununla da elə bil ağlayan-çağlayan suya soraq çatdırıldı: onun əsl yiyləri, qədrini bilənlər qayıtmışlar.

O, yuxuda özünü neçə kərə yaldaklı bu kəhrizin üstündə görmüş, ovuclarını doldurub içmişdi. Nə qədər içmişdisə, yanğısı keçməmiş, ürəyi soyumamışdı. Bu yuxununmu illətiydi, yoxsa işgal altında qalan su yanğı söndürmək dəyərini itirmişdi.

O, Bakıda su içmirdi. Kür suyunun yarısı gürcülərin, yarısı da erməninin çirkabı, pəşovuydu.

Sağlamlıq qaynağı, susuzluq illacı, ürək soyudan kəhrizə qəsd etmişdi ermənilər. Dərədən ucaya—yal başına qaldırılmış kəhrizi susdurmuşdular.

Dəyirman dərəsinə girəndə kişi gözlərinə inanmadı.

Bu dərə—uzun dərə vaxtilə başdan ayağa bomboşdu. Uşaqlar orada futbol oynayır, Xankişillər otarırdılar. Hüseyn ağa kəhrizi açılandan sonra dərə canlandı. Oradan əhaliyə həyətyanı torpaq paylandı. Tez bir zamanda evlər tikildi, bağ-bağçalar salındı. Qup-quru, susuz dərə kəhrizin sayəsində dolub-daşdı.

İndi, buyur, bax! Dərəni qaytarmışdilar bir vaxtki mağmun, evsiz-eşiksiz, misgin görünüşə. Bağ-bağçalar, ağaclar, evlər viranəyə dönmüşdü...

Müəllim “Dostluq bulağı”ını, Dəyirman dərəsini belə gördükdən sonra o biri iki kəhrizin taleyini düşündü. Az sonra onları görəcəkdi. Görəcəkdir? Allah bilir, çaylağın bütün daş-çinqılını ermənilər basıb tökmüşdülər quyuların tərkinə. Doldurmuşdular lağımları, bircə gilə sizmasın.

Çinar kəhrizi, Məmməd bəy kəhrizi də arabir batırıldı. Onların dilini bir adam bilirdi: “Veteran.”

O, ötən böyük mühəribədə əlindən yaralanmış, hərbi işə yaramadığından buraxılmışdı evə. Davanın ən ağır, qanlı vaxtıydı, o, əlil kimi qayıtmışdı. Onda kim əlindən yaralanıb qayıdır, evə buraxılırdısa, ondan şübhələnirdilər: “Özü vurub”. Guya əllərinə əski, parça dolayıb özləri vururdu, yaxından atılmış güllənin barit iyisi ələ hopmasın. Bu veteran da o saridan şübhə doğurmuşdu. Mühəribə bitəndən sonra qatlanmayan qıçlar qatlandı, yumulmayan əllər yumuldu, əsən başlar düzəldi. Onun duvaq təki qalmış əli tərpənmədi, eləcə donmuş qaldı. Bununla belə o özünü “əlil”dən artıq “Veteran” adıyla tanıdır, sənədlərini qələbədən bir neçə il sonra artıq sayılan “Veteran” adıyla düzəltdirirdi. Evi Çinar kəhrizinin, ondan o yana Məmməd bəy kəhrizinin yaxınlığında idi. Çinar kəhrizinin quyuları eləcə onun həyətinin qənsərində idi. Arabir kəhrizlər batır, onda gedib yapışıldılar onun—“Veteran”ın ətəyindən. “Bağ-bostan yanır. Bu kəhrizin dilini sən bilirsən. Çat dadımıza!. Qurtar bizi yanıb kül olmaqdan!”

Veteran çox yalvar-yapışdan sonra elin dadına çatır. Gedib düşürdü kəhriz quyusuna. Orada lağımlarda xeyli yubanır, gəzir, lağımin qabağını nəyin kəsdiyini tapıb götürürdü. Görürdülər, budur, doğma kəhriz yenidən gurladı, sular çağladı. Yığıb ona artıqlamasıyla haqq, pul verir, daha bənd olmurdu, o, nəyi tapıb, kəhriz lağımini bağlayan, suyun qabağını kəsən nə imiş.

Bir kərə Çinar kəhrizi tutuldu. Şəhərin, uşaq bağçasından tutmuş xəstəxanayadək hamisinin yaşayışı, dolanışıği bu suyun sayəsində idi. Yenə üz tutdular “Veteran”ın kandarına: “Gör neyləyirsən. Körpələr susuzluqdan qırıldı.” Veteran düşdü millətin qabağına, gəldi eləcə onun evinin önündən ötən kəhriz quyusu başına. Düşdü dərinə. Orada çox qaldı. Əhali onun özünün orada başına iş gələcəyindən qorxdu. O sayaq davadan qurtulub, gəlib burada özcə evinin qənsərində ölsün?! Səslədilər, harayıldalar. Bir iri bürmə qalibmiş lağımda. Suyun açılmağıyla vurub gəlib çıxdı kəhrizin ağızından. Bürməni tutdular. Demə, kəhrizin lağımını tutan, suyun qabağını kəsən iri bir keçə imiş. Biri barmağını dişlədi. O, bu keçəni Veteranın özə həyətində, daş qalağına sərili görmüşdü.

Dəyirman dərəsinin bu tayına adlayıb, möhrə hasar boyu irəlilədikdə qabağa çıxan ilk görüntüsü sərhədçi şəhərciyi olurdu. Şəhərciyə toxunmamışdılar. Ermənilərin hərbi qərargahı orada yerləşibmiş. Guya, oradakı evlər vaxtlə ermənilərin olubmuş. Çar vaxtı pristav, məmurlar əyləşibmiş orada.

“Hunday” sərhədçi şəhərciyinin iri, çağ darvazası önündən burulub, sallandı mərkəzə.

Ziyarat zirvəsindən baxanda, ta Arazacan bütün bu yurdun torpaqları dağlı-təpəli gözönündə açılır. Ən başda Ziyarat, ondan enişə TEJ, gündoğana doğru Balyand dağları, günbatandan Gordu, Cəbrayıl-ata, Çomağ-ata, Alpaşa sıralanır. Dağlar iki yandan qol açıb Cəbrayılı qucur...

O tay Mirzəcanlı, bu tay Qalalı məhləsiydi. Qalalılar köçürülmüş, Dəyirman dərəsi, Qurban təpəsində yurd salmışdır.

Yarəhmədliyə gedən arxin üstdə rayon daxili işlər şöbəsi, ondan aşağı qəssab Məhəmmədin evi, daha aşağı çayçı Cümşüdün üstü dəmirli mülküydü.

Döngəyə çatıb rayon mərkəzinə enəndə, kişi bu yerdə gözgörəti bir varlığın çatışmadığından çəşdi. Qəssab Məhəmmədin həyətində ucalan, milis şobəsinin, dustaqxananın üstünə gərilən iri, qol-qanadlı cəviz ağacı görünmədi...

Milis şobəsinin giriş qapısından ötdülər. Darkeş, uzun qapıdan indiyədək nə qədər insan girmiş, geri qayıtmamışdı. İdarə binası küçədən bir, həyətdənsə iki mərtəbə idi. Müəllim hər gələndə oraya baş çəkir, “omon”çuların halından, işindən xəbər tuturdu. Qabaqkı milis rəisi bu yerdə ad çıxarmış, qoçaq insan kimi tanınmışdı. Ona siyirtməsində saxladığı qara, qılı erməni qulaqlarını göstərən adam...

Rus silahlılarının köməyilə Dağlıq Qarabağ, Hadrutun on altı kəndini almaqda bu rəisin xeyli əməyi olmuşdu. Orada, o kəndlərdə başlanmış talandan onun nəinki xəbəri olmuş, hətta danışındılar, o, buradan dəyişilib, gedəndə özüylə iki farmaş xalı-gəbə aparıbmış.

O getdi, yerinə yerli bir oğlan keçdi. Bu, Soltanlı kəndindəndi. Əsilli-köklüydü, Daşbaşı əməliyyatına o başçılıq etmiş, erməni kəndini onun dəstəsi almışdı. Kənd dağ başında idi. Ermənilər əksərən yüksəkliklərdə döyüş mövqeyi tutur, oradan düşməni asanlıqla görüb, atəşə tuturdular. Daşbaşı da uca dağın başında idi. Bizimkilər, milis bölüyü, yeni rəis Məhərrəmovun komandırliyilə Daşbaşıya gecə yanaşmışdılar. Qaranlıqda dağı dırmanmış, alatoranda çatmışdilar ermənilərin ön səngərlərinə. Atəş açmamışdilar, düşmən duyuq düşməsin. Milisdə bir yekəpər, güclü oğlan vardi. O çatmışdı ön səngərə. Əl atıb iki daşnaq-əsgərin boynundan yapışib, tolazlamışdı dərəsaşağı. Səngərlərə girmiş, erməniləri susdurmuş, əsir götürmüşdülər. Bu döyüşdən sonra cavan milis rəisinin hörməti xeyli artmış, ona ümid bağlamışdilar.

Məhərrəmov qanacaqlı oğlandı. Bir kərə bu kişi oturmuşdu onun kabinetində; söhbətləşir, çay içirdilər. Qapı açıldı. İçəri qarayaniq bir adam girdi. Sir-sifətdən gədəyə oxşayırırdı, iki qatar çal-çarpaz gülü bağılmışdı, belində tapançası, bütüncə canlı bir cəbbəxana idi. İcazə almadan girdiyi otağın ortasında dayandı, sonra o baş-bu baş gəzindi. Nə isə dedi, soruşdu, ötgəmcəsinə çıxıb getdi. Kişi bir az tutulub rəisdən soruşdu: "Bu kimdir?". Rəis qımışq söylədi: "Xalq cəbhəsinin başçısıdır." Kişi ardınca maraqlandı: "Sizə köməkləri dəyirmi?" Rəis bu suala da gülüb, söylədi: "Silahlarımızı zanit edirlər."

"Hundai" şəhərin aşağı meydanı, Çinar altına enərkən, müəllim Çinar kəhrizinin üstündə İcraiyyə komitəsinin qabaqçı binası önündəki bir parça yerə baxdı və oranı boş görəndə tutuldu. Burada bir heykəl vardi. İndi yoxdu. Halbuki o heykəl buradan xeyli qabaq, erməni-Azərbaycan savaşı başlamazdan götürülmüşdü...

Universitetə yenicə girmişdi, oxuyurdu, tələbə olmuşdu. Bir gün səhər fasılədə ona söylədilər ki, bir qadın onu axtarır. Qadın onu tapdı. Ariğaz, ağbirçək, gümüşü ciqqaları qırılmış ağbəniz bir zənəndi. Göyümsov gözlərindən mehribanlıq sezilirdi. O, müəllimi, o vaxt on yeddi yaşlı oğlanı Sabunçu vağzali yaxınlığında bir evə gətirdi. Bura onun mənziliydi, yoxsa emalatxana. Döşəmə, masanın üstü, yer-yurd büsbütün sement parçaları, gips qırıqları, insan əzalarına bənzər tör-töküntü idi. Başqa masanın üstündə bir bədən-büst qoyulmuşdu. Tələbə oğlan masa üstdəki heykələ baxcaq, ürəyindən bir səda qopdu. Ona tanış doğma gəldi gil-insan.

Qadın onu masa üstdəki heykələ yanaşdırıb, hər ikisini tutuşturmuş təki, gah ona, gah heykələ baxdı. Sonra ariq, titrək əllərini oğlanın başında, ciyində gəzdirdi...

Bu, onun qardaşının abidəsiydi. Qadın heykəltəraşdı. Rayonun sifarişiyilə onların yerliyi, Sovet İttifaqı Qəhrəmanının heykəlini düzəldirdi.

Qəhrəmanı görmək sənətkara qismət olmamışdı. O, Böyük Vətən müharibəsi deyilən davada həlak olmuşdu. Polşada dəfn edilmişdi. Abidəni yaradacaq qadına qəhrəmanın şəkillərini vermişdilər. Şəkildə insanın bir səmti, üzünü, bədəninin qənsəri görünür. Bu

qadın soraqlayıb, qəhrəmanın universitetdə oxuyan kiçik qardasını tapmışdı. Güman etmişdi, doğmaca qardaşları, yəqin bir-birinə bənzəyirlər. Onu gətirmişdi bütün yanına...

Abidənin rayona, şəhərciyə gətirilməyi bir şənlik, toy-bayram oldu. Onu Çinar altında, kəhriz üstündə qoydular.

Oğlan hər dəfə heykəllə qarşılaşanda, vücudunu həyəcan bürüyür, özünü qardaşı ilə birgə görürdü.

Heykəltəraş arvadın züryəti yoxdu, əri də yoxdu. Yalnızdı. Bu abidəni düzəltməklə o, övladsızlıqdan qurtulmuş, ana olmuşdu.

Heykəli... daha sonra götürüb, Bazarbaşına adlatdılar. Orada hündür bir sütun üstə yenidən qurdular. Bu heykəl elə bil Çinar altı, kəriz başında qoyulmaqdən ötrü yaranmışdı. Çinar, kəhriz, abidə biri-biriylə uyuşmuş, qovuşmuşdular. Çinar ona ata, kəhriz ana olmuşdu. Heykəlin əzəlki yerindən köçürülməyi qohum-əqrabanın, qardaşın da ürəyincə olmamışdı. O heykəli ona görə köçürmüştülər, Çinar meydani qəhrəmanın dövrəsində böyük, kütləvi nümayiş keçirməyə darlıq edirmiş. Bazarbaşı daha genişdi... heykəl götürüləndən sonra Çinar, kəhriz simsarsız qaldı...

Sonra başqa iş oldu. Bu heykəl gipsdən, gildən düzəldilmişdi. İlk insanı da tanrı palçıqdan, gildən yaratса da, dedilər qəhrəmana qranit, tunc abidə qoymaq lazımdır...

Yeni heykəli başqa bir sənətkar yaratdı. Ona da gedib baxmışdı tələbəlikdən çıxdan qurtarıb, müəllim işləyən kiçik qardaş. İlk heykəl bir yeniyetmə, gənc oğlanın surəti idi. Onunla yenisinin arasında iyirmi il fərq vardı. Guya heykəlin ömrü varmış. Sonrakı heykəli düzəldən ilk heykəlin yaşıının üstünə yaş gəlmiş, yeninin yaşıni iyirmi il artırılmışdı. Yeni abidə qranitdəndi. Sərt, əsəbi baxırdı. Kiçik qardaş emalatxanada heykəltəraşa söylədi: "O, yeniyetmə idi. Üzünün cizgiləri də oğlan çağında idi."

Əksərən qəbirüstü abidələr düzəldən tanılmış heykəltəraş bir söz demədi. Onda kiçik qardaş rəyini belə bitirdi: "O, yəqin bizim bu günümüzə baxıb, qəzəblənmişdir."

Çinar meydanından hər keçəndə, kişi oraya həsrətlə baxır, qəhrəman qardaşını bu meydanda arayır, burada görürdü.

Bir kərə müəllimi Bakıda bir məclisə dəvət etdilər. Bir heykəltəraş bir şairin abidəsini düzəltmişdi. Ona baxırdılar.

Uca, geniş emalatxanada şair ayaq üstə dayanmışdı. Şer oxuyurdu. Hər kəs rəyini söylədi. Başqa bir heykəltəraş abidəyə yanaşıb, əlini uzadıb onun qızından tutdu, sixdı və söylədi: "Bu şalvarın içində qıç yoxdur!"...

Yeni abidə gələndən sonra köhnəni götürüb apardılar qəhrəmanın muzeyi önünə.  
Oradaca ucaltmayıb, eləcə yerdən qoydular torpağın üstünə.

İndiki, təzə çox hündürdü. Əlçatmaz bir yüksəkliyə qaldırılmışdı.

Çinar meydanına çatcaq, ilk heykəlin boş qalmış yerinə baxanda ona elə gəldi ki,  
qardaşının heykəli müharibə, atəş nəticəsində yox olmuşdu. O da baş götürüb bu yerdən  
getmişdi... Yox, onu özümüzünkülər köçürmüşdülər.

Beləliklə kişi Çinar meydanında düşmüş, dayanmışdı qardaşının ilk məskəni Çinar  
altında, daşla hörülülmüş kəhriz arxının qırığında.

Doxsan ikinci il, avqustun axırı. Çinara ilk zərbə, raket onda dəymış, ağacı yaralamış, bir  
şaqqasını atmışdı. Onun qoynundakı mələk də çinar qanadı ilə birgə yerindən  
qoparılmış, məhv edilmişdi.

Kişi min yaşılı qoca ağacın gövdəsinə, qol-qanadına baxdı. O zərbəni Çinar yeddi il qabaq  
almışdı. Sonrakı illərdə ağac artıb, təzə budaqları, pöhrəsiylə köhnə yaranın üstün  
örtmüştü. Bəlkə, daha yeni bir məxluq törənib, ermənilərin yandırğıının yerini  
tutmuşdu. Kişi baxdı o yərə ki, Çinar qızı Çinara orada olmalıydı. Yoxdu. Oraya dəymış  
raketin vurduğu yara əzəlki təki bilinmir, sezilmirdi. Zərbə yeri örtülüb, yar-yarpaq  
altında qalmışdı. Ağac qoynundakı məxluqsa daha törənməmişdi.

Qabaq-qarşı iki yandan daş pillələr enirdi kəhrizə, alabəzək kaşıyla bəzəmişdi bizimkilər  
pilləkəni. Pilləkən yerində idi, tək-tük kaşı sınmış, qopmuşdu. Kişi əyilib kəhrizin gözünə  
baxdı. Orada, çinar köklərinin üzə çıxdığı yerdə, lağımın içində borular salmışdı  
özümüzünkülər. Çinar kökləri qaralmış dəmir borulara dolaşib qalırdı...

Sərhədçilər də gəlib Çinar kəhrizindən su aparırdılar qazarmaya. Yol başındaki hərbi  
şəhərciyə su çıxmırıldı. Hələ Hüseyin ağa kəhrizi açılmamış, işə düşməmişdi. Sərhədçilər  
təkaltı, çəlləkli araba ilə gəlir, arabanı kəhriz arxı üstünə sürür, brezent torbaları arxa  
sallayıb, doldurub qaldırır, çəlləyə boşaldırdılar. Çəlləyin ağızından su daşlananda işi  
qurtarıb, yola düşüb gedirdilər. Hər gün neçə kərə beləcə Çinar kəhrizi üstə gəlir,  
daşıyırdılar. Bizim ceyranabənzər Qarabağ atlarının yanında çox yekəpər, iriayaq, zırpi  
“urus atları”nı görcək, su götürməyə gəlmış sənəkli, güyümlü mirzəcanlı, Qurban—təpəli  
qızlar dərhal kəhriz başından qırğa çəkilir, aralanırdılar. “Urus atı”nın gəlişiyə xata baş  
verərdi. Atın, arabanın çəmini bilməyən naşı əsgər atı həsləyirdi arxin qırığına. Oradan  
vedrəni dərin arxa sallayıb su götürə bilsin. Əsgər, atı həsləyəndə, yekəpər at özünü  
saxlaya bilmir, arabalı-çəlləkli aşırı kəhriz arxına. Az qalırdı atın qıcı sinsin, çəllək  
dağılsın. Əsgər qalırdı əlacsız. Bunun üstə onu bir yekəcə cəza gözləyirdi orada, sərhədçi  
şəhərciyində. Təkbaşına o arxa aşırılmış atı, çəlləyi-arabani necə çəksin, necə, nə tövr  
qaldırsın? Yerli cahilların əsgərə yazılı gəlir, yapışır, güc verib, arabanı, atı dərin arxdan

çıkarıldılar. Əsgər dilini bilmədiyi yerli cavanlara, yaşıdlara minnətdarlıq edib, sürübü gedirdi.

Kişi qollarını çırmalayıb, əllərini çağlayıb gedən suya yaxınlaşdırıldı. Arxın dibi, suyun altı bütöv daşlar, alabəzək çınlılla doluydu. Daşlara yapışmış yaşıl zəlilər çarپırdı. Çinar meydanına, ocaq-pir sayılan ağacın aşağı-yuxarısına göz gəzdirib, kişi oradan Bazarbaşı meydana yönəldi. Qəhrəman qardaşının abidəsi orada ucalırdı. Orada, yerində dururdumu? Yoxsa göydən kösəv təki tökülen mərmilər ona da xətər yetirmişdi? Onun bir məktubu qalırdı. Muzeyi yaradanda nə qədər axtardısa, o məktubu tapa bilmədi, qoysunlar sərgiyə. Elə bil qəsdən itirmiş, gizlətmüşdilər. O, cəbhədən yazırıdı: "Buradakı faşistlərlə qurtaraq, sonra gəlib oradakıların dərsini verəcəyik!".

Yeni müharibədə, Qarabağ döyüşlərində igidliliklə vuruşmuş, şəhid olmuş oğlanların xatırmasını əbədiləşdirəndə, onları Böyük Vətən müharibəsində qəhrəman adı almış insanlarla karşılaşdırmaq istəmişdilər.

Kişi başa salırdı: "Qarabağ döyüşlərində igidlilik göstermiş oğlanlar Böyük Vətən müharibəsindəki qəhrəmanların vərəsəsi, onların övladlarıdır. Hər ikisi bir millətin doğmaca törəməsidir. Elin başucalığıdır. Onların arasında ayrı-seçkilik salmaq doğru deyil, nanəciblik, nankorluqdur. Quruluşdan, dövrəndən asılı olmayaraq, igidlilik, şücaət, qəhrəmanlıq həmişə, bütün zamanlarda yüksək tutulmuş, qorxaqlıq, satqınlıq damğalanmışdır. Sovet İttifaqı qəhrəmanlarıyla milli qəhrəmanları bir-birinə qarşı qoyub, birini dağılmış quruluşun şöhrəti təki gözdən salmağa çalışanlar qəhrəmanları, qəhrəmanlığı qisqanan naxələflərdir. Belə fitnəkarların əksəri Böyük Vətən müharibəsində hərbi çağırışdan yayınmış, "bron," "ne qodnı,"...bəhanələriylə daldalanmış satqınlar, satqınlardan törəmiş bic-bicəngələrdir!"

Kişi Çinar meydanından üzüyuxarı - Bazarbaşına yönəldi.

Ağlina gəlirdi: gedib görəcək qardaşının abidəsi yoxdur. Bunun bəisi ermənilər deyil, bizim özcə yerlilərimizdi. Qaçqın evlərini talayan, mal-heyvanı qatıb aparan, dövlət banklarını soyan, kolxoz-sovxoz mülkiyyətini ələ keçirib, müharibədən varlanan qazancırlar, haramxorlardı.

"Dairəittifaq" deyilən binaya yaxınlaşırıdı. Eşikdən suvaqsız iri daş bina Sovet hökumətinin ilk illərində tikilmişdi. Bina yerində idi, əzəlki təki Yuxarı meydanın qəşərini kəsirdi.

Heykəl elə bil hənir alıb, özü onun qarşısına can atdı...

Bu yaxınlarda respublika prezidenti bir yığıncaqda eyham vurmuşdu ki, biz sovet vaxtı xalq təsərrüfatı göstəricilərində, faizdə-rəqəmdə xeyli "pripiska"ya, şışırmələrə yol vermişik. Bundan respublika qazanırdı.

Törənmiş əməllərə o, bununla haqq qazandırır, öyünürdü.

Kişi düşünürdü: hansı zamanda olur-olsun, şisirtmə yol verilməz bir oyundur. “Xalq təsərrüfatında nəaliyyətlərə görə” adıyla alınan nə varsa, orden-medal, mükafatlar hamısı saxta, əyrilik bəhrəsiydi. Həmin yolla alınmış orden-medallar hamısı xalqın ayaqları altına atılmalı, yalanla qazanılmış nəaliyyətlərə görə qoyulmuş heykəllər, büstlər yixilmalıydı.

Şisirtmə göstəricisi, yalan rəqəmlər verməklə, pul, mükafat, ad-san qazanılırdı. Bəs xalqa bunca yalan satmağın əsl qiyməti nə imiş? Burada axı əxlaq-mənəviyyat pozğunluğu baş alındı. Ağsaqqal kişilər, katiblər, dövlət hökumət adamları, bütün cəmiyyət, xalq, hətta öz ailəsi önündə yalan danışır, firildaqçı olurdu. Bunca alqış, sevinclə bəyan etdikləri uğurlar büsbüütün qopdu! Saysız-hesabsız, hədsiz şisirtmələr cəmiyyəti aşındırır, çürüdürdü. Yox var təki qələmə verilir, cəmiyyət, insanlar yalana bürünürdü. Respublika heyvandarlıq tapşırığını artıqlamasıyla ödədiyi halda, Bakı dükənlərində on il soyuducuda qalıb, siçanlara yem olmuş bir kilo pazağ ət almaqdan ötrü iki saat növbəyə dayanmalı olurdun. Bakı mağazalarında Zelandiya, Avstraliyadan gətirilmiş qıpqrırmızı qunduz cəmdəkləri asılır, kenquru küçüyünün ətini əhaliyə yedirmək istəyirdilər...

Sovet hökumətini yalanlar, şisirtmələr yıldı. Başçı, ağsaqqal gözdən düşdü, urvatsızlaşdı. Bir-birimizi dənə-dənə öpmüş, yalamış, yalanla öyünmüştək. Dəliyə hər gün bayramdı. Çalıb oynamaqdən, təntənə, dəbdəbədən boğaza yiğilmiş, məktəblilər, idarə əməkdaşları aeroport yolunda gensek qarşılımaqdən bezmişdi. Ürəklərində o ki, var söyür, qarğıyırıdı millət, gələni də, qarşılıyani da: “Aparmağa gəlir.”

Bəlkə, buna da haqq qazandıracaq, nəhayət belə bir dəlil gətirəcəkdir: “Onlar sovet hökumətinin yaramazlığını anlayıb, onu bu yolla yuxmağa çalışırdılar. İndi hətta özünü “dissident” kimi göstərən sovet rəhbərləri antikommunistlər tapılır. Ordenlər, medallar əslində bu üzdən onların xidmətlərinin dəyəri sayılmalıdır. “Yalanı onca de ki, inandır!”

Qardaşının sonrakı heykəlini yaranan sənətkar onun sinəsinə bircə nişan, orden-medal vurmamışdı. Bəlkə, o da orden medalın saxtakarlıq nişanı təki qarşılanacağından çəkinmişdi. Heykəlin sərt, qəzəbli-acıqlı görünməyinə gəlincə... O, qələbədən keçən əlli il yaşadığımız həyatın yaramazlığını görmüşdü. Onun qəzəbi Avropada axırına çıxdıqları alman faşistlərinə yox, özümüzün yolverilməz əməllərimizə yönəlibmiş...

Sosialist Əməyi Qəhrəmanlarına verilən ulduz oraq-çəkiciliydi. Bununla döyüş, müharibə qəhrəmanlarının “qızıl ulduz”undan seçilsə də, onlarda oraq-çəkic yoxdu—heykəltəraş qəhrəman oğlanın abidəsinə ulduz qoymamış, hətta, onun qəhrəman olduğunu yazmamış, həkk etməmişdi.

Qardaşının heykəli yuxarı meydan—Bazarbaşında sağ-salamat, yerində idi. Həmin ucalıqda dayanırdı. Bircə qəlpəsi qopmamış, yaralanmamışdı.

Kişi heykəli öpmək istədi. Qəribsəmiş, kövrəlmışdı. Yeddi ildi üzünə həsrət qalmışdı onun. Heykəl uca idi, kişinin boyu onun üzündən öpməyə çatmadı.

Onu başqa bir iş heyrətə saldı. Hər gün bu heykəlin önündən keçən, məktəbə yollanan uşaqlar, qançəkərlər onun bağçasına baxır, bitkiləri suvarır, bel götürüb gullərin dibini, torpağı yumşaldırdılar. Yeddi ildi özümüzükülər burada yoxdular. Qaçqın düşmüsdüllər, doğma yurdda bircə hayan—yerli qalmamışdı. Bəs bu gullərə kim baxmış, kim onları suvarıb yanmağa qoymamışdı. Heykəlin bağcasındakı kollar gül açmış, həndəvərdəki ağaclar böyümüşdü.

Böyük Vətən müharibəsindən, davanın ölüm-dirim məqamından bir hadisə danışıldır. Rostov şəhəri neçə dəfə əldən-ələ keçmiş, oranı gah bizimkilər almış, gah almanlar işğal etmişdilər. Axırıncı kərə almanlar şəhəri tutduğu günün ertəsi bir təntənəli dəfn mərasimi olur. Alman əsgərləri ciyinlərində yeddi tabut aparılmış. Tabutlar qırmızı sovet bayrağına bükülmüş. Almanların ciyinlərində aparılan tabutun yeddisi də sovet tankçısı imiş. Yeddi tankçı almanlarla elə döyüşüb-çarşışıblar, onların hünəri almanları heyrətə salıb. Almanlar misilsiz igidliklə çarpışıb həlak olmuş düşmən tankçılarını ehtiramla dəfn edibmişlər.

Rayona hər gələndə, kişinin səhərkən baş çəkdiyi ilk yer qardaş heykəli olurdu. Elə ki, gördü onun bağçası ölüsləyib, gullər solub, kolların dibi daş bağlayıb, qayıdır düşürdü özününkülərin üstünə: “Gündə neçə kərə onun yanından ötürsünüz. Görmürsünüz mü gullər yanır? Əlinizə bel götürüb, Məmməd bəy kəhrizindən su ayırıb, gətirib, suvara bilməzdiniz?!”—deyər, danlayardı. Muzey işçilərini də məzəmmət edərdi: “Başqa iş görmürsünüz, heç olmasa onun bağcasını suvarın!”

Qəhrəmanın bağçası abad, səliqəliydi. Bir qədər yuxarıda “Veteran”ın eviydi. Hər gün onun qapısında neçə heyvan kəsilir, qızığın alver gedirdi. Bununla yanaşı, “Veteran” heykələ baxmağı da unutmurdu. Heykəlin bağcasındakı gözəl gulləri, dəyərli bitkiləri gecəykən çıxarıb, aparıb öz həyatində əkirdi. Heykəlin meydançasındaki mərmər daşlardan söküb, evinin kandarına düzmüdü.

Kişi, ona sifariş göndərdi: “Bir də elə iş baş versə, od vurub, sənin evini, ailəni yandıracağam!”

Özümüzükülərdən kimsənin buraya əli çatmadığı yeddi ildə kim baxmışdı bu bağçaya?

Almanlar erməniləri də ucdantutma qırmaq, məhv etmək, bir millət kimi yer üzündən silmək istəyirmişlər. Belə çıxırdı qonşu rayondan olan qəhrəman oğlan almanlara qarşı igidliklə döyüşməklə, yalnız öz vətəni, xalqı uğrunda deyil, eləcə də ermənilərin xilası üçün vuruşub. Hər halda buradakı orta məktəbdə rus dili müəllimi işləmiş erməni Yervand da həmin müharibənin iştirakçısıydı: yüksək hərbi çini vardi—kapitandı,

məktəbdə həm də hərbi dərsləri aparırdı. Eləcə də idman müəllimi Artavazd bunları bilməmiş olmazdı.

Bizim alay qərargahı aşağıda, internat məktəbdə yerləşirdi. Bunu ermənilər öyrənmişdilər. Hər dəfə qrad atəsi açanda mərmilər oraya tuşlanırdı. Qərargaha gedən yolun, çaylaq üstdəki körpünün həndəvərinə bir neçə mərmi düşmüşdü.

Məmməd bəy kəhrizinin üstdəki yeməkxana, heykəlin yaxınlığındakı köşk dağıdılmışdı.

Bu həndəvərdə bircə heykələ qrad, mərmi toxunmamış, bircə qırnığı qopmamışdı...

Kişi heykəldən ayrılib, üz tutdu yuxarı, qəhrəmanın evi-muzeyə doğru. Çaylağın qıraqıyla gedirdi. Bazarbaşı meydandan, heykəldən bir qədər yuxarı bunların ata mülküydü. Qalalı məhləsinin sökülməyilə tikilmişdi. Ondan—kişidən böyük, qəhrəmandan kiçik, ortancıl qardaş ailəsiylə yaşayırdı orada. Heykəl meydanına daha yaxın “Veteran”ın çitəməli həyəti və üstü dəmir eviydi. Bu həyətdən mal-heyvan qoxusu vurar, dəri iyi qalxar, neft çəlləkləri düzülərdi.

“Veteran”ın evinə ermənilər toxunmamışdı. Bunu görməzdən də kişi bilirdi. Dava-savaşın qızığın vaxtında “Veteran” gecələr ermənilərə neft, benzin satırmış, onun səxavətini diğalar unutmazdilar.

Qardaşgilin iri darvazası götürülmüşdü, bağçada gilas ağacları görünürdü. Bağçanın başındaki alt-üst ev qalırdı, amma taxtapuşu sökülmüşdü. Daha yuxarı məktəb direktorunun, onun qardaşlarının mülkləriydi. Hamisinin taxtapuşu götürülmüş, divarlara da əl qatmışdilar.

Çaylağın hər iki yanınca panellər qoyulmuşdu. Yaz-payız Ziyarat səmtdən baş alıb gələn sellərin qarşısını almaq, yaşayış yerlərini daşqından qorumaqdan ötrüydü. Hələ onda rayon işgal edilməmiş, müəllim bunlara demişdi: “Cəbhədə, döyüş mövqelərində bircə möhkəm səngər, istehkam yoxdur. Təbii selin gəlib-gəlməyəcəyini bilmək olmaz. Amma erməni qoşunu dağlardan axışacaq enişə. Həmin panellərlə onların döyüş maşınlarının, tanklarının qabağını kəsmək, saxlamaq olardı. İkisini-üçünü qaldır çaylağın arasından, yolda qoy, bircə tank keçə bilməz. Panellərin arasından tankvuran silahla düşmənin hərbi texnikasını, BTR, PDM-ləri vurmaq, sıradan çıxarmaq olardı... Bunun əvəzinə siz gəlib-gəlməyəsi sellərin qabağını kəsməkdən ötrü gör nə qədər vəsait, əmək sərf etmisiniz. Əbəs!”

Həyətlər, qapı-baca kimssəsizdi. Bu kişidən savayı başqa qayıdan yoxdu.

Kişi çaylaq qıraqı məhlədən, sökülmüş evlərdən ötüb yanaşdı məktəb darvazasına. Muzeyə yol məktəb darvazasından salınmışdı. Hər gün yüzlərlə uşağın keçdiyi yoldan bir

qumsal cığır ayrıılır, gedirdi oraya qəhrəman qardaşın evinə. Heykəlinə toxunmamış, bağçasını qorumuşdular. Bəs onun evi, bircə gün yaşamadığı yurdu nə gündə idi?

Müəllim aralıdan gördü, məktəbin darvazası yoxdu. O darvazanın üstə bir lövhə vardi. Mərmər lövhədə qəhrəmanın barelyef şəkli oyulmuş, yazı yazılmışdı: O, bu məktəbdə hansı illərdə oxuyub, nə vaxt buranı bitirib. Lövhəni Bakıda bir heykəltəraş düzəltmişdi. Müəllim onu bir abidəcə dəyərli sanırdı. Darvazanı götürmüştülər, bəs onun üzərindəki mərmər lövhə necə olmuşdu?

Kişi döndü muzeyin cığırına. Məktəbdən tor çəpərlə ayrılan muzeyin bağçasına yaxınlaşdı. Ayaq saxladı.

Sonrakı tunc heykəli gətirəndə əzəlkini, ağbirçək heykəltəraş qadının yaptığı ilk heykəli köçürmüş, qoymuşdular muzeyin həyətinə, yerdən torpağın üstündəcə.

İlk büstü yerdən, torpaq üstdən qaldırmışdılar. Məktəbin darvazasındaki mərmər lövhəni də qoymuşdular buradaca, sütunun ayağında. Bu abidə Bazarbaşındaki abidə təki boyçatmaz deyil, insanın özücə hündürlükəydi. Yaxınlaşdı kişi, Qardaş da dayandığı sütunla birgə tərpənib, onu qarşılamağa gəldi. Üz-üzə, qabaq-qarşı dayandılar. Kiçik qardaş qollarını açıb, onun boynunu qucdı. Üzündən, gözlərindən öpdü. Nə gil tamı, nə sement qoxusu...

Əlli il qabaq, anası onda uşaq olan bu kişini götürüb, Bakıda əsgərlikdə olan oğlunu görməyə gəlmişdi. Salyan qazarmında idи böyük oğlu. Kiçik qardaşını görəndə elə sevindi... Kiçik qardaş onun Bakı istisində yanmış, çöl küləklərində sarsılmış sıfətində, qabılıq bağlamış dodaqlarında doğma bir hənir duymuşdu. O həniri indi, yeddi il ayrılıqdan sonra heykəl-qardaşla görüşərkən, onu öpərkən andı.

Kişi kiçik artırmaya qalxdı. Eşikdə qapı kandarında bir neçə cüt sürtmə qoyulmuşdu. Muzeyə girən onu geysin ayağına.

Qapıda həminki asma qara qıfıldı. Kişi əl atdı qıfila. Çəkən təki açıldı, bağlanmayıbmış...

Girişdə hər şey yer-yerində, qoyub getdikləri təkiyidi. Onun yay köynəyi—yaxası, biləkləri qırmızı sapla işlənmiş, xırda gülləri olan çəhrayı çit torbadə tarı, mizin üstə şahmat taxtası, ağ, qara fiqurlar bir-birinə qarışmış...

Kişi bu biri otağa keçdi. Onun əsgərlikdən, zabitlik məktəbindən, cəbhədən, döyüşarası, hospitaldan yazdığı məktublar da yerində idi. Divarda sərgi təki düzəltmişdü. Məktubun yazılılığı varağ elə bükülmüşdü uşaqların düzəltdiyi lötgəyə, əsgər pilotkasına da bənzəyirdi.

Tanış doğma əl xətti. Bənövüş mürəkkəblə, “ximi qarandaşla” yuvarlaq, qıvrım, apaydin, səliqəli hərflər. Görüş həsrətli, ümid dolu sözlər. Bütün qohum-əqrəbaya, qapı-qonşuya uzaqlardan, ölüm-dirim ayağından göndərilmiş səmimi salamlar.

Məktublar qabaqki düzülüşündə idi.

Başlıcası SSRİ Ali Soveti Rəyasət heyətinin 24 mart 1945-ci il fərmanı idi. Fərman “Kommunist” qəzətinin birinci səhifəsində, başdan verilmiş, oradaca qardaşının iri şəkli çap edilmişdi. Bu şəkil qardaşının son şəkli deyildi, onu evdən aparmış, dəyişmiş, hərbi libas geydirmiş, sinəsinə orden-medallarını taxmışdılar. Həmin anda narahatlıq başlamışdı. Sağdına, niyə onun öz axırıncı zabit şəklini tapmayıblar... Bu şəkil, onun orta məktəbin son sınıfında oxuyarkən çəkdirdiyindən götürmə, qurama idi. Əslində o qəhrəman orden-medalını dösünə vurmağa macal tapmamış, qəhrəmanlıq adı təsdiq olunanın şəhid olmuş, iyirmi yaşlı oğlan Polşada ağır bir vuruşmada bəlük komandiriyikən həlak olmuşdu.

Fərmandan onun qardaşına Sovet İttifaqı Qəhrəmanı adı verilməsi göstərilir, şəklin altındakı yazıda isə qəhrəmanın son döyüşü təsvir olunurdu.

Son otaq. Cəbhədə bir tala yer. Orada kiçik bir çadır, alaçıq qurulmuşdu. Bu qaćqınların qurduğu alaçığı andırırdı. Bir şinel, furajka—heç biri onunku deyildi. O, bunların üzünü görməmişdi.

Kişi məktublara göz gəzdirdi. Baxışları açılmış üçkünc məktubun bənövüş sətirləri üzərində dayandı: “...Qonşu Hərəkül kəndindən bir erməni oğlan da mənimlədir. Dərzi Zümrüdün oğludur. Birlikdə günümüz yaxşı keçir...” Sonraki məktubda bildirirdi: “Hərəkülli oğlunu apardılar. Hər ikimiz qəmləndik. Neyləyəsən adam doğma atasından da ayarılmalı olur.”

...Zümrüdün oğlunun 43-cü ildə qara kağızı gəldi. Ana həmin bu kişini, o zaman on iki yaşlı kiçik oğlunu da götürüb, piyadaca yollandı Hərəkül kəndinə. Hadrutun bu rayona ən yaxın kəndiydi Hərəkül. Orada yasdı. Ana başsağlığı verdi. Oğlunun Zümrüdün oğlu barədə yazdığı məktubu göstərdi. Zümrüdgilə də əsgərlikdən oğlu belə bir məktub göndəribmiş. Yazmış: “Cəbrayıldan bir oğlanla birlikdə, xidmətdəyik”.

Buradaca kişinin ağlına gəldi: Zümrüdün bu kişiyən yaşid olan oğlu bəlkə, bu yeni müharibədə erməni qoşunu ilə gəlib çıxbmış Cəbrayıla. Qəhrəmanı o saxlayıb, onun heykəlinə, muzeyinə toxunmağa qoymayıb. Bağçasını da suvarıb, yanmağa qoymayıb. Büstü də muzeyin qabağında, yerdən o, qaldırmışdı.

Kişinin gözü öz sağ əlinə dikildi. Baxışları əlinin üstə, biləyə doğru, dəri altında göyərən hərflərə sancıldı. Bu üç hərfi onun əlinin üstünə dərzi Zümrüdün kiçik oğlu yazmışdı.

Böyük qardaşlarının əsgərlikdə birlikdə olduğunu biləndən sonra, uşaqlar da yaxınlaşmışdır; yaşıdaşdır. Öyünürdülər qaraşlarının dostluğu ilə.

Yığışmışdır “Bulvar” dedikləri bağın içindən keçən Çinar kəhrizinin arxı üstünə. Əllərinə yazı yazdırırlar. Kiril əlifbasını, rus hərfərini erməni oğlan yaxşı biliirdi. Həmin hərfərə bu kişinin—uşağın sağ əli üstünə o, qan qarşıq yazmışdı. Bir neçə iynəni bağlamışdır bir-birinə. Baturdi göyümsov boy-a-tuşa, sancır, iynə ilə döyürdü onun əlinin üstünə, boyanı, hərfərə yeridirdi dəri altına. Qan çıxır, döyülen yeri bürüyür, heç nə görümürdü. Əli, dərisi yara bağladı. Sonra yaralar qaysaqlandı. Qaysaqlar quruyub qopandan sonra hərfərə göründü. Tərtəmiz, apaydin göyümsov üç hərf: adı, soyadı, atasının adının baş hərfərə.

Uşaqlar bir-birinin əl-qoluna belə yazılar yazmış, nişanlar qoymuşdular. Onların əksəri sonralar, böyüdükcə illər keçdikcə pozuldu. Erməni oğlanın qarşıq yazdığı üç hərfəsə yazıldığı vaxtdakı təki aydınca oxunurdu...

Erməni oğlan onun biləyinə bir ilan şəkli də çəkmişdir. Bir qarış uzunluğunda əfi onun dərisi üzərində qıvrılmışdır. İlan, baş barmağından yuxarıkı üç hərfcə aydın bilinməsə də, sezilirdi. İlandansa, onun qabığına oxşayırırdı. Çöldə, kövşəndə çox görmüşdülər ilan qabığını; əfi, ciğə donunu soyunur, torpağın üstə atıb gedir...

Kişi “Diplomat”ını muzeydə, şahmat mizi üstə qoyub, eşiyyə yönəldi. O, bu evə dönə-dönə baş çəkəcəkdi.

Kişi bir kərə Yerevanda olmuşdu. Moskva jurnalı “Drujba Narodov” orada “dəyirmi masa” keçirirdi. Kişi Azərbaycan nümayəndəsi kimi çağrılmış, getmişdi oraya. Araları sərin olsada, ermənilər hələ düşmənciliyi üzə vermirdilər. Orada kişi erməni ziyalıları ilə tanış olmuşdu. Cəbrayıl alınandan kişinin əli ürəyinin üstündə idi. Üzeyir bəyin, Azərbaycan sənətkarlarının heykəllərini gullə baran edən ermənilər, azğın, dələduz diğalar Cəbrayıldakı qəhrəman abidəsini də uçurar, ona xətər yetirəndlər. Kişi istədi orada, Yerevanda tanış olduğu erməni ziyalılarına məktub yazsın. Onlardan xahiş etsin, qoymasınlar qəhrəmanın abidəsinə, qardaşının heykəlinə toxunsunlar. Yazmadı. Bunca ağır cinayətlər törətmış yağının bircə nəfəriyləsə ünsiyyətə girməyi özünə siğışdırmadı.

Yoxsa, Qarabağda qan su yerinə axanda, göründün televiziyyada göstərilər iki qonşu rayon, erməni-Azərbaycan bölgəsi, Qubadlı-Sisyan, Zəngilan-Qafan, Gədəbəylə, Kəlbəcərlə onlara yaxın erməni rayonu nümayəndəsi əl-ələ verib, bir-birini öpür, alqışlayırlar. Deyirdilər: “Biz heç zaman bir-birimizə düşmən gözüylə baxmayacaq, bir-birimizə gullə atmayaçayıq! O yanda isə qırıldı erməni yaraqlıları bizim dinc əhalini. Qəribə qardaşlıqdır: “Sən yaxşı oğlansan. Qardaşının atasının gorunu...” Bu sövdələşmənin üstdən onca gün keçmiş başlayırdılar qan tökməyə, dünən dost çağırıldığı elin övladlarını, arvad-uşağı qırıb çatmağa.

Kişi eşikdə, adamboyu sütun—özül üstündə qaldırılmış abidə ilə yanaşı dayanıb, məktəbə baxırdı. Məktəbin üstü şiferdi, eləcə qalırdı. İlkimərtəbə binanın alt-üst qatından bir neçə pəncərə çıxarılmışdı. Bu məktəbdə onun qəhrəman qardaşı oxumuşdu. Bəlkə ermənilər guman etmişdilər gələcəkdə ora erməni məktəbi olacaq. Hərəkülün, Banazurun dığaları orada oxuyacaqlar. Bu kişi Yervand müəllim, Artavazdla orada, üst qatın açıq eyvanında çox dayanmış, bayram günlərində eyvandan asılmış xalı-gəbəyə heyranlıqla baxmışdlar.

Bakıda işləməyə yollandıqdan sonra kişi məktəbi unutmur, yurda gələndə, oraya baş çəkirdi. Müəllim yoldaşları ilə görüşür, soraq tuturdu. Son dəfə davadan xeyli qabaq gəlmişdi doğma məktəbə. Qalxdı üst qata, girdi müəllimlər otağına. Fasilə idi, müəllim dostlar, dünənki əməkdaşlar hamısı burada idi. Yervandla Artavazd da onların arasında. Kişi dostlarla, tanışlarla görüşdü, yenilərlə də salamladı. Sonra yanaşdı Yervanda, Artavazda, hər ikisinə əl verib soruşdu: “Necəsiniz, daşnaklar?” Artavazd baş qoşmadı, Yervand kinli baxıb dilləndi: “Ayıl deyil səndən ötrü?” Azərbaycanca ermənicədən yaxşı danışındı. Səliqəli, başarıqlıydı. Şəkillər çəkir, şuarlar yazır, bayramlarda məktəbi bəzəyib-düzəyirdi... Kişi gözləməzdidi, onun zarafatına sözü bunlara toxunar.

Ermənilərlə azərbaycanlılar arasındaki nifaqın köklərini kişi Bakıya gedəndən, orada işləməyə başlayandan dərindən duymağın başlamışdı. Onun zarafatı da əslində zarafat yox, ərki çatan iki ermənini qınamaq, sixışdırmaqdı...

Kişi məktəbin eyvanına baxır, düşündürdü: görəsən, Yervand, Artavazd indi haradadırlar? Yervand barədə eșitmışdı. Bizimkilər Dağlıq Qarabağın on altı kəndini tutmuşdular. Bu iki erməninin doğulduğu kənd—Hərəkül də onların arasında. Onda ruslar bizimlə əlbirdilər. Hadrutun kəndlərini onların köməyilə almışdıq. Halbuki bu, keçmiş milis rəisinin adına yazılmışdı...

Demə, erməni “Qrun” təşkilatının başında duranlardan, ara qarışdırılanlardan biri Yervand imiş. Bizimlə birgə çalışır, işini də altdan-altdan görmüş. Hərkülü tutanda Yervandin dərs keçdiyi oğlanlar müəllimlərini qabaqlarına qatıb, qapazlaya-qapazlaya gətiribmişlər Cəbrayıl daxili işlər şöbəsinə. Yervandin qoltuğunda bir xalça varmış. Evindən götürdüyü bircə bu imiş. Rica edib: “Bu xalçanı məndən almayın. O mənə Cəbrayıldan yadigardır—xalça sexindən almışam.”

Xalçanı alıb, özünü də əzişdirəndən sonra Yervand müəllimi, o biri erməniləri də Yazılar, Ximzirək səmtdən ötürmüştülər Ermənistana...

Müəllim məktəbdən, muzeydən ayrılib, üz tutdu çaylaq aşağı.

Əhali qaçqın düşəndən, yeddi il ərzində bu çaylaqdan neçə dəfə sel axmışdı. Yaz-payız Ziyaratdan çağlayır, dərənin arasıyla daşlanıb gəlirdi. Qabağına nə çıxdı, süpürləyirdi.

Selin tutduğu yerlərdə nə ev tikirdilər, nə başqa bir abadlıq. Bir kərə sel çaylaq arasında – adacığda mal kəsən iki kişini qamarlamış, daşlara çırpıb öldürmüştü.

“Çaylaq adası”, məktəbdən yuxarı talada, kişinin dostu, icrakom sədri köməkçisinin saldığı parka iki göz gərkdi tamaşa etsin. Kəhrizdən oraya su çəkdirmiş, gözəl meyvə, bəzək ağacları əkmış, çəmənlik göyərtmiş, uşaqlardan ötrü yelləncəklər, oyun meydançaları düzəltmişdilər. Fəvvarələrdən su fışqırır, Ziyaratdan əsən səpsərin meh adamın könlünü oxşayır, axşamüstü'lər, yayın bürküsdə əhali oraya yönəlir, dincəlirdi. “Yaramayan torpaq” sayılan bir yerdə bu bağ—park doğrudanca bir abadlıqdı. Çaylaq başında bir parça torpaq dirçəlmış, canlanıb, gözəlləşmişdi...

Kişi oraya getmədi. “Çaylaq adası” park yoxdu. Tankların təkərləri, qrad zərbələriylə məhv edilmişdi.

Çaylaq adasında erməninin bir parça torpağı əl uzatmasına dözməyən millət Dağlıq Qarabağı, üstəlik yeddi rayonu vermişdi erməniyə?.. O məsgənlər, böyük Qarabağın ayrılmaz parçalarıydı...

Kişi üz tutdu Qurban təpəsinə.

Ermənilərlə davadan xeyli qabaq bizimkilər çaylaq üstündən körpü salmışdilar, ayaqla keçməkdən ötrü, ensiz körpülərdi. Əlvan boyamışdilar, elə bil yerə sancılmış göyqurşağıydı. Bu körpülərdən biri—aşağıda bizim alay yerləşən internat məktəbin yaxınındaydı. Ermənilər onu qradla vurmuş, bəri taydan bir parçasını dağıtmışdilar. Bunula belə hər iki körpü salamatdı, işləyirdi. Yəqin bizimkilər qayıdanan sonra uçub-dağılmış yerini düzəldəcəkdilər.

Bu bir yana. Kişini nigaran qoyan başqa yerdi. Onların—Qalalı tayfasının qəbiristanı Qurban təpəsindən bəri, Bəyallar deyilən məhlənin üstü, yamacda idi. O biri, Mirzəcanlı gorgahı aralı, yuxarı, Xubyarlı altında idi. Təkcə Qalalılar deyil, yarəhmədlilər, Nəcəf uşağı gəlmələr də ölülərini orada, Qalalı qəbiristanında basdırıldılardı.

Əslən yerli sayılan Mirzəcanlıların qəbiristanı sahmanlıydı, su çəkdirmiş, hasara aldırılmışdilar. Yaşılılığı vardı, küknar, şam ağacları basdırılmışdilar qəbirlərin üstündə. Qalalı qəbiristanı çəpərsiz, hasarsızdı. Pul toplamış, vəsait yiğmiş, istəmişdilər əzizlərinin uyuduğu yeri abadlaşdırınsınlar onlar da. Örüşə qalxan mal-heyvan qəbiristanın arasından keçir, məzarları ayaqlayır, bulayırdı, əhalinin topladığı pulu bir dəyyus mənimşəmiş, yeyib üstdən su içmişdi.

Axıramacal hər iki qəbiristanda qiymətli başdaşları, dəyərli sinə daşları qoyulmuş, qəbirlər yenidən qurulub, sahmana salınmışdı.

Müəllimgilin bucağı qəbiristanın girişində, kandarda idi. Orada bu soydan üç nəfər yatırıldı: atası, anası və qardaşı. Ata hər ikisindən əzəl rəhmətə getmişdi. Onun ardınca anası köçmüdü. Axırda müəllimdən böyük, heykeldən kiçik, ortancı qardaş getmişdi. Qocalar övlad ölümünü görməmişdilər. Hər kəs öz növbəsində getmişdi...

Qaçqınlar işgaldan qabaq dünyadan köçmüş, doğma torpaqda basdırılmış mərhumlara həsəd aparırdılar: "Üzlərində su varmış. Torpağımızı ermənilərin tutduğunu görmədilər".

Kişi qum basmış ciğirlə qalxmağa başladı. Qəbiristanla qonşuluqda bir daxma vardi. Yoxsul adamdılar, bir itləri də vardi. Məzaristana gələnlərə hürür, daxmanı qoruyurdu. Kim bilir, indi harada, hansı künçə siğinmişdilər. Qoyub qaçıqları daxmanı imarət bilirdilər. Görəsən itlərini də aparmışdılarmı?

Kişinin baxışları qəbiristan kandarına dikildi. Bu yerdə üç başdaşı görünməliydi. Yaxınlaşdıqca kişinin qədəmləri tutuldu. Yoxsa, oluləri də son mənzildən köcməyə vadar etmişdilər?

Kişi qəbiristana göz gəzdirdi. Hündür, dəyərli daşların biri də görsənmədi. Üç başdaşı, ikisi ağ mərmərdən—ata-anası, qardaşının qranitdəndi. Son vaxtlar qəbiristanlar da bürüyüb, sıx-sıx gözü çarpan qabrodan dəyərli, ləyaqətli sayılırdı qardaşının daşı. O daşı müəllim—kiçik qardaş bəyənib gətirmişdi.

Qardaşını torpağa tapşırıldıqdan sonra başlıca bir qayğı o idi ki, onun məzarını ləyaqətlə götürsünlər. Qəbir daşları bu səmtdə Xankəndi-Stepanakertdə düzəldirdi. Xalaoğlu oraya yaxın, Ağdamda işləyirdi. Onun Stepanakertdə bir dostu var idi. Onunla danışib, getdilər Stepanakertdə qəbir daşları düzəldilən yerə. Kişi gəzib dolandı, baxdı daşlara. Biri ürəyini titrətdi. Yaşıl, çıl daşdı. Elə bil üstündə bir topa kəkotu bitmişdi.

"Bu daşın üzündə bir nisgil var!" söylədi.

Demə, həmin daş eləcə əslində onların saylan, yaxın bir yerdə, Hadrut səmtdə çıxarılmış. Daşı hazırladılar, üstünə yazısını da yazdılar, qardaşının şəklini lövhəyə vurub bitişdirdilər daşa. Gətirib qoydular yerinə.

Daş ölü yatağındansa, yağış cilənmiş çəmənliyi andırır, kəkotu qoxusu saçırı...

Qəbirlər ağlar kökdə idi, mağmın edilmişdi. Başdaşları, sinə daşları götürülmüşdü.

Şəriətə görə müsəlmanın qəbri yerdən seçilməməli, torpaqda itməlidir. Bu şərtə kimsə əməl etmirdi. Varlılar, imkanlılar əzizlərinin qəbrini götürürdülər, abadlaşdırırlar. Bakı qəbiristanında elə məzarlar düzəltmişdilər, onun qiymətinə bir qəsr, imarət tikmək olardı. İkinci şəhidlər xiyabanının hasarının o üzü, günəbatan səmtdə, Qanlı gölün qıraqında daha bir sahə qəbiristana verilmişdi. Orada "Qurd ağı"nda bir parça torpaq, qəbir yeri

qızıl qiymətində idi. Kimi də bir dirrik—bostanca yeri daş hasara almış, mərmər, kaşı döşəmişdi. Hələ orada kimsə ölməmiş, kimsə basdırılmamışdı. Yeni kapitalistlər, milli burjuylar bu dünyada özlərinə firavan yaşayış qurmuş, o dünya qayğısına da qalmış, sağkən axırət mənzillərini də tikmişdilər.

Bununla belə qəbirüstü daşları, qabro, mərmərləri oğurlamaq da başlamışdı. Bu əməl qovğa, qızışib, qan tökülməkdəykən, daha da artmışdı.

Xaçpərəstlər ölüleri ehtiramla yad edir, onların qəbri üstə yeyib-içir, şənlənirlər. Bu halda, onlar necə olmuşdu belə alçaq əməl qurşanmışdilar?

Bizimkilər qonşu Hadrut bölgəsinin kəndlərini tutduqdan sonra, hər kəs bir erməni evinə yiylənmiş, bağ-bağatı, ağacları da paylaşış, qəbristanlara əl qatmışdilar. Həmin kəndlərin sakinləri gecələr gizli kəndə gəlir, evlərinə, qəbiristana baş çəkirmişlər. Qəbirləri talanmış görəndə şivən qoparırmışlar. Belə isə onda bizimkilər hansı imanla qəbiristanlarını sökülmədiyinə, yağmalanmadığına, dəyərli daşların götürülmədiyinə ümid bağlaya bilərlər?

Buyur bax! Gör qurulu qoyub getdiyin qəbirlər nə kökdədir. Öləndən sonra mərhumları yenidən qatlə yetirmişdilər. Hamısının başı vurulmuşdu.

Qaçqınlıqda ölüni basdırmağa bir parça torpaq, yer tapmirdilar. Minnət-sifətlə iki arşın gorgah alırdılar. Gözləri yumulmurdu qaçqinkən ölenlərin. Orada doğma yurdda basdırılanlara həsəd aparır, axır nəfəsdə yastiqlarını doğma yurd səmtə çevirdirir, son sözləri bu olurdu: “Öz yerimizdə ölüb, doğma torpağa qoyulsa idik, elə bilərdik ölməmişik!”

Qəbiristanlarda hər kəs olsa-olsa, babasının yerini bilir, onun qəbrini tanır, ildə bir yol, yadına düşsə, baş çəkərdi. Köhnə qəbirlərin, soy-köklərin məzarlarının əksəri itibatmışdı. Cəbrayalın yiyesi Hüseyn ağanın, onun iki oğlunun qəbri burada idi. Onların yaşadığı yerdən soraq verən bir əlamət yoxdu. Şəriətə əməl etmişdilər. Köhnə ölülərin üstə çapılmış bir parça daş qoyulmuşdu. Sayılan, mötəbər şəxslərin qəbirlərini nişan verməkdən, tanıtmaqdən saqınmışdilar. Adsız, ünvansız arxayınca yatacaqdılar.

Böyük Vətən müharibəsində, elə ki, sovet qoşunları Avropanın sərhəddini keçdilər, o ölkələrə girdilər, döyüşçü—əsgər ailələrinə “trofey” bağlamalar gəlməyə başladı. Bizimkilərin Avropada tutduqları şəhərlərdən göndərdiyi bağlama—“pasıklaların” içində nələr yoxdu! Əntiqə qadın geyimləri, krepdişin donlar, ipək alt köynəkləri, zifr qoftalar, çəkmələr... Doğrudur, Avropada qadınlar, görünür, ariq, nərmənazidilər. Onların geyimləri bizim körpəcə qızların da əyninə dar gəlirdi. Davanın qıtlığı, yeməyin, azuqənin azlığı ucbatından bizim övrətlər də sinmiş, incəlmişdilər. Daha bunca yox. Kimsə “pasıklada geyimləri”ni sovxa, mirat sayır, geymirdi. Çıxarıb bazarda satdırır, una, buğdaya, azuqaya dəyişirdilər.

O da ağıllarına gəlirdi: bəlkə bu qara kostyumu ərim ölünen əynindən soyundurub? Axi, xaçpərəstlər ölünen diri kimi geyindirib, qəbrə qoyurlar. Elə bil rəhmətliyə toy edirlər. Bunu bizim sovet əsgərləri, döyüşçülər bilmış olardılar. Bir şəhəri, kəndi alan təki cumardılar qəbiristana. Açıb məzarları, lütləyərdilər ölüləri.

Təkcə libaslar, geyimlər deyildi. Üzüklər, saat, qolbağı, kəmər də göndərirdi evlərinə, arvad-uşağa döyüşən əsgərlər. Sabunun içində qızıl qoyub göndərirdilər. Bağlama iyəsi bunu ağlina gətirməyib, ərinin göndərdiyi həmincə sabunu bazara çıxarıb, surraqat qiymətincə up-ucuz satırdı. Kişinin dolabın içində qoyduğu, ya sonra göndərdiyi məktubu oxuyanda yanını çımdıklayırdı əsgər arvadı. Kişi oradan, döyüş ayağından, ölüm-dirim içindən yazırıdı: “Göndərdiyim sabunla öz üzünü yu, uşaqları yuyundur.”

Yaman da yudu!

Kiminsə bağlamasının içindən qızıl diş qapaqları çıxmışdı. Yoxsa, əsgərlərimiz Avropada meyidlərin dişlərini sökürmüşlər? Əsl əsgər, döyüşçü adını şərəfsiz əməllərlə ləkələməzdi...

Ermənilər bizim qəbiristanlıarda məzarların yalnız üstünə toxunmuş, başdaşlarını, qiymətli mərmərləri, qabrolan söküb aparmışdır. Onlar bilirdilər “musurmanlar” qızıl dişi xoşlayırlar. Bir də görürsən cavanca oğlanın, qızların dişləri bütütün qızıldı. Sapsağlam dişlərini çəkdirir, yondurub, qızilladırlar. Eləsi var ağızı elə bil daş-qas, ləl-cəvahir mücrüsüdür. Dodaqlarını açcaq, par-par parıldayırdı. Ermənilər belə ölünen yerini arayar, tapar, sökərdi onun ağızını. Belə bir işi ermənilər gəlincə, bizim öz göreşənlərimiz görməmiş olseydilər.

Talanmış qəbiristanı tərk etməzdən, kişi kandarda dayanıb qəbristana, gorgahın eniindəki daxmaya baxıb düşünürdü: “Erməni yüz illərdi bizi köçürür. Qədim torpaqlarımızda qoymur özümüzdən sonra qəbirlərimiz, qəbiristanlarımız qalsın. Türbələrimizi yox edirlər. Davadan xeyli qabaq Qarabağın ulu dağları-yaylaqlarımızda, Salvartıda, Bazar-çayda oraya düşən yurdun, elin bir də kiçik qəbristənə olurdu. Yaylaqdə ölenləri həmin məzaristanda basdırır, doğma torpağa tapşırırdılar. Ermənilər Qarabağ savaşından çox qabaqlar həmin “musurman qəbirləri”ni dağıtmış, itirmişdilər. Kişi dönüb qəbiristəndən aralandı, enişə enməyə başladı. İşgal illərində buraya gedib-gələn olmamış, qum-çinqlə sürüşüb ciğri basmışdı. Müəllim yolunu çaylağın üst yanından saldı. Oradan keçəcəkdi Mirzəcanlı taya. Onun evi, həyəti orada idi.

Qurban təpəsindən bəri bağbağatdı, daha sonra müəllimin məhləsi başlayırdı. Buralara kişi yaxşı bələddi. Onun uşaqlığı qədim Mirzəcanlı, Yarəhmədli bağlarında, ağacların təpəsində keçmişdi. Bu yerdə hər bir bitkinin qol-qanadı ona tanışdı.

Bağlar elə bil insandan küsmüş, başlarını salmışdilar aşağı.

Buralar qədimlərdən bağ yerləriydi. Elə ki, başladılar bu torpaqları həyətənə təki əhaliyə paylamağa, qədim bağlardakı qoca, cavan ağacların hər biri düşdü bir ailəyə: Eləsi vardı həyətinə iri qoz ağacı, o birinə tənək dırmanmış gər, bir başqasına dağdağan, qovaq düşdü: "Yoğurmadım, yapmadım, hazırca kökə tapdım!" O ağacların hər birinin o görünüşə, boy-buxuna çatmağından ötrü əlli il vaxt lazımdı, bir insan ömrü. Amma bu adam bircə gündə yiyləndi ona. Keçmiş bağ yerlərində evlər tikildi, yurdalar salındı...

Uca ağacların heç biri kişinin gözünə dəymədi. İndi anladı, niyə ucaboy bağlar törə, qınına çəkilmiş təki görsəndi. Eşitmışdı, ermənilər tutduqları yerlərdə, kənd-şəhərlərdə uca, dəyərli ağacların hamısını kəsmiş, qoz, dağdağanları yox etmişdilər. Bu ağaclardan hər cür əşya, mebel, avadanlıq düzəldib, baha qiymətə satır, qazanırmışlar...

Kişinin hələ bayaq şəhərə girəndə Qəssab Məhəmmədin həyətində sezdiyi boşluq, elə bil bütün məhlələrə yayılmışdı. Oradakı cövüz ağacını kəsmişdilər. Qədim bağların yadigarları yox olmuş, götürülmüşdü.

Müəllim kolxoz idarəsi səmtdən yaxınlaşdı öz məhəlləsinə. O başdan böyük mülk, alt-üst ev ətçilərində. Onu bütövcə götürmüştülər. Ondan bəri Siracin, İldirimin evləriydi. Bu evlərin də elə bil hamısının başını vurmuş, boynunu sindirmişdilər. Heç birinin taxtapuşu yoxdu, dəmir taxtapuşları qoparmışdilər. Evlər də bağlar təki boynu vurulmuşa dönmüşdü. Buradakı evlərin də əksərinin divarlarını sökmüşdülər, onlar "mədənkaryer" daşı ilə tikilmişdi. Darvazalar, hasarlar bütövcə götürülmüşdü.

Siracin həyətindən qalxan cövüz daha hündürdü. O da qədimdən qalma iri ağacdı, hasar üzərindən aşib, yolun üstünü tuturdu.

Gövdəli hündür ağacların heç biri yoxdu, məhlə əzəlki görünüşünü büsbüütün itirmişdi.

Yanaşdı təyyarə anqarına oxşar uzun binaya. Xalça birliyi! Ondan bu yana kolxoz idarəsi və bacısının başçılıq etdiyi toxumçuluq şöbəsinin yerləşdiyi ev.

Qoz ağacları bağların ehtişamı, ucalığıydı. Cövüz insan sağlığından ötəri çox faydalıydı, təpər gətirirdi kişi qisminə. Axır vaxtlar televiziyada, qəzetlərdə qoz, qoz yağı min dərdin dərmanı təki təriflənirdi. İki-üç qoz ləpəsi ye, gör səni necə qızıxdırır. Yağılar elə bil bizim milləti təpərdən salmaqdan yana, cöviz ağaclarını büsbüütün kəsmişdilər. Onundamı həyətindəki ağaclarla toxunublar?..

Elə ki, payız geldi, qoz cibriqdan çıxdı, bağlarda cövüz çırpılmağa başlayırdı. Ərənlər, əllərində salba, dırmanırdılar ağaclarla. Qol-qanadı şaqqa-şuq döyür, cövüzləri tökürdülər. Elə çırpır, döyürdülər, elə bil ağaclarla cəza verirdilər. Hər il çırpanda qoz ağacını nə qədər bərk döysən, yenki il o qədər artıq bar gətirəcəkdir. Odur ki, döyənəylə, çomaqla yetərincə döşəyir, vururdular. Cövüzlə yanaşı ağacın iri, qalın yarpaqları, bur -

budağı da qopub sərilirdi yerə. Salbaçilar qoz ağacının qol-qabırğasını sandırmaqdan çəkinmirdilər.

Cövüz ağacları arasında, şübhəsiz ən irisi qəssab Məhəmmədin həyətindəkiydi. Qəssabın kiçik oğlu bu kişinin uşaqlıq dostuydu. Birləkdə quzu, toğlu otarır, oradaca bağ talasında dolanırdılar. Qəssabın qızısa bu kişi, ondakı cocuqla bir sinifdə oxuyurdu. Qız ondan böyükdü, iki il sinifdə qalmışdı. Oğlan dərs səridən ona kömək edirdi. Əvvəzində qəssabın qızı həyətlərindəki qoz çırpılanda qoyurdu bu uşaq—onun sinif yoldaşı həyətin ayağından keçən kəhriz arxına düşən cövüzlərdən götürürsün. Qız özü də heybəsinə, çantasına yiğib məktəbə gətirdiyi qozdan ona pay verirdi. Həm də güdürdü görsün qozları, yağlı ləpələri yeyəndən sonra bu oğlan nə hala düşəcək...

Cövüz payızçağı, məktəblər açıldan az sonra cibriqdan çıxır, çırpılırdı.

Qəssabın qızı irilmişdi. “Qız ağacı, qoz ağacı, hər yetən bir salba atar!” Bu sözü ondakı uşaqla yozurdu: guya qəssabın cövüzünü kim salba atsa, onun qızını da o, alasıydı.

Bu yerin qozu Ordubad cövüzütək nazikqabıq deyildi. Çətin sinirdi, amma yağlı, güclüydü. Çərəkən, Papi kəndlərindən onların məktəbinə xeyli qız oxumağa gəlirdi. Yeddinci sinfi öz məktəblərində bitirdikdən sonra rayon mərkəzinə yollanırdılar. Bu qızlar əllərinə, dırnaqlarına elə bil xına yaxmış olurdular. Ovucları, dodaqları yağlı, boyalı görünürdü. Qoyun-qoltuqları cıghacıydı. Çərəkən, Papi kəndlərinin yaxşı cövüzü olurdu. Kəndçi qızlar məktəbə qoz gətirirdilər. Sütül cövüz yediklərindən əl-ovucları, dodaqları bulaşır, boyanır, elə bil xına yaxırdılar. Sütül ləkəsini eləcə həmin vaxtlarda sulanan qora ilə yumaq, təmizləmək olurdu...

Həyətlərdə qədim bağlardan qalma cövüz ağaclarının bircəsi də gözə görünmədi. Hamısını kəsmiş, yox etmişdilər ermənilər.

Kişi öz həyətinə yaxınlaşmaqdə özünə bununla təsəlli verirdi: erməni işgalçlarının törətdiyi bütün cinayətlər Nürinberqsayaq bir məhkəmədə açılmalı, ifşa edilməlidir. Yalnız qırlığı dinc əhali, körpələrin intiqamı yox, qətlə yetirilmiş ağacların da cəzası verilməliydi. Bağ-bağçalara amansızcasına divan tutmuş qəsbkarlardan məhv etdikləri bitkilərin də qisası alınmalıdır.

Hərbi məhkəmə qarşısında törətdikləri qətlə cavab verməli olan erməni basqınçıları ağacların məhv edilməsinə görə onlara xas biciklə başqasayaq bəraət araya bilərdilər. Deyərdi erməni yağılar: biz cövüzləri kəsməklə “musurmana” ziyan yox, xeyir vermişik. Qoz ağacı havanı zəhərləyir, iri yarpaqlarıyla çoxlu oksigen alır, zəhər buraxırlar. Gecə qoz ağacının altında yat, yuxuda boğulub olərsən!”

Doğrudan, niyə onların ata-babaları bilməyiblər qoz ağacları zəhər buraxır. Biliblər. Qoz ağacları keçmişdə yaşayış yerindən, evlərdən xeyli aralıydı. Sonralar həyətyanı

paylananda, onlar da başqa ağaclar təki, düşmüşdü yer yiyesinə. Evlər də oradaca tikilmişdi. Cövüz ağacları evlərə deyil, evlər onlara yavuqlaşmışdı...

Müəllimin həyatində üç cövüz ağacından savay dağdağan, bir yemişan, qarellə, həmərsün—itburnu vardi. Bu ağacların heç birini o əkməmişdi. Ondan qabaq bu yer kolxozun olmuşdu, onlar da əkməmişdi bu ağacları. Yabani bitkidən müəllimin xoşu gəlirdi. Dağdağan ocaqdı, Mirzəcanlı, Yarəhmədli bağlarında xeyli dağdağan ağacı vardi. Müəllim uşaqqən həmin ağacların təpəsinə dırmanmış, uc budaqlardan son barı dərmışdi. Dağdağan meyvəsi qırmaya bənzəyir; yupyumru, xirdaca, qurşun təki bərk. Qoy tūfəngin lüləsinə, çax düşmənin başına, öldürsün!

Dağdağan ağaclarından ət kötüyü, araba topu, boyunduruq, qolavan, daha keçmişlərdə xış düzəldirmişlər. Dağdağan ulu ocaq-pir sayılır, ona and içir, nəzir deyirdilər. Möhkəm ağacdı, qol-qanadı filə bənzəyirdi. Bircə saplağından sallaş, səni saxlasın. Dağdağana dua yazdırır körpənin yaxasından asır, biləyinə bağlayırdılar.

Kişi keçdi evin qənşərinə. O, tikdiyi evlə birgə həyatindəki ağaclarla öyunür, onların qədrini bilirdi. Ev indi tikilsə də, həyatdə otuz-qırx ilin yetirmələri vardi. Həmərsün, yemişan qədimlik, saflıq timsaliydi və elə bil çöllərdə, ucsuz-bucaqsız torpağın üzərindəki asudəliyi bu bitkilər buraya, kişinin kiçik həyatınə də gətirib, onu genişləndirmişdilər.

Həyatindəki bütün ağacları işgalçılar mişarla kəsmişdilər. Kişi əyilib kötüklərə baxdı. Kəsilmiş yerlərdə işıqla işləyən mişar izləri, mişar dişlərinin yeri sezildirdi.

Həyatın ortasında ucalan iri qozun qol-qanadı az qalırdı üst qatın pəncərəsindən içəri otağa girsin...

Yenicə başa gəlməkdə olan evin taxtapuşunu, alt-üst bütün pəncərələri çıxarmış, götürmüştülər. Hələ Bakıda eşitmişdi, ermənilər işğal etdikləri yaşayış yerlərində, şəhərlərdə, kəndlərdə evlərin üstünü, taxtapuşları söküb aparıblar. Taxtapuş sökmək işini onlar vertolyotla görürmüşlər. “Nərildəyən circıramalar enirmiş evlərin üstünə, taxtapuşu özünə bağlayıb, qalxır, dartıb qoparır, caynağında aparırmış.

Xeyli aralıdaykən, kişi duyanda onun da evinin taxtapuşunu söküblər...nə vaysındı, nə yanıb-yaxıldı. Ürəyində bir inanılmaz təsəlli baş qaldırdı.

Qaçqınlıqdan bəri paytaxtin az qala yarısı rayonlular, qarabaqlılardı. Halbuki o vaxt, tələbəliyə başlayanda Bakı vağzalına çatanda, vaqondan düşəndə qalırdın haraya üz tutasan. Çamadanı qoymağə, bircə gün gecələməyə yer—düşərgə yoxdu. Qəribdən-qərib sanırdı özünü. Elə ki, qatar Bakı vağzalına çatıb dayandı, yeniyetməni ağlamaq tuturdu... Yaşlandıqca kişi şəhərdən daha artıq soyuyur, əl üzürdü. “Belə də ev olar? hər şey şərik, ortaq. Bütün bu dolaşıqlıq, tərkiləşmə sənin müstəqilliyini alır, asılı hala salır səni, özcə evinin içində. Kişinin öz həyatı, evi olar. Açıdı darvazasını, girdi evə, hə, buranın yiyesi,

ağası sənsən! Səndən savayı heç kim. Görünür hər bir ağac, bitki, bir tala torpaq, nə varsa hamısı ancaq səmındır. Sən özün də özünləsən!”

Sovet İttifaqı dağlımış, kənddə, şəhərlərdə yeni-yeni evlər, imarətlər tikilməyə başlamışdı. Kişiinin kənddə yurd salmaq, ev tikmək istəyi gerçəkləşmişdi. Şəhərdə yaşayan, əslən kənddən, əyalətdən olan bir çox ziyalı, imkanlı doğma yerlərdə ev tikməyə həvəsimiş, başlamışdilar yurd salmağa.

İyirmi ildi, hələ sovet vaxtı bu kişiyyə doğma yerdə, çaylağın o tayı, Mirzəcanlı torpağında həyətyanı vermişdilər. İmkani olmur, qərara gələ bilmir, onun həyətyanısı, bir parça torpaq oradaca yetim təki qalırdı.

Bir yay kişi doğma yurda gerçək bir həvəs, niyyətlə gəldi. İyirmi ildən bəri boş qalmış, nisgilli yeri dolandı, gəzib baxdı. Oradaca onun ev tikmək istəyi dirçəldi. Kişini bir iş yubandırdı. Bura, bu yer, həndəvər bütün qohum-əqrəba, bacısılə, övrətgilin də ata mülkünə yaxın, şəhərə bitişikdi. Bu kişi seyrəklik, kənddə də ucqar axtarırdı. Anası hərdən onun təklənməyindən yana deyirdi: “Sən tənhaliq, yalqızlıq axtarırsan. Təklidən adamın bağlı çatlar!”

Kişiinin yalqızlıq keçirdi könlündən. Şəhər civarında belə bir yer vardi: Yal Balacanın yurdu. Ora şəhərin söykəndiyi Həsənlı yamacında tək, yalqız bir məskəndi. Onun yiyləri də qocalmışdı, aralı yaşayışa son verib, el-obaya yanaşmaq istəyirmişlər. Onlar kişi ilə yurdlarını dəyişməyə razılıq verdilər. Kişi bir gün dostu, icrakom sədri köməkçisi ilə yollandı oraya. Dostunun torpaq, ev-mülk işində başı işləyirdi. Gəldilər, onun maşınınında çıxdılar Yal Balacanın yamacına. Onları ev yiyləri xoş qarşılıdı, nədən yana gəldiklərini bilir, onları gözləyirdilər. Gəzdilər, dolandılar. Mülk köhnə idi, üstünün taxtəpuşu dəmir olsa da, artıq çürüməyə üz qoymuşdu, ev də iki otaqdı, kişi buraya gəlsə, şübhəsiz, söküb təzəsini tikməliydi. O, yaşılmış mənzildə yaşamağı özünə sığışdırırdı. Büsbütün təzə, yalnız özünün ayağı dəyən ev quracaqdı...

Onu ev yox, həyat, onun sakit, yalqızlıqda olmayı çəkirdi. Kişi həyatın ayağına doğru getdi, yubandı, dostunun da oraya gəlməyini gözlədi.

Həyatın ayağında, bir parça yerdə bir neçə daş dikəlmışdi. Kəsmə, yonulmuş daş deyildi, amma, beləcə dik dayanmışdilar. Buradaca aydınlaşdı ki, olulərini ev yiyləri buradaca, həyatdə basdırırlar. Bunlar mərhumların başdaşıdır.

Bununla da kişi Yaldaki yurddan gözünü bilmərrə yığıdı. O, diriykən qəbiristan sakını olmaq istəmədi.

Eşidib bilən, ərki çatan qohum-qardaş onu qandırdı. Qonşuluqda qançəkənlərin olmayı yaxşıdır. Bir dərdin-odun olsa, dadına çatarlar. Yalqızlıqda olərsən, neçə gün ortaliqda qalar, soraq tutan olmaz.

Kişinin könlündən bir yer də keçmişdi.

Bizimkilər İranla birlikdə Xudafərində su elektrik stansiyası tikirdilər. Bu da Naxçıvanda tikiləndəndi, amma ondan xeyli güclü olacaqdı. Kişi Arazüstəki tikinti ilə maraqlanır, hər dəfə rayona gedəndə Xudafərinə, Qumlağa baş çəkir, işin gedişini izləyirdi. Araz üstə qədim Xudafərin körpülərindən başqa yeni körpülər salmışdı, o tay-bu tay bu yeni körpü ilə bağlanırdı. Yeni körpü, əlbəttə, qədim körpülərin memarlığından, gözəlliyindən uzaqdı, amma tikintidə yaxşıca əllərində tuturdu. Köhnə körpülərdən maşın keçmirdi, avadanlıq, get-gəl bu yenilərlə görülürdü. Geniş, möhkəmdi. Burada, Arazbasarda da bir neçə kənd yeni yaranacaq dənizin altda qalasıydı.

Tikinti ərazisində bir təpə vardı. Diri dağın, o tay dağların önungdə bu təpə xirdaca görünən də, Goyən düzənliliyindən ötrü yüksəklilikdi. Təpənin üstündə bir tək ev vardı. Tikinti tresti orada yerləşirdi. Müəllim trestin başçısı ilə oraya çıxdı. Təpə üstdən Diri dağ, o tay-bu tay torpaqlar açıq görünür, ətrafin mənzərəsi açılırdı. Bütün bu aranı alası dənizin hüdudlarını hələ dəniz yoxkən, buradan yozmaq, göz önungə gətirmək olurdu. Kişi trest rəisinə üz tutub, ona söylədi: "Tarixi bir iş başlamışınız. Mən istərdim yaranacaq Araz dənizinin sahilində, bax, həmincə təpənin üstdə evim olsun, orada yaşayım. İnşallah, elektrik stansiyasını tikib başa gətirəndən sonra təpə üstündə qalan evi satarsınız mənə.

Trest rəisi müəllimin istəyini bəyəndi və oradaca ona "hə" verdi...

Erməni hücumları başladı, Qarabağın bir çox yerləri təki, Arazbar da həmlə, işgal qeyli - qalına tuş gəldi. Ermənilər İranla ortaq tikdiyimiz stansiyanın özülünü, körpüləri atəşə tutdular. Daha sonrakı hücumlarda Arazqırığını tutan yağılar Araz üstdə yarımcıq qalmış stansiyaya da yiyləndilər. İşgal edildi ora. Araz üstə təpədəki ev keçdi ermənilərin ixtiyarına. Təkcə bu balaca evmi? Arazbarı işgal etdikdən sonra ermənilər İranla danışdırılar və Azərbaycanla Azərbaycan torpağında tikilən böyük elektrik stansiyasını İran indi Ermənistanla tikməyə, birgə inşa edib, başa gətirməyə qol qoydu. Bu da olsun müsəlmanlığın təəssübünü çəkən İranın qardaş dediyi Azərbaycanla həmrəyliyi!

Beləliklə, müəllimin Diri dağ, Araz üstə ev arzusu da gözündə qaldı...

Kişi müharibədən çəkinmədiyini, ermənilərin heç nəyə nail ola bilməyəcəyini çoxlarına qandırsın deyə, həm də əhalini, el-obanı inama gətirmək, şəkk-şübhədən qurtarmaqdan ötrü doğma yurdda evinin özülünü qoydu.

İllərdən bəri hənirsiz qalmış yurdda iş başladı, ilk maşınlar oraya yol aldı. Kişinin yerinə tikinti avadanlığı daşınmağa başlandı.

“Müəllim tikməyə başlayıb!”—bircə bu söz kişini qanadlandırb iyirmi illik nəhsdən çıxardı. Kişi bu yerdə aza yüz kərə yüz ev tikib sökmüşdü. İş nağıldan, gumandan qurtulub, gerçəkləşdi.

Bu yerdə daş mədəni-karyer yoxdu, birini açmaqda idilər, amma güclü işləmirdi. Ev tikənlər başlıcası Veysəlli də qayaları omunalla partladır, qaya parçalarını daşıyb, dərdivar qoyurdular. Bir də çaylaq daşı vardi. Şəhərin başından girib ayağından çıxan çaylaqla yaz-payız sellər çəgləyib gəlirdi. Ziyaratdan baş alıb, enişlərə gurlayan sel sovuşandan sonra yataqda xeyli daş-qaya qalırdı. Qum-çinqlə çaylağın arasına dolurdu. Gur sellər yuxarlardan qabağına qatıb, çaxnaşdırıcı çıxnaşdırıcı gətirdiyi qaya parçalarını, daşları burada buraxırdı. Bəzən bağ-bostana, əkin-biçinə ziyan da vuran sel bu işiylə qüdrətli bir qurucu olaraq, elin əlindən tutur, alqış da qazanırdı.

Özüboşaldan iri təhnəli yük maşınları kuzovunu “çaylaq daşı,” ondan savayı həm də partladıb, qoparılmış Veysəlli qayaları ilə doldurub, müəllimin yurduna daşımığa başlıdıqda, daha kimsənin, eləcə də kişinin özünün heç bir şübhəsi qalmadı, o, ev tikir, özül qoyur...

Bu daşlar sel çaxnaşmasında çox toqquşub, vuruşub çarpılıblar. Qoy, bu kişinin yurdunda, onun hörgüsündə dincəlsinlər.

İş üstündə kişi özü, övrəti idi, oğlanları, qızı da gəlmisdilər, həm də yayı doğma yurdda istirahət etsinlər. Hər gün hər biri öz evlərinin tikintisinə baş çəkir, bir işə yarınmaq istəyirdilər.

Bacısığillə daha yaxındılar, bir ev araları vardi. Bacısı hərdən qardaşı evində çalışan fəhlələrə yemək, çay-çörək gətirirdi. Qonşular hamısı müəllimin evinin tikilməyilə maraqlanırdılar. Belə bir insanla qonşu olacaqalarına məmənundular, başucalığıydı. Tikinti işindən bu kişidən yüz kərə səriştəli dostu başa saldı ki, divarlar yerli daşdan olsun. Çaylaq daşı doğrudan da möhkəm, dözümlüdür. Sən istədiyin təki. Amma divarların tillərini, qənsər yerləri kəsmə, mədən daşıyla hördür. Kobud görünməsin.

Elə də hördülər, qaldırdılar divarları.

Üç otaq altda, üç üstdə. Alt bir qədər alçaqdı, gərək başını əyib içəri girəydin.

Hər daş qoyulduqca, divarlar qalxdıqca kişinin içində eşikdəkinə uyar bir tikinti gedir, bundan o, daş ağırlığı yox, qanad yüngüllüyü duyur, uçmaq istəyirdi.

Ən vacibi taxtapusdu. Dəmir işi çətindi. Çətin tapılır, satışda az olurdu. İttihamçı yox, bu yerdə daha çox qurucu kimi tanınmış, kişiyə onun evini tikilişində daha mərhəmləşmiş prokuror dəmirin tapılmasına ona köməklik göstərdi. Pulu, əlbəttə, taxtapus yiyəsindən

olmaqla. Onsuz da kişi, birinci daş qoyulandan qət etmişdi: Bu yurd halallıqla özüllənməli, başa gətirilməlidir...

Kişinin dünyada ən çox xoşuna gələn şəhər Parisdi. Oranı Avropanın, dünyanın baş şəhəri, paytaxtı sanırdı. Bu şəhərin baş küçəsi “Yelisey çölləri”ydi. “Zəfər tağı” nadək uzanan küçə bütün səkkiz-doqquz mərtəbə evlərdi. Elə zərif, yüngül görünürdü bu evlər, elə bil daşdan yox, minadan, sədəfdən tikilmişdi. Bizimki təki iri, kobud balkonlar yoxdu orada, eyvanları evlərin yaxasına elə bil qara tirmədən hörmüdürlər. Üstü çox da hündür olmayan taxtapusu. Taxtapuslarda pəncərə—gözlər sezilirdi. Oraya “monsard” deyirdi fransızlar, damlarda da yaşayırdılar.

Kişi ustası başa salmışdı: onun evinin taxtapusu yaşamağa yararlı tikilməlidir. “Mən orada çalışacağam. Ora mənim iş otağım, kitabxanam olacaq. Elə qur ki, taxtapus işiqli, rahat olsun”.

Taxtapus mülkün yarasıdır. Kişini kişiyə papaq bənzədir, qeyrət timsalıdır. Evi də taxtapus möhtəşəm göstərir. Taxtapuslara keçmişdə göyərçin, quş şəkli də kəsdirib qoyurdular. Kişinin də könlündən keçmişdi ki, bəlkə, o da eləcə həmin bu ağ dəmirdən bir qəşəng quş düzəldirib, qondursun oraya. Bu, gözqaytarmaq üçündü, rəmzdidi. Ara-sıra rayon mərkəzini raket atəsinə tutan ermənilər axır vaxtlar havadan atəşləri artırılmışdır.

Həmincə qrad gurultusu altında usta Mədədin dəmir mixlayan çəkici bir həftə danqıldı. Qradın dəyməyindən artıq, qopardığı viyılıt, səda, vahimə törədir. Deyirsən budur, bu an düşəcək evin üstünə, bizim başımıza. Bu gurultu altında dəmir vuran ustasının çəkicinin qopardığı səslər təsəlli, toxdaqlıq gətirirdi.

Ev yiyesinin istəyincə “monsard” tikən usta bir gün şəhərə son mərmi düşəndə, son çəkici vurub endi yeni tikilən evin həyatınə.

Evin taxtapusu güzgü təki şövq verirdi.

Ermənilərin nişangahda saxladığı internat məktəb—hərbi qərargah kişinin başa gətirməkdə olduğu yurda yaxın olsa da, erməni raketçiləri kişinin tikintisini vurmur, başa gəlməmiş hədəfi yox, onun bəlkə bütövləşməyini güdürdülər, onda dağışınlar.

Sakitlikdi, iki-üç yerdə dağıntı törədəndən sonra ermənilər qrad atəsinə ara vermiş, şəhər səngimişdi.

Kişinin qulaqlarında hələ də cingildəyən raket atəsi, yoxsa yeni evin üstünə dəmir döşəyən çəkicdən qopan səda idi?

Təhlükə bütün sovuşmasa da, kişi aşağıdan, həyətdən bir xeyli taxtapuşa baxıb, dedi: “Çıxaq görək, bizim “monsard” nə kökdədir”.

Usta tezcə yiğişib getmişdi. Kişidən özgə həndəvərdə kimsə yoxdu. Raket atəsi başlayandan hamı, hər kəs çəkilmişdi örtülü yerə, daldanacağa.

Başa gəlməkdə olan alt-üst evdə aşağıdan yuxarı, birdən ikinci qata çıxmaq çətin işdi. Pilləkan yarımcıqdı, onu alt qatın hörgüsünə qoymuşdular, üst qata çatmamışdı. Oradan yuxarı həyətdəki köhnə ağac nərdivanı uzatmışdilar.

İndi onun “monsard”ı görmək istəyi nərdivanlı daş pilləkəni qalxmaq çətinliyini üstələdi. Qalxdı, keçdi üst qata. Açıq eyvanda nərdivanı dik qoyub, dirədi taxtапuşa, giriş bacasına. Nərdivanla qalxb əllərini uzatdı taxtapanşun döşəməsinə, girişin yanlarına. Əl qoyub, ağırlığını salmaqla taxtapanşun döşəməsi tərpəndi, yatdı aşağı. Kişi usta Məddədin qoyduğu girişdən çətinliklə keçdi. O, elə də yoğun deyildi, bu baca ona darlıq etsin. Ariqdi, bununla belə taxtapanşun girişindən sürtünərək keçdi, az qaldı dərisi soyulsun.

Qalxdı, dayandı giriş üstə. İçəri torandı, ustanın qoyduğu baca-pəncərə xırda idi, oradan işiq düşmürdü. Əl atıb yapışdı yaxındakı dayaqdan. Dayaq, əlin toxunmağı ilə əsdi. Daha sonra o biri dayağ toxundu. O da mafraq, boşdu, bərkə salsa qopacaqdi...

Kişi başladı taxtapanşun içini gəzməyə. Nə isə başına toxundu. Dikəlmək istəyəndə elə bil təpəsini deşdilər. Usta dəmiri talvara bərkitməkdən ötrü vurduğu mismarın heç birinin ucunu qatlamaşdı. Özünü unudub, arxayınca dikəlsən, iri mixların neşər təki şış ucu başına batacaqdi.

Burada nəinki iş otağı düzəldib çalışmaq olardı, adamın olan-qalan həvəsi də sönər, qalardı can hayına.

Ermənilərin atlığı raketlər evdən xeyli aralı düşmüş, deyəsən taxtapanş vuran ustaya məne olmaq istəməmişdilər. Heç dəyməsin, raket yaxından ötsə, mafraq taxtapanşu uçurardı.

Burada hər şey ev yiyəsinin istəyi əksinə başa gətirilmişdi.

Kişi adlı-sanlı ustani ürəyindəsə qınamadı, söymədi. Onu qrad ularsı, raket zərbələri təntitmiş, karixdirmişdi...

Kişi “monsard” diləyindən əl üzüb, yönəldi çıxsın, düşsün.

Endi kişi, bu dəfə ağac nərdivanı ayaq altına qoymadı. Hoppanı daş pilləkənin başına.

“Allah köməyin olsun, Mədəd! Bəs adam adamın istəyini belə gözündə qoyar?!”

Keçib əyləşdi ustaların düzəldiyi iş masasının yanında, kör-kötük üstə. Ayırd etmək istəyirdi: taxtapuşun bu kökə düşməyi ermənilərin top-raket atışındənmi, yoxsa ustanın başarıqsızlığından mı?

Oturub eşikdə düşünürdü: "Monsard səhvini düzəltmək olardımı?"

Bacısı gəldi, gördü qardaşının qanı qaradır. Onun son bombardmanın vurduğu ziyandan sorağı vardı. Allah eləməmiş, qardaşının yenicə başa gəlməkdə olan mülkünə xətər yetməmişdi? Şəhərdə kimə nə olub, kim yaralanıb, hara yanıb, uçub, bunları bilirdi bacısı.

Həyətə xeyli xəzəl tökülmüş, bildirki bu ilkinə qarışmışdı. Bacısı yaxindaca gəzinir, ayağının—çəkməsinin ucu ilə xəzəl eşir, əyilir, nə isə götürürdü quru yarpaqların altından. Sonda yaxınlaşıb, ovcunda saxladığı iki qozu, qabiqdan çıxmış cibriq cövüzü əldəqayırma masanın qırığına qoydu. Həyətdəki qoz ağacları cirpılmışdı, onları kim cirpir, barınırdı. Bilmirdi kişi. Həyətin bir açarını bacısına vermişdi Bakıya gedəndə. Hətta qozlar cirpilmiş olsa da, həyətə tökülnə, xəzəl altında gizlənib qalanıvardı. Bacısı axtarır, tapır, yurd yiyesinə onun öz bağçasından baxış verirdi...

—Əshi, ondan ötrü qanını qaraltma! Nə var ustanın əlində, düzəldərlər! —deyib toxdaqlıq verdi.

Kişi baxdı bacısının ona verdiyi cövüzə, girdə cövüz göy qabiq-cibriqdan çıxmışdı. Kişi başqa bir dostu, psixoloq alimin axır görüşlərində dediyini xatırladı: "Qoza diqqət edin! Eynilə insan beyninə bənzəyir. Cövüzdəki qırışlar beynin qabığındaki qırışları andırır. Cövüz kəllə modelidir!"

Evin üst yanından məhləarası yolla bir dəstə qız ötürdü. Qardaşının qızlara baxdığını görüb, bacısı bildirdi:

—Bunlar mənim qızlarımdır!...

—Necə yəni?

—Görməmisən Xalça Birliyini? Burada, sənincə yaxınlığında dərə. Çoxu kənddən gəlir. Balyand, Qaracallı, Süleymanlı qızlarıdır. Gəlib burada xalça toxuyurdular. Səhər işə gələndə, axşam işdən gedəndə burdan ötürülər. Sən indiyədək onları görməmisən?

Kişinin xalçaya, xalça işinə böyük həvəsi, marağdı. Bunu bacısı bilirdi. Buradaca kişi bacısından soruşdu:

—Mənim aşağıda, Şükürbəylidə məktəb direktoru işlədiyim yadındadır mı?

—Niyə yadımda deyil. Dünən-srağagün deyildimi?

—Hə, bax onda, mənimlə tanış olan ferma müdirindən xahiş etmişdim havaxt Gəyənə getsə, bir kərə məni də aparsın. Gəyən bizim yerin qədim yurdlarındandır. Bütün el-əbanın, kolxoz-sovxozenin heyvanı orada qışlayırdı. Eşitməmişdim, görməmişdim. Məni qədim babalarımızın yaşam tərzini saxlayan bir yerin, ulu bir məskənin indisi çəkir, cəlb edirdi.

Bir səhər ferma müdirinin maşını dayandı məktəbin həyətində, ferma müdiri özü gəlmişdi. Söylədi: getmək istəyirdin Gəyənə. Gedirsənsə, gedək!

Qoşuldum ona, yola düşdük. Otuz kilometrə qədər yoldu. Diri dağdan başlayıb, Topçaqdan keçib, Zəngilan, Qubadlı ərazisindən geniş öruşlər, otlqlar, yataqlardır. Bir xeyli gedəndən sonra o, maşını bir yerdə saxladı. Düşdük. Öruşlər, yovşanlıqdır. Nə bir insan, çoban-çoluq gözə dəyirdi, nə qoyun-quzu. Ferma müdiri qabağa düşüb gedirdi, danışmirdi, mən də onun ardınca...

Bu sayaq xeyli getdik. Nə mən soruştum, nə o dilləndi. Bir də gördüm ferma müdiri məndən irəlidə getdiyi halda, birdən-birə yox oldu. Qaldım tək. Getdim bir az qabağa. onun itdiyi yerdə gördüm ayaq altından bir lağım açıldı. Torpaq pillərlə endim mən də.

Elə bil yeraltı dünyaya düşdük... Bir də gördüm, bu zülmət içindən sanki günəş doğdu. Gözlərim qamaşdı, al-yaşıl rənglər parladı...

Demə, ferma müdiri bir qazmaya gətiribmiş məni. Bura bizim əcdadımızın yaşadığı yeraltı binəymış. İş bunda idi ki, içəridə işıq yanındı, yanmırı bilmirəm, amma yerin altı üstdən işiqli, guşaddı. Qazmada hana qurulmuşdu. Hana arxasında bir qız əyləşmişdi. Misilsiz bir tərəkəmə gözəli. Qaranlıq daxmaya onun çöhrəsindən işıq düşürdü. Qızın qarşısındaki hanada başa çatmaqda olan bir “Üç gül” gəbə idi. Hanadan asılmış əlvan yuvaqlar, gəbədəki güllər, naxışlarla bu qız elə uyuşmuşdu, onları ayırmak çətindi... O, bizim gəlişimizdən soraq tutmuşdumu? Bütün diqqəti qarşısında əyləşdiyi hanada, xalçanın gölündə-gülündə idi...

Gəyəndə gördüyümü uzun müddət unuda bilmədim. Orada, Bakıda da dönə-dönə gözümüzün önünə gəlir, könlümdən bir istək keçirdi. Büsbütün təbii olan bu qızla...adam evlənə idi...

Müəllimin xalça barədə sonrakı söhbəti Xalça Birliyinin müdiriyələ oldu. O da məhlədə, görünür, hər gün müəllimin evinin böyründən keçib gedirdi. Qanacaqlı oğlandı, müəllimlə qarşılaşanda ayaq saxlayır, salam verirdi. O da, xalçaçı qızlar da müəllimin illərdən bəri boş qalmış yurdunda başlamış quruculuğa sevinirdilər.

Mirzəcanlı zəmilərində biçin başlamışdı. Qurban təpəsi, dəmyədə kombaynlar nərildəməkdə idi.

Müəllim üz tutub getdi kolxoz idarəsinə. Bacısının müdir olduğu rayon toxumçuluq şöbəsi orada, kolxoz idarəsiylə bir evdə yerləşirdi.

Biçilmiş taxil “KamAZ” larla daşınır, gətirib tökülürdü kolxoz idarəsinin qabağındakı meydançaya.

Kişi girdi torpaq döşəməli dəhlizə. Solda, şotur qapı üstündə “Toxumçuluq idarəsi” yazılmışdı. Kişi bacısının əl xəttini tanıdı. Yönəldi oraya, qapını açıb girdi. Birotalı yoxsul idarədə başçı yerində əyləşmiş, oturub düşünən, kimlərisə, toxumluq gətirənlərimi gözləyən bacısı—müdir yerlə-göycə sevindi. Cəld qalxıb onu qarşılıdı. Bütün başqa fikri-zikri də yox oldu.

Otaqda bir termostat, bir neçə bitki cürcəmiş qutu, köhnə dolab, xırda-böyük çəki, tərəzilərdi. Bir də nimdaş şifoner vardı, qabağında boyaboy, novrağı çıxdan sovulmuş güzgü. Bacısı da elə bir qardaşla yanaşı, onun gözüylə öz iş yerinə göz gəzdirdi və gileyəndi:

—Toxum bütün əkinin canıdır. Məhsuldarlığın əsası toxumla qoyulur. Saf, yaxşı toxum olsa, istənilən məhsulu götürə bilərsən. Bizimkilər toxumçuluğa lazımı qayğı göstərmir, diqqət yetirmirlər. Bizim icazəmiz olmadan, biz baxmadan bir kənd, bircə təsərrüfat torpağa bircə dən səpməməlidir. Dirrikdən, bostandan tutmuş taxıladək. Amma kimdir ona baxan! Nə gəldi, necə gəldi səpirlər. Ona görə də xəstəlik düşür, məhsuldarlıq aşağı enir. Ermənilərin ümumi anbarından götürülmüş taxıl bizim toxumluqdan təmiz olur...

Qardaş döşəmə taxtaları enib-qalxan kiçik otaqda gəzir, toxumçuluq idarəsinin hali, işiyə tanış olurdu. Onu şifonerin içərisi cəlb edirdi. Şiri tökülmüş iri güzgündən arxada, içəridə bir xeyli geyim asılmışdı. Hamısı da qız-gəlin üst geyimiyydi. Kişi heyrətləndi. Bunlar doğrudanmı bacısının əyin-başıydı. O, niyə evi buradaca olduğu, yaxında yaşadığı halda libasını idarədə saxlayır, sıniq-sınıq şifonerdən asırı? Bacı, qardaşın nəyə baxdığını görüb, anlatdı:

—Hamısı xalçaçılıqda işləyən qızların geyimidir. Onlar hər gün iki kərə buraya, idarəyə, mənim otağıma gəlir, burada həmin o şotur güzgünü qabağında soyunub, iş paltarlarını geyinirlər. İşdən çıxanda da eşik libasını geyirlər. Bu mağmin güzgünü qabağında onlara tamaşa edəsən. Necə bəzənib düzənir, özlərinə tumar verir, siğallarırlar. Cavandılar də!.. Bilirəm, sən gəbəni çox sevirsən. Niyə oraya, xalçaçılığa getmirsən? Get, onların işinə bax. Sevinərlər. Sex müdürü bir qanacaqlı oğlandır...

—Nədən çəkinirsən? —az qalmışdı desin “Cavan da döyülsən, şübhələnərlər.” —Get, gir içəri, salam ver, tanış ol! Bəlkə bir köməyin dəyər. Maaşları çox aşağıdır...

Xalça Birliyinin bəri başdan ikilaylı, böyük qapısı vardı, bir qədər aralı saxlanmışdı. Kişi açıq qapıdan girməyi özünə siğışdırmayıb, istədi qızlardan biri ona qapı açsin. Bu, olmadı. Kişi aralı qapını bir qədər geniş açıb, girdi içəri.

Bu, böyük bir salondu, döşəməsi torpaq, divarların suvağı parça-parça qopmuşdu. Misgin mənzərə içində bir möcüzəvari aləm canlanmışdı.

Kişi Gəyəni, orada, qazmada gördüyü yeniyetmə gözəli xatırladı. Burada, bu uzunsov salonda eləncik qızdan iyirmisi əyləşmişdi. Qoşa-qoşa, tək-tək kətildə oturub hana qarşısında çalışmaqda idilər. Çeşniyə baxır, ilmə çalır, arğac keçirir, kirgidləyir, həvələyirdilər. Kimi başa çıxməqda, xalçanı bitirməkdə, kimi də yenicə başlamaqda idi. Müəllimi görcək, hamısı duruxdu. Onun salamını xoşluqla, kimi səslənib həyəcanla aldı, utanıb sıxilan da oldu. Yeniyetmə xalçaçılar, müəllimə məktəbli çağlarından bir vaxt kəndlərdən gəlib, rayon mərkəzində onunla oxuyan qızları xatırlatdı.

Birliyin müdürü—oğlan gəldi. Kişini burada, onların iş yerində görməyinə məmnun oldu.

Kişi iki yandan qurulmuş hanaların arasıyla gəzinir, söyləyirdi:

—Xalçaçılıq bizim çox qədim sənətimizdir! —ucadan deyirdi qızlar da eşitsinlər.

—...Xalça bizim məişətimizdə, yaşayışımızda əvəzsiz yer tutur. Dünyada xalça sənətinin ən mahir bilicisi Lətif Kərimovdur. O, rəhmətə getdi. Xalça barədə sanballı, gözəl bir kitab yazıb... Lətif müəllimlə mən tanışdım. Deyim ki, o, Qalalı məhləsində bizim yaxın qonşumuz Füruzə xalanın doğmaca qardaşıdır! Füruxə xalanın uşaqlarının dilindən “Lətif dayı” adı düşmürdü. Mən onunla bir hüzr yerində tanış olmuşdum, şəxsən...

Ermənilər bizim bir çox variyətimiz təki, xalçalarımıza da yiyələnmək istəmişdilər. Onları Lətif dayı susdardı. Xalçanın hansı xalqın olduğunu göstərən əlamət—nişanə olur. Xalçaçı dilində belə naxışlara “baf” deyirlər. Göstərmüşdi Lətif Kərimov ermənilərə Azərbaycan xalçasının “baf” kodunu. Bəs erməninki hansıdır? Yoxdu, ermənilər heç vaxt xalça, gəbə toxumayıblar. Bu sənəti onlar bilmir, bacarmır. Palaz, hərdən də kilim toxuyur köşələr. Bu, asandı, ona bələddilər. Xalça-gəbə əsla! Başarmazlar.

Lətif Kərimov xalçaya baxcaq, onun hansı xalqın, hansı ölkənin olduğunu, hansı dövrə toxunduğunu oradaca ayırd edir, bilirdi. Hüzr yerində o, mənə söylədi. Onu xarici ölkələrə xalça sənətinə həsr olunmuş yiğincaqlara, məclislərə çağrırmışlar. Gedirmiş, bizim xalça sənətindən danışmış. Onun sözü mötəbərmiş. Bir kərə onu İtaliyaya çağrıblarmış. Orada, İtaliyada bir biznesmen xalça taciri ona orada, onun şirkətində qalmağı, iş təklif etmişdi, çox yüksək haqla. “Mənim işim nə olacaq?”—soruşmuşdu Lətif müəllim. Xalça biznesmeni ona bildirmişdi: “Mən dünyanın xalça bazarlarını gəzəcəm. Sən də mənimlə olacaqsan. Sərgilərdə, bazarlarda, xalça şirkətlərində baxacayıq mala,

xalçaya. Sən də baxacaqsan. Hansı dəyərli, qiymətli olsa, oradaca mənə bildirəcəksən... Bu olacaq sənin işin!"

Xalçaçılıq böyük elm sayılır. Bir xalça qırığı ilə ölkənin, millətin tarixini öyrənir, sənətin sərəni açırlar.

Bu söhbət onunla bitdi ki, kişi sonda bildirdi: "Lətif Kərimovun" Azərbaycan xalçası" kitabında bizim Cəbrayıl xalcasına geniş yer ayrılmışdır!"

Buradaca kişi, az qalmışdı rayonda eşitdiyi bir sözə də qayıtsın. O da bu idi ki, rayon daxili işlər şöbəsinin rəisi "omon" komandiri buradan başqa yerə dəyişilərkən, danışındılar iki farmaş xalça aparıb. Guya, onu bir vaxt tutduğumuz erməni kəndlərindən talayıb olmuşlar.

Söylədi kişi:

—Ermənilərdə əgər xalça varsa, olubsa, onu, şübhəsiz, azərbaycanlılardan almışlar. Ya da İrandan əldə ediblər.—“Omon” rəisinin apardığı gəbə - xalı kim bilir, hansı qana başa gəlmişdi.

Kişi əsla söyləmək istəmədiyini dila gətirdi:

—On səkkiz-iyirminci il, erməni-müsəlmən davasında, burada, bizim Cəbrayılda da möhkəm toqquşmalar olub, iki millət arasında. Ermənilər bizimkilərin xalçaya olan marağını bilir, çıxarıb bir neçə xalça, gəbə səribmişlər eşikdən, eyvandan. Mirzəcanlıdan iki kişi bundan xəbər tutub, gecəykən gediblər xalçaları götürsünlər. Oradaca xalça arxasında gizlənib, busan erməni hər ikisini güllə ilə vurub, öldürmişdə...

Bu əhvalatı müəllimə uşaqqən anası söyləmiş, xalça oğurluğuna gedən hər iki adamın adını da demişdi...

Kişi onların adını çəkməyib susdu.

Xalça barədə söhbətdən sonra kişi qızların dolanışığı, aylığı, alındıqlarıyla maraqlandı. Eşidib bildirdi: "Azdır. Cox azdır!"

— Sizin toxuduğunuz xalçalar xaricə, əcnəbi ölkələrə gedir, orada satılır. Valyutaya! Gəlirin bir qismini bu qızlara versələr, daha ürəkdən toxuyaqlar... Mən bu işlə maraqlanacam. Çalışacam qayğıyla yanaşınlar qızların əməyinə.

Xalça Birliyinin rəisi söylədi:

— Bizim qaldığımız, işlədiyimiz yer Mirzəcanlı kolxozunundur. Vaxtıla onların anbarı olub... Bizə söz veriblər. Yeddillik məktəbə təzə bina tikiblər, oraya köçəcək. Söz veriblər onların binasını versinlər bizim sexə. Xahiş edirəm, Siz də bu işə kömək edin.

Kişi söz verdi - Xalçaçılıq Birliyinin yeni evə köçməyindən ötrü əlindən gələni əsirgəməyəcək.

Ertəsi gün kişi əzəlcə öz həyatınə baş çəkdi. Kommunal idarədən suçular gəlmışdı. Onun həyatınə su çəkəcəkdilər. Sonra kişi yönəldi kolxoz idarəsi səmtə.

Qurban təpəsində taxıl biçilir, iri yük maşınları onu daşıyır, gətirib tökürdülər kolxoz idarəsinin qarşısındaki meydançaya. Dəmyə buğdasi gün-gündən eşikdəcə təpələnirdi. Bəs əgər bir yağış yağsa, leysan töksə, bu nar dənəsi buğdanın axırı necə olacaqdı... Elin çörəyi, bərəkəti...

Moskvadan gəlirdi, qatarla. Əksərən, bu yolu təyyarə ilə uçduğundan, yerüstü məskənləri, rus şəhər, kəndlərini yaxşı görə bilməmişdi. İstərdi rusların yaşayış yerlərini, meşələri, çölləri, dəmir yol dayanacaqlarını yaxından görüb tamaşa etsin.

Moskvadan xeyli aralanmışdilar. Qatarda, dəhlizin açıq pəncərəsindən keçib getdikləri yerlərə baxırdı. Tulada dayandı qatar. Kişi adını uşaqlıqdan bildiyi, türk sözünün oraya necə gəlib çıxdığına heyrətlənib, şəhərə, onun həndəvərinə baxmaqda idi. Vağzaldan bir qədər arxada bir dağ ucalırdı. Kişini təəccübləndirən o deyildi, çölləri, meşələri daha artıq olan Rusiyada, Moskva yaxınlığında dağ görmüşdü. Yox, onu çəşdirən bu dağın rəngiyidi. Qapqara, elə bil qır tiği, qurum təpəsiydi. Kişi bu rəngdə, bu boyada dağ görməmişdi. Həm də bu dağ Misir ehramını xatırladırdı o quruluşda, üçbucaq təkiyidi.

Kişi baxır yaxında bir kəs bulunmurdu ondan soruşsun, bu, nə dağdır. Bəlkə daş kömür, torf yiğiniydi...

Elektrovoz səslənib tərpəndi. Bunun burada səslənməyi, tərpənməyilə yaxınlıqda ucalan dağ da tərpəndi. Dağın köksü eşildi. Kişi güman etdi orada heç nə tərpənmir, adətən qatarda, vaqonda, hətta maşında gedərkən sən tərpənirsən, elə görünür yer də səninlə tərpənir, sənə qoşulub gedir. Kişi gözünü qara dağdan çəkmədi. Dağın döşü daha artıq eşildi, elə bil qaynadı, bütünlükdə söküldü dağ və qanadlanmağa başladı. Qapqara dağın sinəsi-döşü qızılı-sarıya çalıdı...

Demə, ora dağ yox... buğda tiğimiş. Biçilmiş buğdanı vağzal yaxınlığındaki meydana töküb, qalamışdilar. Taxıl yiğinini qapqara qarğalar bürüyübmüş, dənləyir, yeyirmişlər... Kişi bircə onu düşündü: “İlahi! Bir ölkədə bunca qarğıa olar?”

İndi budur, dağ ucalıqda olmasa da, Mirzəcanlı kolxozunun taxılı da çölə tökülüb təpələnirdi.

Taxılın yanında, kolxoż idarəsinin qabağında bir neçə kişi dayanıb götür-qoy edir, öcəşirdilər, Taxılçılıq briqadı, anbardar, sədrin özü. Xalça Birliyinin başçısı da onların arasında idi.

Buğda təpəsinin böyrünə bir çadır atmışdilar, yağış döşəsə, onu çəksinlər taxılın üstünə.

Müəllim yönəldi Xalça Birliyinə. Qapıdan gircək, çasdı. Xalçaçı qızlar büsbütün özgə görünüşdə idilər. Yenə əllər işləyir, ilmə çalır, girgidəyirdilər. Amma hamisinin ağız-burnu yaşmaqliydi. Baş-gözlərini yaylıqla, kəlağıyla bürümüşdülər. Kənd zənənləri, övrətlər yad kişidən yaşımanır, gizlənirdilər. Onun anası uzaq kənddən, eşikdən yad kişi gələndə yaylığının ucunu dodaqları arasına alıb yaşmaq vururdu. Bircə ermənidən yaşımanmırı bizim övrətlər.

Bəs cavanca, yeniyetmə qızlar günün bu günü, bu çağda kimdən yaşımanır, "gizlənirdilər?" Yoxsa kişinin gəlişindəndi bu? Yox, müəllim birinci kərə deyildi buraya, qızların yanına gəlirdi. Daha yad deyil, məhrəmdi.

Arxadan nərilti qopdu. Uğultu başladı, elə bil sel gurladı.

Kişi çönüb salonun gurultu qopan səmtinə baxdı.

"KamAZ" Qurban təpəsindən biçilmiş buğdanı gətirib indi buraya, Xalça Birliyinin yerləşdiyi, qabaqlar—keçmişdə kolxożun taxıl anbarı olmuş binanın arxasına boşaldırdı. Qaraqlıçığ buğda sel təki gurlayıb axırdı. Aranı kəsməkdən ötrü bir lövhə qoymuşdular. Taxıl basıb əymişdi onu. Yük maşınının gurultu ilə boşaltdığı taxıl hellənirdi evin hanaxana bölümünü, qızların üstünü. Anbarı toz-duman bürümüşdü. Taxıl ələntisi dolurdu içəri. Xalçaçı qızlar buna görə yaşımanmış, baş-gözlərini örtmüştülər. Taxıl tozu onların ağız-burnuna dolur, boğazlarına tixanırdı...

Doxsan ikinci ilin payızından başlayaraq, ermənilər Qarabağın cənub rayonlarına qrad, raket yağıdırmağa başladılar. Bizim qrad qurğumuz Xubyarlı altında saxlanırdı. Müəllim bir kərə oraya baş çəkdi. Qrad qurğusunun başçısı fiziqa müəllimiyydi. O, kişini inandırmağa çalışdı: "Ermənilər onları qrad atəşinə tutsalar, biz Hadrutu göz qırpmında məhv edib, Stepanakerti dağidakayıq!"

Nə onda, nə sonralar bizim qradlar nə Hadruta, nə Xankəndi-Stepanakertə düz-əməlli atəş aça bilmədilər. Əksinə, Banazura, Daşbaşıya gedən hərbi dəstələrimizi öz təyyarələrimiz, topçularımız atəşə tutdu.

İnanılmaz işlər baş verdi. Əhalidən bütün silahları ucdantutma yiğdilar. Qumbara, avtomat, nə vardısa aldılar, bircə quşatansa qoymadılar qalsın. Tanklarla, PDM-lərlə üstümüzə gələn amansız, alçaq yağı önündə milləti əliyalın qoydular.

Bir gecə, zülmət qaranlıqda müəllim həndəvərdə erməni yaraqlılarının olacağına məhəl qoymayıb, gedib çıxdı Banazur kəndinə. Onda Hadrutun bu kəndi on altı erməni kəndiyə birgə bizim əlimizdə idi. Tutmuşduq oraları. O kəndlərdə Ermənistandan qovulmuş öz əhalimiz yerləşdirilmişdi. Qatı qaranlıq basmışdı kəndi. Bircə işıq, közərti sizmirdi. Müəllim güclə seçdi; arvad-uşaq, qucağı körpəli gəlinlər gecənin o vaxtı eşiye çıxmış, durmuşdular həyatın kandarında.

Müəllim yurd-yuvasından zorla köçürülmüş elə başçılıq edən adamla görüşdü. Cavan olsa da, görüb-götürmiş, ağsaqqal əvəzi bir insandi. O, müəllimə anlatdı: "Kənddə bircə təklülə tüsəng qalıb. Nə ki silahımızvardı, hamisini aldılar. Bizi qoydular düşmən qabağında əliboş. Erməni gəlsə, bütün el-obanı, arvad-uşağı qırıb tökəcək. Bize ayrı kömək gərək deyil. Silah versinlər, yarağımız olsun. Qıraqdan heç bir kömək ummadan özümüz erməninin öhdəsindən gələrik!"

Bunlar, Ermənistandan çıxarılmış azərbaycanlılar, erməni xislətinə yaxşı bələddilər. Daşnak-köşələrin həmləsini dəf edər, onları cəhənnəmə göndərərdilər. Hayif alardılar ermənidən, bunların başına açdıqları qanlı oyunlardan yana... Onlara silah vermədilər. Olanı da yiğdilar. Düşmən qabğında özümüz özümüzü tərksilah etdik.

Gecənin qaranlığında, körpədən-böyüyə erməni kəndində məskən salmış el hər saat, hər an düşmənin cumacığını gözləyirdi.

Bu da azmiş. Qarabağda yerlilərdən könüllü özünümüdafıə batalyonları yaranmışdı, hər rayonun, bölgənin belə yaraqlı dəstəsi vardı. Ermənilər nizami qoşundan artıq, könüllü dəstələrdən qorxur, çəkinirdilər. Bunlar yerliyidilər, doğma torpağı daha ürəkdən sevirdilər. Öz evlərinincə keşiyində dayanmışdilar. Ermənilər onlarla qarşılaşmaq istəməzdilər. Yol-yolağa, dağlara, keçidlərə bu sivil döyüşçülər daha yaxşı bələddilər. Erməniylə də birinci kərə deyildi üzləşirdilər. Yiyəsi, bağçası olsa, təkcə Ağdam Stepanakertin öhdəsindən gələr, Hadrutu, Martuni-Ağdərəni hop götürərdi...

Belə olmadı. Könüllü özünümüdafıə dəstələri də hansı ağıllının rəyi, və bəlkə erməni fitnəsiylə yox edildi.

Onların silahını, avtomatları alıb buraxdılar özbaşına: Gedin!

Bütün bunlar o halda baş verirdi erməni hücumu gündən-günə güclənir, bütünlükdə Qarabağın, onun cənub rayonlarının, Arazbarın taleyi dolaşındı.

Üstündən yeddi il keçsə də, bu ağılsız göstərişləri kimin verdiyi indiyidək aydınlaşmamış, satqın, xain ifşa edilməmişdi.

Bakıdan, Gəncədən Qarabağa göndərilmiş hərbi qüvvə mövqeləri tərk etməkdə, nizami ordumuz döyüş mövqelərini buraxıb çəkilməkdə idi. Şayiyələr artmışdı. Kimin yuxarılara yaxın adımı vardi, söz yayırıldı: “Ermənilər iki-üç günə bura gələcək, alacaqlar rayonu”. “Özümüzükülər veriblər. Satıblar yerimizi, torpağımızı!”

Əhali yerindən tərpənmiş, üz qoymuşdu qaçmağa, döyüş cəbhə xəttindən uzaqlaşmağa.

Daha bir iş baş verdi. Ali Baş komandan cəbhədə otuz üç batalyonu ləğv etdi. Orada, döyüş mövqelərində canlı qüvvə çatışmadığı halda, bir əsgərə də ehtiyac olduğu məqamda birdən-birə döyüşə yararlı 33 batalyonu buraxmaq, ləğv etmək ağlaşıgmazdı. Guya bu batalyonlara inanmaq, bel bağlamaq olmazmış. Onlar Əlikram Hümbətovun adamları, əsgərləriymiş. Halbuki bir ağıllı adam, müdrik aqsaaqqal, Vətən sevgisini hər işdən üstün tutan komandır onları başa salar, qandırardı. Bir neçə azığını cəzalandırmaqla həmin batalyonları sarpıntıdan qurtarıb, döyüşə buraxmaq olardı... Əksinə, onların silahlarını alıb, özlərini də hərbi xidmətdən biryolluq qıraqlaşdırıldılar, xeylisi də həbs edildi.

Qoşun çəkilir, qaçıır, bizim rəhbərlik əhalini alınmaq qorxusu olan, atəş altında qalmış şəhərlərdən, kəndlərdən buraxmaq, köçürmək istəmirdi. Bakıdan cəbhə bölgələrinə xeyli ziyyəli göndərilmişdi. Bunlar yerliyilər. Gedib öz elini başa salmalyıdalar: “Qaçmasınlar. Bu gün-sabah böyük qüvvə gələcək. Düşməni qovacayıq.”

Bu niyyətlə göndərilmiş yerli ziyyahılar, buyruq qulları gəlib duruştular dəmiryol dayanacağı Mahmudluda. Bircə kəsi rayondan çıxmaga qoymur, kimin əlində düyünçə, bağlama görür, oradaca saxlayır, geri göndərildilər. Sözləri də bu olurdu: “Qaçırsan?! Torpağı, yurdunu qoyub hara gedirsən? Bu gün axşam, səhər tezdən bizə yeni qüvvələr gələcək. Tanklarımız yoldadır, gəlirlər, iki-üç saata çatarlar. Düşməni qovacaq, bircə qarış torpaq verməyəcəyik onlara. Şayiyəyə uymayın, arxayınca oturun yer-yurdunuzda, ev-eşiyinizdə”.

Bir hüquq müəllimi əhalini ayırsayaq dilə tutmuşdu: “Araz çayında ada var. Danışmışıq. Hamını oraya köçürəcəyik.” Guya, bu torpağın adamları bilmirdilər Arazda elə ada yoxdur, əlli min, altmış min insanı orada yeləşdirə idi.

Hökumət tapşırığını yerinə yetirən, əhalini qurtulmağa qoymayan ziyyahılardan birinin evi elə oradaca, dəmir yol dayanacağı olan kənddə imiş. Günorta gedirlər onun evinə çay içsinlər, dincəlsinlər. Bu adamın evində bircə stəkan qalmayıbmış. Hər şeyini dib - döhnədən yiğişdirib köçürübülmüş. Özü də millətin başına ağıl qoyurdu: “Qaçmayın. Doğma yurdunu tərk etməyin. Bizə böyük kömək gəlir Bakıdan. Yoldadırlar. Bu gecə, ya obaşdan çatacaq, düşməni geri oturdacayıq!”

Yoxsa, səhər-kənddən üstəlik, əhalini də girov vermək istəyirmişlər yağıya. Ziyyahıların bu gedisədə umacağı nə imiş? Bəlkə sövdələşmişdilər...

Füzuli, Cəbrayıl, Qubadlı getdi. Ağdam, Laçın ona qədər verilmişdi. Ermənilər Füzulinin Dördlər kəndi, Cəbrayıl-Dağ Tumasadək geniş bir miqyasda hücuma başlamışdilar. O günlərdi ki, müəllim Kamilin "Jiquli"ində Haramidan keçib Cəbrayyla üz qoymuşdu. Əhmədbəyli yaxınlığında idilər. Beyləqanda icra başçısı onlara bildirdi: "Qarabağa getmək olmaz! Ermənilər Dördyolayırıcıını vururlar."

Əhali baş alib tökülmüşdü enişə. Kimin əli nəyə çatmış, götürə bilərdi, tələsik yiğisib, dəhmərləmişdi qaçsin, canını qurtarsın, namusunu qorusun, anası, bacısı, körpə colma - cocuq azğın düşmən əlində qalmasın. Maşınla, atla, "KA-600" traktorla, yalnız əllə özlərini vurmuşdular Araza, orada yolu kəsmişdi. Odur ki, Mərcanlı, Maralyan səmtdən kim başarırdı, çayı keçib çıxırdı o taya—İrana.

Bizim qurulu evlərimizi, avadanlığımızı, bir zaman həsədlə baxdıqları mülklərimizi sonra ermənidən satın alan o taylı qardaşlarımız ölümündən qurtulmaq, düşməndən xilas olmaqdan ötrü özünü Araza çatdırmış, suya atılmış bu taylı qaçqınlara əl tutmuş, boğulan-batan arvad-uşağı Araz sularından çıxarmışdilar.

Onda bizim hökumət, dövlət başçıları əhalini qınamağa başlamışdı: "Qoyub qaçıdlar. Müqavimət göstərmədilər." Əliyalın qalmış el tanklarla, hərbi maşınlarla cumub gələn düşmənə necə müqavimət göstərə idi? Zəngilanı öyür, tərifləyirdi qəzetlər, televiziya, Başçılar Zəngilanı örnək göstərir, onların hələ də rayonu tərk etmədiklərini alqışlayırdılar.

Bu, Zəngilan əhalisinə olduqca baha başa gəldi. Onlar yubandılar. O vaxt rayonu tərk etməyə başladılar ki, Arazdan keçilər—yollar kəsildi. Özlərini Araza atan Zəngilan əhalisindən xeyli çay burulğanlarında boğulub, batdı... Zəngilan da getdi.

Beləliklə, erməni Qarabağın daha dörd rayonunu tutmuşdu. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan. Başlıcası, ruslar Sovet vaxtı, ondan qabaq Nikolay hakimiyyəti, çar imperiyası ayamında dayandıqları araya, İranla köhnə, qədim sərhədə yenidən çıxa bilmış, Mərcanlıdan Miğriyacan ələ keçirmişdilər. İndi Arazboyunda SSRİ dağlıqlıdan sonra özünü müstəqil respublika sayan Azərbaycanın deyil, Rusyanın qoşunu, hərbçiləri dayanırdı. Bu, onların ümdə istəyi idi. Əldən çıxmış torpaqlar, sərhədlər geri qaytarılırdı. Bütün bu canfəşanlıqda ruslar ermənini qorumaqdan, onların Qarabağa yiyələnməkdən artıq, özlərinin köhnə ərazi istəklərini yeridirdilər.

Əhalinin var-yoxu, bütün olanı qalmışdı tərk edilmiş yurdılarda. Biçilmiş tonlarla taxıl, şərab zavodları, mal-qara sürünləri, davar-qoyun, bağ-bağat keçmişdi ermənilərin əlinə. Min tonlarla barama qalmışdı məntəqələrdə, götürüb çıxa bilməmişdilər. Bu, səliqə-səhmanla çəkilmək yox, "Asta qaçana imam qənim olsun"du.

...Hələ ermənilər gəlməmiş, bizimkilər, öz quldur dəstələrimiz başlamışdilar əhalisiz qalmış yurdalarımızı, kəndləri, obaları soyub talamağa. Bir Laçınlı quldurbaşı vardi: güləbirtli Vaqif. Onun adamları ermənidən qabaq kənd-kəsəyimizi talamaqda idi. Əhali

arasında şayıə yayır, onları kənddən çıxarırdılar: “İki saata ermənilər buradadır. Qaçın, canınızı qurtarın! Mal-mülkə satmayın namusunuzu. Ana-bacılara gözünüzün qabağında sataşacaqlar. Uşaqlarınızın başını gözünüzün qabağında kəsəcəklər!”

Deyir, qorxudur əhalini kəndlərdən qaçırlırdılar. Sonra erməni gəlməmiş daraşırıldızlar iyəsiz ev-eşiyə. Kənddə iki-üç küləş evə, ot tayasına od vurur, aralıdan göstərildilər: “Baxın! Odur, erməni kəndə girib, yandırır evləri”. Əhalini qaçaq salib arxayınca, düşməndən qabaq soyurdular iyəsiz sahibsiz ev-eşiyi, oba-oymağı. Örüşdə, kövşəndə çobansız qalmış sürünləri, mal-heyvanı ermənidən əzəl güləbirtli oğlunun gədələri sürüb aparırdı...

Kişi evin qabağında dayanıb, həndəvərə göz gəzdirdi. Bakıdaykən eşitmişdi: ermənilər tutduqları kənd, şəhərlərdə bütün dəyərli ağacları, qoz ağaclarını kəsirlər. Kişi bu əməli görməzdən görmüş kimiydi. Onun həyatində üç cövüz kəsilmişdi. Yaxşı bəs yemşan, qarella, itburnu-həmərsün, dağdağanı ermənilər nə niyyətlə kəsmişdilər? Yoxsa, ağaclar ayaq açmış, baş götürüb qaçmış, insanların ardınca getmişdilər?

Kişi başqa gumana da gəldi. Rayon mərkəzi dinckən, qrad atəsi başlamazdan, dostu icrakom köməkçisi onun həyatınə gəlmiş, evə baxmış, bitkilərə göz dikmişdi. Kişi yə demişdi: “Gedəndə həyatın bir acharını qoyarsınız qalar məndə. Mən buranı qaydaya salacam.” O, yəqin mədəni üsulla bağça salacaq, yabanı bitkilərin əvəzinə polimed əkəcəkdir. Kişi məmənun olmuş, ondan bircə xahiş etmişdi: “Yabanı ağaclarla dəymə!” Çöldə bitən ağaclardan onun xoşu gəlirdi. İndi kişinin ağılna gəldi ki, bəlkə onun həyatindəki ağacları dostu kəsmişdi. Gördü yox, o, iri, qədim cövüzlərə toxunmaz, pir sayılan dağdağana, yemişana da qıymazdı. Həm də kişi yanaşib—qol-qanadı həyəti saran ağaclardan qalma qalığa baxanda, onlarda işıqla işləyən mişar izlərini seçdi.

Cövüz ağaclarını erməni mebel, parket, ev əşyaları düzəltməkdən ötrü kəsmişdi. Bakının özündə də təzə milyonerlər tikdikləri qəsrlərin qapı-pəncərəsini, pilləkəni-sürəhini, parketi cövüz ağacından düzəldirirlər.

Ermənilər bu yolla cövüz ağaclarından qazanırlar. Bəs yemişanı, qarella, dağdağanı niyə mişarlamışdır? Buradaca, bunu araşdırıldığı yerdə sökülmüş taxtapuşdan bir səs eşitdi: “Ara, musarman! Siz hər şeyə inanırsınız. Mohumat sizi geri qoyub. Ağacları pir sayırsınız. Ağoğlan başında, Goduda daş armudların, yemişanların qol-budağı əsgı, cındırla doludur. Gələn əyin-başından cirib, ağacın qol-budağına bağlayır. Bakıda da bu dəb düşüb. Görürsən, Yasamalda, Xutorda ağacların qol-budağına o qədər əsgı bağlayıblar, elə bil bitgilər cindir yarpaqlayıb. Bunlar da pirdir?”

Kişi Bakıda belə ağacları görmüşdü. Onlara pir sayıldılarından əsgı bağlamamışdır. Yox, bu, tamamilə başqa idi. Üst mərtəbələrdə yaşayanlar əllərinə keçəni atırdılar aşağı. Tör - töküntü, qırıq-quruq, sintetik-etilen torbalar düşürdü, ilişib ağacların qol-budağına,

asılırdı ondan. Baxırdın şəhər həyətində qaraağac, əbşirin, qovaqlar cindir pöhrələyib, kapron yarpaqlayıb...

Ermənilər kövüzlərdən savayı, başqa ağacları, dağdağan, yemişanı da kəşmişdilər, bu, ucdantutma qətl, bitki genosediydi.

Hasarları sökmüş, tor çəpərləri aparmışdilar. Kişi erməni işğalçısının sədasını eşidirdi: "Ara musarman! Sizin hayatlarınız turmadır, dustaqxanadır. O ucalıqda hasar olar? Turmanın hasarından bircə onunla fərqlənir ki, bunların üstündə şüşə qırıqları yoxdur. Sizi bir-birinizi dən uca barilar, daş hasarlar ayırır, birləşə bilmirsiniz. Ata-babalarınız da hasar qoyub bağlarda. O hasarlar gilabi put daşdandı. Ona suvaq vurmurdular. Daşlar aralıydı, bitgilər, bağ-bostan nəfəs dəriridi daşların arasından gələn havadan.

Siz bütün pis əməllərinizi uca, qalın divar-hasarlar arxasında gizlədirsiniz. Biz sizi şər işlərdən, qara əməllərdən qurtarmağa çalışmışıq. Adama boy verməyən, qala təki hündür hasarları sökmüşük... Sovet hökumətinin, kommunist dövlətinin də dəmir pərdəsi vardi. Bu pərdə bizi dünyadan ayırdı. Axırı nə oldu? Dəmir pərdə söküldü, götürüldü. Siz yenidən daş pərdəmi çəkmək istəyirsiniz?"

Kişi həyətə göz dolandırb, burada işğal izlərini gördükdən sonra keçdi birbaşa evin içini. Onun tikdiyi evin alt qatı nə otaqdı, nə zirzəmi. Buraya hələ suvaq çəkilməsə də, hörgü - panel işi bitmiş, keçmişdilər üst qata.

Kişi gəlir, evin qənşərinə dolanır, alçaq, ensiz, birqat qapıdan girirdi zirzəmiyə. Burada təklənir, aləmdən ayrılmış insanın inziva halına düşürdü. Onun "monsard"la birgə evin zirzəmisinə ayrı umudu vardi. O, buranı ruhən təmizlənməkdən ötrü pak bir guşə yerində görmək istəyirdi. Oraya girəndə beyni sərinləyir, vücudu, içi ayanlaşındı. "Monsard" yüksəklik rəmziydi, zirzəmi inanc, özül timsali olacaqdı.

İşgaldən qabaq bir səhər gəldi həyətə. Alt qatın qapısını açıb girdi zirzəmiyə, dayandı ortada, torpaq döşəmənin üstə. Yalqızlaşlığı anda baş verəsi bir hala düşəcəyini gözlədiyi yerdə burnuna sadır iyi, gərmə qoxusu dəydi. Bütün ovqatı korlandı. Əyilib yerə baxdı. Torpaq döşməyə xeyli qığ tökülmüşdü. Burada, onun pir-ocaq sandığı guşədə qoyun olmuşdu. Kim gətirmiş, salmışdı buraya heyvanları? Çox aramalı olmadı. Oradaca yadına düşdü: yeznəgil qoyun saxlayırlar. Bunun—kişinin həyətində göyərən otları da onun qoyunları yeyir. Bu həyət illərlə yeznənin qoyunlarının örüşü, xam otlağı olmuşdu. Qiğdan qoyunu tanımaq olmasa da, kişi əmində: buraya qoyunu onun yeznəsi salıb. Yeznə boynuna aldı:

—Sənin zirzəminin qapısı var, kiliidlənir. Qoyunları oraya salıb, gecə arxayı yatıram...

—Buyurun, qoyun qardaşlar, mənziliniz mübarək! Sən tərəkəməsən, qoyunla böyüüb, boy-a-başa çatmışan. Bəs, bilmirsən, qıň iyi illərlə bir yerdən çəkilmir, getmir. Bir də belə işə yol versən, qoyunlarını biryolluq görməyəcəksən!”

Çənli-çiskinli səhərdi. Yeznə ilə gəlirdilər kişinin həyatınə. Yer sucuxdu, ayaq altında yağış göllənmişdi. Çən-çisəyin sıylitdi torpaqda ayağı batmasın, bulanmasın deyə, kişi qədəmini qırğa qoydu. Elə bil ayağını yeznənin ürəyinə basdı. Kişi ufuldadi. Əyildi, qaynının ayaq baslığı yerdə bir körpə, kövrək ot cürcəmişdi. Kişi onu basdalılmışdı. yeznə palçıqdan çəkinmədən hər iki əlilə yerə tapıxmış zərif otları ziğin içindən dikəltdi, oxşadı. Yeznə körpə otlara hayfi gəldiyindənmi ufuldamışdı, yoxsa qoyunların yemi, bir çangə otun zay olacağına ağırmışdı...

Üst qatda nələrin baş vediyini kişi oraya çıxmazdan, yerdən baxanda anlamışdı. Əvvəla, beş kub taxta. Saf şam ağacından kəsilmişdi. Yeni evin döşəməsinə kişi başa-baş taxta vurduracaqdı.

Döşəmə sarıdan onunla övrəti arasında illədən bəri öcəş gedirdi. Zövcəsi döşəmə sarıdan istədiyini yeni evində gerçəkləşdirmək niyyətindəydi. Şəhərdə o, dənə-dənə kişidən rica etmişdi: “Sən parketə şirə çəkdir. Onu saxlamaq, təmizləmək asan olur. Mastika məni zəhərləyir. Qasıt, lak çəkdir! Bir kərə şəlpə ilə silirsən, olur qəşəng. Otaqları, mənzili də yaxşı göstərir”.

Övrət şəhərdə baş tutmayan istəyini kənddə yetirmək istəmişdi...

Kişinin Bakıda aldığı beş kub taxta düşmə oldu. Xalis şam taxtasıydı, tikinti avadanlığı onda çətin təpilirdi. Həmin taxtamı böyük oğlu Bakıda yiğib maşına gətirmişdi rayona. Burada onu qaldırmışdı üst qatdakı otağa. Taxtalar uzundu, otağın pəncərəsindən ucları çıxmışdı eşişə, hər gələndə, hər baxanda kişinin ürəyində bir qut, taxdaqlıqdı. Bunlar onun otağına döşənəcəkdir, özü də geydirmə üsulla, parketdən əskik olmayıacaq, içərini şam ətri, meşə havası bürüyəcəkdir. Yoxsa, əcərli taxtanı qamqalaq təki kəsib-doğrayıb, zay eləyir, parket düzəldib, vururlar bir-birinin böyrünə...

Həyətə yanaşanda kişi yuxarı, otağın pəncərəsinə baxmış, oradan taxtaların ucunun çıxmadığını görmüşdü. Bu, yurd yiyəsini götürülmüş taxtapuşdan artıq yandırmışdı.

Bir qədər pulları qalmışdı. Kişi ona xırda əşyalar almaq istədi. Gəldi Dəyirman dərəsindəki mağazaya. Orada Çin yastiqları vardı, üzü qanovuz, içi qaz tükü. Başını qoy bu yastiğa, səni götürüb aparsın, uçursun dönyanın o başına. Kişi dörd Çin yastığı aldı. Bir termos, bir dəst də boğma stəkanla nəlbəki. Onların hamısını yiğib gətirdi evə. Bu, onun başa gəlməkdə olan yurdunun ilk avadanlığı, gözaydındılığıydı...

Onlardan başqa, ikinci qatda, cövüz qanadlarının uzandığı otaqda iki torba qoymuşdu: mix, şurup, inglis kılıdı...

Kişi, heç olmasa, o əşyaların qaldığı gumanıyla özünə toxdaqlıq verərək, yarımcıq daş pilləkanla ikinci qata çıxıb, otaqlara baş vuranda aydın oldu ki, erməni işgalçıları bircə mix da qomayıblar qalsın. Nə varsa, gözə görünən, büsbütün silib-süpürüb aparmışdilar. Heyf səndən, gözəl termos! Kişi əhd eləmişdi, bu evdə ilk çayı həmincə termosda dəmləyib, eyvanda dostu ilə içəcəkdir.

Allah bilir, indi harada bir harsın cilvəli termosdan oynasına çay süzürdü. Sonra da başlarını qoyub Çin yastığına, həllənəcəkdilər.

Bütün qapılar çıxarılmışdı. Üstəlik, Mingəçevirdə çalışan bir tanışın ona bağışladığı, əzəlkilərin yerinə saldıracağı ikiqat pəncərələr də götürülmüşdü. Onların əvəz edəcəyi, yalınqat “yataqxana pəncərələri” də aparılmışdı.

Nə qalırkı? Heç nə. Qurmaq təki sökməyi də yaxşı başaran ermənilər hamisini yağımalamışdilar.

İşinin gözləri dikildi üst qat, eyvanın tavanına. Tavana dik vurmuşdular. Çürüməsin, bərk olsun, onu əlifləyirdilər. Uşaqlar da o yay gəlmışdilər rayona. Ev tikilib başa catacaq, hamılıqla oraya yığışıb, bu yayı doğmaca yurdda mənzillərində keçirəcəkdilər. Tavana vurulmuş bir parça diki kim əlifləsin? Cox hündürdü. Bu işi kiçik oğlu öhdəsinə götürdü, hamisindən əlli-qollu, boyuçatandı. Ağac nərdivanı götürüb dırmandı yuxarı, başladı dikə əlif çəkməyə. Uclar aralıydı, əli çatmırıldı. Dartınır, qolunu uzadır, uclarına da firça çəkirdi. Yerdən, həyatdən baxan anası onun yixılacağından qorxur, oğlan hər əyiləndə çağırırdı: “Yixılsan! Ehtiyath ol! Daha bəsdir! Düş aşağı! Vay-vay-vay! Bala yixılsan! Daha bəsdir! Düş aşağı!

Burada yixılmadı... Orada, doğma yurddan xeyli aralı, Kəlbəcər yaxınlığı, Murov...

Polkovniki dəfn edərkən, rayon mərkəzinə atılan qradlardan biri qonşu Tohudla onun həyəti arasına düşmüş, qaban təki burnunu torpağa soxmuş, açılmamış, partlamamışdı. Kişi gəldi öz evinə baxsın. Salamatdı. Açılmayan yox, bu yana düşmüş başqa bir raket Tohudun aynabəndinə xətər yetirmiş, onu aşırılaşdı. Elə də möhkəm olmayan aynabəndin şüşələri cilik-cilik olub döşəməyə tökülmüşdü. Tohudun gözləri şüşə cilikləri arasında xəlbirə dikilmişdi. Xəlbirdə yumurtadan yenicə çıxmış iyirmiyədək sapsarı, körpəcə cücə vardı, titrəşir, civildəsirdilər.

Tohud gözünü xəlbirə dikib deyirdi: “Allahın işinə bax! Aynabənd dağılıb, şüşələr tökülüb qırıq-qırıq olub, bu sisqaların bircəsinə də heç nə olmayıb!”.

Köhnə ağac nərdivan atılıb qalmışdı üst qatın eyvanında. Heç nəyə yaramamışdı, yoxsa onu da aparardılar. Kişi nərdivanı qoydu birinci qatın divarı önündən hörülülmüş yarımcıq daş pilləkənin başına. Əzəlcə nərdivanın qolları üstə yeriyib, çatdı yarımcıq pilləkənə, oradan endi həyatə. Yanaşdı iri kövüzdən qalma kötüyə. Bir vaxt düşünmüştü, bir ağac

gövdəsi tapsa, ondan masa, kətil düzəldəcək, qoyacaqdı həyətə. Əldəqayırma masa çəvrəsində, ağaç kətillərdə əyləşib dünya işlərindən bəhs edəcəkdilər.

Əyləşdi bir parça kötüyü qalmış cövüz ağacının kəsiyində. Baxdı kəsilmiş ağaclarla, yox edilmiş taxtapuşa və tor çəpərə. Tor hasarı balyandlı kişi çəkmişdi. Müəllim payaları üzümçü sovxozdan almışdı. Üzüm bağlarında tənəkləri beton payalara bağlanmış məstillərə dirmandırırlar. Payalar əsgər kimi cərgələnib tarla boyu eninə, uzununa ağarışır. Bu payaları dustaqlar düzəldirlər. Kişi Ağdamda, dustaq düşərgəsində görmüşdü. Lehmə içində əlləşirdilər.

Bakılılar meynəni ağaca dirmandırmırlar. Onların bağlarında meynə, tənək sərilir torpağa. Qızmar qum istisində bişən şanı bal tək şirin olur.

Müəllim görmüşdü, Fransanın cənubunda. Şampan şərabının yurdunu üzümlüklerdə də tənəklər ağaca, payaya dirmanmir, torpağa sərilirdi.

Torpaq daş təki bərkdi. Balyandlı usta paya yerlərini çevrələdi. Çevrələrə su tökdü, torpağı yumşaltdıqdan sonra başladı qazımağa. Səliqəli, möhkəm bir hasar çəkdi.

Alçaq tor çəpərin bu üzündən o üzü görsənir, yolla ötenlər həyətin içini görürdülər. Olsun, müəllimin gizli, yasaq işi yoxdu. Belə görsənməklə o, hər kəsi açıqlığa səsləyirdi...

Bəs ermənilər payaları necə çıxarıblar. Onları bu işə nə vadər etmişdi? Yoxsa, üzüm bağlarına göndərəcəkdilər? Köşələr yaxşı kələsər becərir, üzümdən mələs şərab çəkirdilər.

Kişinin baxışları həmincə tor hasar təki yurdun həndəvərincə dolandı, aşağı qonşu - yanğınsöndürənlə arada dayandı.

Yanğınsöndürənin də qapısındaki ağaclar, cövüz kəsilmişdi. Qalan tək bircə, hul ağacdı.

Bu, hündür bir gər, erkək tutdu. Barı olmurdu. Görünür, onu qurdbəsləyənlər saxlamışdır. Bol yarpağından ötrü. Qurdun ən acgöz vaxtı, son yem-xirikdə, bağlardakı toxmaçaların, çəkillərin atlas yarpağı tükənəndə bu gör kümçülərin dadına çatırdı. Ağac qocalmışdı. Gövdəsi qalın, qart qırışlarla örtülmüş gərin köksündə bir koğuş qaralırdı...

Bir gün yanğınsöndürən, müəllimin sayasına çəkilmiş su ilə bostan suvarmaqda ikən, müəllim yanaşdı qonşu çəpərinə. Baxdı iki həyət arasında dayanmış gərə. Yanğınsöndürən suyu kərdiyə bağlayıb, əlində bel yanaşdı qonşuya. Müəllimin məhləyə su gətirdiyi, quraqlıqdan korluq çəkən bir bitkinin, ləklərin suvarılmağı elə savab işdi, bundan yana dil töküb, minnətdarlıq etmək artıq olardı.

Yanğınsöndürən belin ağızını-tiyəsini yerə dirəyib, gözünü qonşu ilə onun arasında ucalmış gərə dikib söylədi: "İstəyirəm, bu ağacı kəsəm!"

Qonşu, bölgündə ona düşmüş ağacın ucalığını müəllimin qısqanacağınızı anıb belə söylədi? Kişi dinnəməyi b susdu. Yanğınsöndürən söylədi: "Gərin gövdəsindəki o koxusu görürsən? Orada mən bir ilan görmüşəm. Şahmar ilandı..."

Müəllimin ilandan qorxusu yoxdu. Onun övrətininsə, heyvanlar arasında ən çox çəkindiyi, vahimələndiyi ilandı. Qardaşlarının Bilgədə, Vişnəlidəki bağlarına getmirdi, orada ilan görünmüdü.

Yanğınsöndürən, qonşunun gərin kəsilməyinə, aradan götürülməyinə nəinki baş qosmadığını, ilan səhbətindən sonra kişinin ortada ucalan gərə marağının artdığını anladı... Bir o qalırdı: kişi yanğınsöndürənin söylədiyini, şahmari öz gözləriylə görsün.

Ev tikilib başa gəlməkdə, ondan sonra gər koxuşundakı şahmar görünmədi.

Qoca gər yenə yanğınsöndürən qonşu ilə kişinin həyəti arasında ucalırdı. Az-çox bütün dəyərli ağaclar kəsilib, yox edildiyi halda, ermənilər ona dəyməmişdilər. Yeddi il işgal ərzində, qışda yanacaq tapılmayanda, onu kəsib doğrayıb qızına bilərdilər. Gər-tut ağacından, qol-qanadından yaxşı tar, kamança, dəf sağanağı düzəldirlər. Buna toxunan olmamışdı...

Kişi yanaşdı gövdəsi kəsilmiş ceviz ağacına, yenə əyləşdi kötüyün üstə. İndi onun yadına xalçaxana düşdü. Gəbəçi qızların taleyini, onların başına nə gəldiyini aradı. Qaçqın-köckün məclisində xeyir-şər yiğincalarında onları soruşmuş, maraqlanmışdı.

Əsir alınan, girov götürülen qızların başına nələrin gətirildiyini, yaraqlı diğaların onlarla necə davrandığını da kişi ağlina gətirirdi.

Füzulinin Arazbasar kəndləri Bəhmənli, Horadiz, Şükürbəyli yenicə alınmışdı, qaytarılmışdı özümüzə. Müəllim yollanmışdı həmin azad edilmiş kəndə. Orada "qara polkovnik" dedikləri omon komandiri ona bir əhvalat danışmışdı.

Kəndi azad edib, mövqelərini möhkəmləndiribmişlər. Üz-üzə obada ermənilərmiş. Bizimkilər onların həmləsini dayandırıb, düşməni bir xeyli geri oturtmuşdular... Bir də baxırlar, ermənilərin əlində olan kənd səmtdən, Arazdan ayrılma arxin içiyə bir ağartı gəlir üzü bəri. Əsgərlərimiz dərhal yanaşır və suyun üzüylə gələni tutub çıxarırlar qırğıga. Bu, ağ tül gəlinlik geyimində, başında fata olan yetmiş, səksən sinnində bir qarı imiş. Qarı ölməyibmiş. Huşunu gətirirlər özünə. Qarı başına gələni söyləyir əsgərlərimizə. Bizimkilər çəkiləndə o, kənddən çıxa bilməyib. İllişib qalıb. Kəndi tutan ermənilər qarını götürüb gətirirlər kənd klubuna. Burada diğalar bir toy mərasimi düzəldirlər. Kəndin dükanından bir tül gəlin geyimi tapır, fata düzəldir və qarını geyindirirlər gəlin libasına. Başlayıb zurna-balabanla bir toy vururlar. Sonra qarını aparırlar qurdıqları gərdək arxasına. Orada

binamus diğalar qarını zorlayırlar. Götürüb gətirib atıllar arxa—kanala. Ölər-ölər, ölməz getsin qoy, özünükülərə söyləsin qoy ona necə toy qurublar...

Əsir götürdükləri, girov gedən qızlarımızı ermənilər hər cür alçaqlığa rəva görür, sataşır, zorlayırdılar.

Azəri qızlarını, əsir düşmüş, girov götürülmüş zənən xəylaqlarını çıxarırmışlar qənsər yerə, yalın başına, təpənin üstünə. Elə bir yerə ki, oranı bizimkilər də görürməş, ara yaxınmış. Oradaca bizim əsgərlərimizin gözü qabağında onların bacısı, sevgilisi sayılan qızları soyundurur, başlayırmışlar ən alçaq əməllər törətməyə. Üstəlik, bizimkiləri səsləyirmişlər: “Görürsünüz! Gəlin, gəlin! Alın bunları bizim əlimizdən! Qurtarın qızlarınızı!”

Erməni yağılar Azərbaycan qızlarını xaricə, əcnəbi ölkələrə verir, bordellərə, gecə klublarına satırılmışlar...

Xalçaçı qızlar Cəbrayılda axıra qalmış sakinlərdi. Kişi eşitmişdi: onları əhaliyə qoşulub qaçmağa qoymayıblar. Xalçaxananın müdürüni də saxlayıbmışlar. Tapşırılmışlar xalçaçı qızları buraxmasın köçməyə—qaçmağa. Qoy qalib işləsinlər. Əhali də onlara baxıb, toxdasın. Bir-iki saata bizim qüvvəmiz gələcək, tank, top, silahlı qüvvə. Ermənilər buraya gira bilməyəcəklər.

Kişi hadisəni belə anısdırır, gümandan gümana düşürdü. Xalça şöbəsinin müdürü oğlan başda olmaqla qalib toxuyurmuşlar. Hər an bizimkilərin gələcəyini, qızları darda qoymayacaqlarını gözləyirmişlər.

Xalçaçı qızlar aşağıdan, Arazbardan hərbi qüvvənin, öz əsgərlərimizin gələcəyini, onları qurtaracağını gözlədikləri yerdə, səs-səda yuxarıdan gəlir. Çaylaq başından, vaxtilə hərəgüllülərin gətirib darvaza qoysuqları səmtdən tanklar uğuldayır. Üstdən, Xubyarlı səmtdən irəliləyir ermənilər, Qayaburunda bizimkilərlə qarşılaşır, vuruşurlar... Ancaq onların tank, PDM, hərbi texnikası qabağında bizimkilər gücsüz olur. Ermənilər Balyand dağı səmtdən də irəliləyirlər. Süleymanlı, Qışdağı, Balyandı alırlar. Bunlar xalçaçı qızların kəndiydi.

Doxsan üçüncü il avqustun ikisi günortadan sonra erməni hərbi dəstələri Cəbrayyla girirlər. Bizimkilər başardıqlarınca vuruşa-vuruşa çəkilirlər enişə, çaylaqla Minbaşlı səmtə, oradansa Arazbara...

Şəhərə girən erməni böyüklerinin birindən, beş-altı əsgər ayrılib cumurlar çaylağın o tayına, xalçaxanaya... Görünür, soraqları varmış, bilirmişlər harada nə var. Onlar cumurlar xalçaxanaya. Qızlar şöbənin müdürüylə qalıbmışlar neyləsinlər. Yol kəsilmiş, ermənilər rayon mərkəzini bütüncə götürmüş—tutmuşdular. Çatırlar xalçaxanaya, başlayırlar hanalardakı xalçaları qopartmağa. İkisi-üçü hazırlı, onları götürürlər. Sonra

atılırlar qızların üstünə. Qudurmuş quduz erməni yaraqlıları buradaca, xalçaları yerə döşeyib, onun üstə qızları zorlamaq isteyirlər. Haray, qışkırtı qopur. Qızları qorumaq istəyən müdürü—oğlanı qatırlar qızlara, işgəncə verirlər...

Qoşun başçıları əvvəlcə yaxındakı internata, bizim qərargah yerləşən yerə baş vururlar. Oradan səs eşidib, qız harayını alıb, yaraqlıların bir neçə komandırı gəlir Hanaxanaya. Bəlkə, onlar da xalça əldə etməkdən yana buraya üz tutubmuşlar...

Bütün bunlar kişinin ağlına gəlir, işin içindəymis təki görürdü. Xalçaçı qızları erməni komandirlərin, qoşun başçılarının göstərişiyələ göndərirlər Xankəndi-Stepanakertə. Orada xalça sexi açırlar. Qarabağın xalçaçı qızlarını işlədir, onlara xalça toxudurlar... Özü də, hər birinin üstünə erməni hərfləri ilə nişana qoydurur, bizim qızların toxuduqları xalçaları erməni məhsulu təki ortaya çıxarırmışlar...

Kişi həndəvərdə hənir duydu. Baxışları dikildi qoca gərin gövdəsində qaralan koğuşa.

Gərin köksündə açılmış koğuşda bir ilan başını çıxarmışdı. İlan sarı-yaşıl başını dik tutub, tanış kişinin davranışını izləyirdi.

Kişi kəsilmiş cövüzdən qalan kötük üstdən qalxıb, yönəldi qoca gərə doğru.

Ermənilər bəlkə, gərin koğuşundakı əfini görmüş, ağaca toxunmaqdən çəkinmişdilər. “İlanı görənə də lənət, görüb öldürməyənə də!” Şər timsali sandığımız şahmar yeddi il burada ağaçın koğuşunda necə qalmışdı? İlan ulduz görməsə olməz. Ulduz şəfəqində ölmək hər kəsə qismət olmur.

Kişi ustufca yaxınlaşmaqdə, ilan başını dik saxlayıb onun gəlişini gözləməkdə.

Qaçqın yaşayanların bir ümdə istəyi vardı: “Yurdumuz azad olsun, gedək çıxaq oraya - doğma yurda. Torpağı ovuclayıb yeyəcək, daş-çinqılı öpəcək, gözümüzün üstə qoyacayıq!”

Kişi buradaca qərara gəldi: “Mən çatınca ilan çəkilməsə, onun gözlərindən öpəcəm!”

Onun çatmağına bircə addım qalmış viylıtı qopdu. Gərin koğuşu boşdu. İlan yox olmuşdu.

Yurd iyəsi geri döndü. Cövüz kötüyü üstə əyləşmədi. Başladı yabani bitkilərdən: həmərsün payızı doğru yetişir, lahxlayırdı. Qoparırdın budaqdan, iki bölüb, içinin qılpininə dirnağının ucu ilə qaşıyb atırdın, ətini yeyirdin. İndi həkimlər, əczaçılar bilirlər: həmərsün—itburnu çox dərdin dərmanıdır. Öpdü kəsilmiş ağaçın haçasından kişinin ağızına həmərsün tamı gəldi. Sonra keçdi azacıq pöhrəsi olan qarellə ağaçına. Onun qaysaq bağlamış yarasını öpdü. Dağdağana yanaşdı. Polad təki bərk ağaçın qalığı üstə

əyildi. Mirzəcanlı, Yarəhmədli bağlarında dağdağan ağacı çoxdu. Bərk, etibarlı ağacdı. Ocaqdı. Kişi uşaqkən çox dağdağan yemişdi. Dırmanırdı onun ən uca, əlyetməz budağına. Bircə nazik saplaşından sallanırdı, qırılmırıldı. Onu həvəngdə döyür, çərdəyini ətinə qatıb yeyirdilər. Kişi öpdü qədim ağacdan qalma kötüyün kudullamış kəsiyindən. Qayıdib gəldi cövüz kötüyünün yanına. Əyilib dodaqlarını yapışdırıldı ağacın kəsiyinə. Dilinin ucunda mişar izi, dəmir tamı duydular...

Müharibə yenicə bitmişdi—Böyük Vətən mühəribəsi. Müəllim onda tələbə idi, universitetdə, birinci kursda... Bakının bir neçə yerində uca taxta hasar çəkilmişdi. Orada tikinti gedirdi. İsləyən fəhlə, mühəndis almanınlardı; müharibə vaxtı əsir alınmış almanın əsgərləri. Bakılılar, nənələr, tələbə qızlar hasara yaxınlaşır, əsirləri himlə çağırır, onlara çörək, xörək də verirdilər. Əsirlər utana-utana alır, oğrunca yeyirdilər. Əjdaha dönüb quzu olmuşdu.

Kişi düşünürdü: işgalçının, təcavüzkarın layiqli cəzası budur. Stalin Sovet ölkəsinin təkcə dağılmış şəhərlərini, viran edilmiş qəsəbələrini deyil, cəbhədən çox-çox uzaq, döyüş, bombardman görməmiş məntəqələrini, əyaləti də alman əsirlərinə tikdirirdi...

Erməni işğalı Azərbaycana əlli milyard dollardan artıq ziyan vurub. Dağılanı, uçulanı erməni basqınçlarına, təcavüzkarlara tikdirməliyik. Necə sökmüş, talan etmişdilərsə, elə də qursunlar, ödəsinlər. Bu da olsun təzminat!

Kişinin könlündən keçdi, buradan adlasın kolxoz səmtə. Baxsın görsün orada, kolxoz başçılarının əyləşdiyi, bir otağında bacısının müdir olduğu toxumçuluq idarəsinin yerləşdiyi ev nə kökdədir. Bacısı deyirdi: “Ermənilərin ümumi anbardan götürdükləri taxıl, bizim toxumluq ayırdığımızdan təmiz, yararlıdır”.

Bu sayaq, nəslə də korlamışq. Qeyrətli insanları məhv etmişik. Sovet hökuməti onların kökünü kəsib. Qalan muzdurlardan, kolxoz quranlardan, staxanovçulardan törənmiş əсли-kökü bilinməyən haramzadalardı. Yoxsa, torpağı, ata-baba yurdunu kim verərdi düşmənə.

Yəhudilər seçmə, təmiz sionist nəsillərin yaranmasından ötrü almanlara minnətdar olduqları kimi, ermənilər də, əgər baş vermişdisə, genosid üçün türkləri alqışlamalıydılar. Yeni erməni nəslə yetişmişdi. Torpaqlarımızı zəbt edən, bizi məğlubuyyyətə uğradan həmincə yararlı toxumdan yaranmış nəsildir.

Başçı dönə-dönə bildirir, bəyan edirdi: “O rayonlar mənə qədər verilmişdir.” “Sən hakimiyyətə keçəndə, həmin bölgələr - rayonlar bizdə idi. Sənin gəlişindən sonra getdi onlar. Adicə bir idarə, oranı təhvil götürdünüm, həmin andan nəyi varsa, ona sən cavabdehsən!”

“Biz ürəyiymüşəq millətik. – düşündü kişi - Tez unudan, tez barışanıq. Erməniyə tarix boyu çox bağışlamışıq. Böyük-böyük vilayətlər, dədə-baba məskənlərimizi, qışlaq yerlərini, yaylaqlarımızı bağışlamışıq. Səfahı dağlarımız, saf sularımız, min hektarlarla münbit, məhsuldar torpaqlarımızı vermişik. Ulu, qədim yurdalarımızı erməniyə peşkəş etmişik. Bu döyüssüz işgal Rusyanın, Moskvanın əliylə başa gəlmışdır”. Qafqazda bir qarış yeri olmayan erməni Azərbaycan torpaqları sayasına respublika qurmuş, ərazi qazanmışdır.

“Arxalı köpək qurd basar!” Millətin taleyi ortaya gələndə onlar hamlıqca birləşirlər.

Erməni təcavüzünün başlanğıcında erməni katalikosu getmişdi İngiltərəyə. Orada bir bəyanat verib söylədi: “Bizim beş yüz milyard funt-sterlinq vəsaitimiz var. Onun hamısını qoyacayıq Qarabağın yolunda.”

Onlar elə düşünür. Bizimkilərsə Məkkə yollarında narkomanlıqla, alverlə həcc qazanırlar. Milyardlar köçürüblər bizim təzə milyonçular, biznesmənlər xarici banklara. ABŞ, Britaniya, İsveçrə banklarında bizim milyonçuların bütün ölkəni, milləti firavan saxlamağa bəs edəsi gizli yatırıları var.

Kefə, eyş-işrətə xərclənir, göyə sovrulur milli gəlir. Ordunu saxlamağa vəsait verilmir, verilən də acgözlükə mənimşənir. Əsgərləri bit basıb...

Kişinin qulağına su şırtltısı gəldi. Yaxınlaşdı evin günəbatanına. Onun həyatınə su buradan ayrılrırdı. İlk dəfə su gələndə, xalçaçı qızlar işdən çıxıb, toxumçuluq şöbəsində eşik geyimlərini geyib, gəlib kişinin üst həyatindən keçirdilər. Kişinin evinin qabağında suyun adam boyunca fışqırığıını görəndə ayaq saxladılar. Gəlib əl-üzlərini təmiz, saf suda yumasalar da, həndəvərə sərinlik yayan tanrı nemətinə sevindilər.

Kişi yanaşdı krana. Yağış-yağmurdan savayı, ötən yeddi ildə bu həyatə, bitkiyə bircə içim su verən olmuşdumu? Qurd saxlayanlar toxmaçları qıranda, yarpaqlı budaqları baltalayıb, dəhrələyib acgöz barama qurdlarına yedirəndə, şıvləri vurulmuş toxmaçarlara, çəkillərə dərhal su verirdilər. Yarası, acı-ağrısı ötsün, pöhrələsin.

Məhlə yolunda bir qız göründü. Bu, səhərkən qatardan düşəndən sonra bir maşında gəldiyi ana-qızdan savayı, kişinin işgaldən qurtulmuş yurddə gördüyü ilk insandı.

Qız müəllimi görüb ayaq saxladı. Salam verdi. Bəlkə, bu da yeddi il yadların ixtiyarında qalmış torpağın üstündə ilk salamdı.

Müəllim onun salamını alıb, həyatə dəvət etdi. Qızı tanıdı. Xalça birliyində çalışalardandı. Mirzəcanlı kolxozunun gətirib boşaltdığı taxılın sel təki çağladığı yerə yaxın, arxada, hana arxasında əyləşəndi.

Hasarsız həyətin istənilən yerindən gırə bilsə də, qız çıxarılmış qapını bələdləyib, oradan gəldi. Dayandı borudan fışqıran suyun yaxınlığında.

Kişi hal-əhvalat tutdu, Xalça Birliyinin başına nə geldiyini soruşdu.

Qızın baxışları taxtunu sökülmüş alt-üst evin üst qatına dolandı. Pəncərələri çıxarılmış otağın önündə, eyvanın tavanına dikildi. O, köks ötürüb dedi:

—Sizin oğlunuzun başına gələni də eşitdik... Murovda şəhid olub.

Qızı qəhər boğdu, kişi dilləndi:

—O, yayda buraya gəlir, evin işinə əl tuturdu.

Qız üst qatı, eyvanın tavanını göstərdi:

—Oranı rəngləyirdi. İşdən gedəndə görmüşdük. Anası çağırırdı: “Ehtiyathı ol, yıxlarsan!” Bibisinin, sizin bacınızın toxumçuluq idarəsinə də baş çəkirdi... Bibisinə deyibmiş: “Mən xalça toxuyan qız alacam!”.

Kişi kəsik ağacların dibinə axan suya baxıb dilləndi:

—Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köckün yurda qayıdacaq. Bircə şəhidlər qayıtmayacaq. Onlar biryolluq köçüblər.

Xalçaçı qız üst qatdan gözünü yiğib, müəllimlə sağıllaşıb, düzəldi yola.

## 2000-2001

---

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Veb üçün hazırladı: Ülvıyyə Məmmədova

Azeri.orga qoyuldu: oktyabr, 2003-cü il